

KHAZAR REVIEW

# XƏZƏR XƏBƏR

№ 406 May 2021



AYLIQ DƏRGİ  
ISSN 2218-2772  
[khazar-review.khazar.org](http://khazar-review.khazar.org)



# ŞUŞADA “XARİBÜLBÜL” MUSIQİ FESTİVALİ

## “KHARIBULBUL” MUSIC FESTIVAL IN SHUSA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mayın 12-13-də Şuşada Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirildi.

Festivalin açılışında Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

Festival günlərində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festival ifaçılarının çıxışlarını dinləyiblər.

Festivalın ilk günündə Azərbaycanda yaşayış mütəxtəfif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ayri-ayri xalqların musiqi grupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dönyaya çatdırıldı.

Festivalın ikinci günü qala-konsertlə davam etdi. Xalq artistləri Rauf Abdullayev, Yalçın Adigozəlov, Əməkdar artist Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbeyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbaci İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor kapellasi çıxış ediblər. Konsertdə Üzeyir Hacıbeylinin, Fikret Əmirovun, Qara Qarayevin, Ələkbər Tağıyevin, Müslüm Maqomayevin, Niyazinin, Tofiq Quliyevin, Vasif Adigozəlovun və digər bestəkarların əsərləri təqdim olunub.

Xalq artistləri Alim Qasımov, Azerin, Dinara Əliyeva, Elçin Əzizov, Əlixan Səmədov, Farhad Bədəlbəyli, Mansum İbrahimov, Murad Adigozelzade, Natiq Şirinov, Polad Bülbüloğlu, Samir Cəfərov, Teyyub Aslanov, Yusif Eyyazov, Əməkdar artistlər Fergane Qasımovə, Mirəlam Mireləmov, Sahib Paşazadə, Şəhriyar İmanov, Şirzad Fətəliyev və digər ifaçıların çıxışları da alqışlarla qarşılandı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı iş-galdan azad etməsindən sonra ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı incəsənət xadimlərinin “Azərbaycan” mahnısının birgə ifası ilə yekunlaşdı.

Konsert bitəndən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalda iştirak eden incəsənət xadimləri ilə görüşdülər. Cıdır düzündə həm həm birlikdə “Qarabağ Azərbaycandır!” söylədi.

The “Kharibulbul” music festival was organized on the Jidir Plain, Shusha on May 12-13 by the Heydar Aliyev Foundation on the initiative of the President of the Azerbaijan Republic Ilham Aliyev. The President of Azerbaijan Ilham Aliyev delivered a speech at the opening ceremony of the festival.

During the festival, President Ilham Aliyev, First Lady Mehriban Aliyeva, their daughters Leyla and Arzu Aliyeva listened to the festival performers.

On the first day of the festival, the music of different nations living in Azerbaijan was presented on the theme “Multiculturalism in Azerbaijani music.” With their performances, music groups and performers of the different nationalities conveyed the message to the whole world that everyone, regardless of his nationality or religion, has a single Homeland Azerbaijan.

The second day of the festival continued with a gala concert. Azerbaijan State Symphony Orchestra named after Uzeyir Hajibeyli conducted by People's Artists Rauf Abdullayev, Yalchin Adigozalov, Honored Artist Fuad Ibrahimov and Murtuza Bulbul, the Azerbaijan State Choir Chapel performed under the artistic direction of People's Artist Gulbaji Imanova. The concert featured works by Uzeyir Hajibeyli, Fikret Amirov, Gara Garayev, Alakbar Tagiyev, Muslim Magomayev, Niyazi, Tofiq Guliyev, Vasif Adigozalov and other composers.

The performances of People's Artists Alim Gasimov, Azerin, Dinara Aliyeva, Elchin Azizov, Alikhan Samadov, Farhad Badalbeyli, Mansum Ibrahimov, Murad Adigozalzade, Natig Shirinov, Polad Bulbuloglu, Samir Jafarov, Teyyub Aslanov, Yusif Eyyazov, Honored Artists Fargana Gasimova, Miralam Mirlamov, Sahib Pashazade, Shahriyar İmanov, Shirzad Fataliyev and other performers were also met with a great interest.

The “Kharibulbul” music festival, held for the first time after the liberation of our lands by the Azerbaijani Army under the leadership of victorious Supreme Commander-in Chief Ilham Aliyev, ended with a joint performance of the song “Azerbaijan” by the art workers.

After the concert, President Ilham Aliyev and First Lady Mehriban Aliyeva met with the art workers participating in the festival. Everyone on the Jidir Plain said together “Karabakh is Azerbaijan!



## İÇİNDƏKİLƏR

<p><b>“Dünya” jurnalının Nailəxanım İsayevanın xatirəsinə həsr olunmuş xüsusi buraxılışı.....</b></p> <p><b>Nailəxanım İsayevanın xatirəsinə həsr olunmuş beynəlxalq forum ..</b></p> <p><b>“Dünya” məktəbində Nailəxanım İsayevanın Anım günü .....</b></p> <p><b>Elmi Şuranın Nailəxanım İsayevanın xatirəsinə həsr olunmuş genişləndirilmiş icası .....</b></p> <p><b>Лейла Джамильзаде. Потерянный мир.....</b></p> <p><b>Universitet xəbərləri .....</b></p> <p><b>“Xəzər”in tələbəsi “Rəqəmsal idarəetmədə süni intellekt” Data yarışmasının qalibi oldu .....</b></p> <p><b>“Xəzər”in məzunları .....</b></p> <p><b>“Xəzər” ölkə mediasında .....</b></p> <p><b>“Xəzər”in beynəlxalq əlaqələri .....</b></p> <p><b>Hamlet İsaxanlı. Mənim Qarabağım və ya Qarabağ düyünü.....</b></p> <p><b>“Xəzər”in tələbəsi “Bir” tələbə-könüllü programında fəal iştirakına görə təltif olunub .....</b></p> <p><b>Times Higher Education professor Hamlet İsaxanlıya təşəkkür məktubu göndərmişdir .....</b></p> <p><b>İsaxan İsaxanlı. Mollanın cənnətdən qovulması (hekayə) .....</b></p>	<p><b>7</b></p> <p><b>10</b></p> <p><b>12</b></p> <p><b>16</b></p> <p><b>20</b></p> <p><b>22</b></p> <p><b>26</b></p> <p><b>28</b></p> <p><b>30</b></p> <p><b>36</b></p> <p><b>40</b></p> <p><b>62</b></p> <p><b>63</b></p> <p><b>72</b></p>
---	--

1995-ci ilin  
yanvarından nəşr olunur

Təsisçi:  
Xəzər Universiteti

Baş redaktor:  
Hamlet İsaxanlı

Baş redaktor müavini:  
Əlirza Balayev

Foto:  
Multimedia Mərkəzi



Ünvan:  
Bakı, Məhəəti küçəsi 41

Tel: (+9912 323 93 13  
(+9912 421 10 93  
Mob.: (+99450) 321 31 69

E-mail: [contact@khazar.org](mailto:contact@khazar.org)  
Tiraj: 3000

Redaksiya heyəti:  
İsa Həbibbəyli  
Alla Axundova  
Şahin Fazil  
Knyaz Aslan

İngilis dilində  
mətnlərin redaktoru:  
Aidə Əsgərli

Kompiuter tərtibatçısı:  
Günel Əkbərova

# CONTENTS

<b>Special Issue of the magazine “Dunya” Dedicated to the Memory of Nailekhanim Isayeva .....</b>	<b>7</b>
<b>International Forum Dedicated to the Memory of Nailekhanim Isayeva</b>	<b>10</b>
<b>An Event at “Dunya” School to Commemorate Nailekhanim Isayeva . . .</b>	<b>12</b>
<b>An Extended Meeting of Scientific Council in Memory of Nailekhanim Isayeva .....</b>	<b>16</b>
<b>Leyla Jamilzade. The Lost World..(in Russian) .....</b>	<b>20</b>
<b>University News .....</b>	<b>22</b>
<b>Khazar University Student Wins “Artificial Intelligence in Digital Governance” Data Competition.....</b>	<b>26</b>
<b>Graduate of Khazar University .....</b>	<b>29</b>
<b>“Khazar” in Country’s Media.....</b>	<b>31</b>
<b>“Khazar”s International Relations .....</b>	<b>37</b>
<b>Hamlet Isakhanli. My Karabakh or Karabakh Knot (in Azerbaijani) ....</b>	<b>40</b>
<b>Khazar University Student Awarded for Active Participation in “One” Student-voluntary Program .....</b>	<b>62</b>
<b>Times Higher Education Sent a Thank-you Letter to Professor Hamlet Isakhanli .....</b>	<b>63</b>
<b>İsaxan İsakhanli. Expulsion of Mullah from Heaven (Novel) .....</b>	<b>72</b>

**It has been published  
since January 1995**

**Founder:  
Khazar University**

**Editor-in-chief:  
Hamlet Isakhanli**

**Associate editor:  
Alirza Balayev**



**KHAZAR UNIVERSITY**

**Address:**

**41 Mabsati str., Baku**

**Tel: (+994 12) 323 93 13**

**(+994 12) 421 10 93**

**Mob.: (+994 50) 321 31 69**

**E-mail: contact@khazar.org**

**Copies: 3000**

**Editorial members:**

**Isa Habibbayli  
Alla Akhundova**

**Shahin Fazil  
Knyaz Aslan**

**Editor of English Texts:**

**Aida Asgarli**

**Computer graphics:**  
**Gunel Akbarova**

**Photo:**  
**Multimedia Centre**

BU YAZ MƏNƏ QƏM GƏTİRDİ AÇILMAYIR KEFİM BU YAZ. ÇOXLARI TƏK MƏN DEMİRƏM

APREL  
2021

DƏRDİM KİTABLARA SİĞMAZ – DƏRDLƏRİM BİRÇƏ SƏTİRDİ: SƏNSİZ YAŞAYA BİL MİRƏM...

XƏZƏR UNIVERSİTETİ DÜNYA MƏKTƏBİ

## "DÜNYA" JURNALININ NAILƏXANIM İSAYEVANIN XATIRASINA HƏSR OLUNMUŞ XÜSUSI BURAXILIŞI

### SPECIAL ISSUE OF THE MAGAZINE "DUNYA" DEDICATED TO THE MEMORY OF NAILEKHANIM ISAYEVA

"Dünya" yurnalının tanınmış pedaqoq, "Dünya" məktəbinin qurucusu Nailəxanım İsayevanın xatirəsinə həsr olunmuş 60 sahifəlik xüsusi buraxılışı Xəzər Universitetinin mətbəəsində çapdan çıxıb.

Jurnalın üz qabığında Hamlet İsaxanlıının "Sənsizlik" şeirindən misralar verilmişdir. Xüsusi buraxılışda sözleri Hamlet İsaxanlıının, müsiqisi Nailəxanım İsayevanın olan "Dünya" məktəbinin himni oxuculara təqdim olunur.

Jurnalda "Dünya" məktəbinin rəhbərləri və əməkdaşlarının, məzunlarının, Xəzər Universiteti əməkdaşlarının, Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin məqale və xatirələri, jurnal boyu müləyyən səhifələrdə Nailəxanım İsayevanın çıkış və müsahibələrindən hissələr, həyat və fəaliyyətini əks etdirən fotolar, ona həsr olunmuş şeirlər dərc edilmişdir.

Jurnal riyaziyyat üzrə elmlər doktoru, professor, əməkdar mütəllim, Azərbaycan Texniki Universitetinin prorektoru İlham Pirməmmədovun məqaləsi ilə açılır. Müəllif məqaləsində həmin dövrdə təhsil nazirliyinin işçisi kimi Xəzər Universiteti və "Dünya" məktəbinin yaranması və təşəkkülü prosesindən bahs edir.

"Dünya" Təhsil Kompleksinin direktoru Nazpəri Bayramova, Azərbaycan və rus bölmələrinin tədris işləri üzrə direktoru Mərufə Mədətli, Azərbaycan bölməsi üzrə direktor müavini Aləmzər Cabbarova, rus bölməsinin koordinatoru Leyla Cəbrayılova, IB məktəbinin koordinatoru Rena Həsənova, kitabxana müdürü Madina Karahan, şahmat mütəllimi, FIDE ustası Elşad Rzayev, əməkdaş Rita Quliyeva, "Dünya Ana Məktəbi"nin direktoru Mehriban Tağıyeva, Sumqayıt "Dünya" məktəbinin direktoru Çiçək Qaracayeva,

A 60-page special issue of "Dunya" magazine dedicated to the memory of Nailexhanim Isayeva, a well-known educator and founder of the "Dunya" School, has been published by Khazar University Press.

On the cover of the magazine there are verses from Hamlet Isakhanli's poem "Your Absence". In the special issue, the anthem of "Dunya" school with lyrics by Hamlet Isakhanli and music by Nailexhanim Isayeva is presented to the readers.

Articles and memoirs of "Dunya" School heads and colleagues, alumni, Khazar University staff members, prominent figures of science, culture and art of Azerbaijan, excerpts from Nailexhanim Isayeva's speeches and interviews, photos reflecting her life and activity, and poems dedicated to her have been published in the magazine.

The magazine opens with the article by İlham Pirməmmədov, Doctor of Mathematics, Professor, Honored Teacher, vice-Rector of Azerbaijan Technical University. As an employee of the Ministry of Education at that time, the author talks about the process of establishment and development of Khazar University and "Dunya" School.

Articles and memoirs have been published in the magazine by Director of Dunya Educational Complex Nazpari Bayramova, Director for Academic Affairs of the Azerbaijani and Russian sectors Marufa Madatli, Deputy Director of Azerbaijani sector Aləmzər Jabbarova, Coordinator of Russian Sector Leyla Jabrayilova, Coordinator of IB School Rena Hasanova, Director of Library Madina Karahan, Chess Teacher, FIDE Master Elshad Rzayev, staff member Rita Guliyeva,

(Arh səh.8-də)

(To be continued page 8)

Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədli, İngilis dili və ədəbiyyatı departmentinin baş müəllimi Firəngiz Nəsirova və Tətbiqi Sənət Muzeyinin direktoru, xalçaçı rəssam Afaq Kərimovanın məqalə və xatirələri dərc olunmuşdur. Nailəxanım Isayeva ilə çiyin-çiyinə çalışmış müəlliflərin məqalə və xatrlarında o, maarifçi ziyanlı, səriştəli rəhbər, zərif qəlbli insan kimi səciyyələndirilir.

Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri – xalq artistləri rejissor Ramiz Həsənoğlu, müğənnilər Brilliant Dadaşova, Gulyanaq Məmmədova, İlqar Muradov, həmçinin əməkdar artist Nuriyyə Hüseynova Nailəxanım Isayevadan istedadlı musiqiçi, bestəkar kimi söz açır, onunla iş birliyindən xatirələrini bəhlülşürlər.

**“Dünya” məktəbinin məzunları** – Ülker Qaracalı, Sevinc Hacıyeva, Niftali Qasimli, Ziya Rzalı, Səma Namazlı, Toğrul Məmmədov, Parvane Yusifova, Aytac Akif Xaqani, Fuad İslamlı, Nərgiz Yusifli Abdullayeva, Esmiralda Şirinova öz yazılarında məktəbdə keçirdikləri təhsil illərindən, yaradılmış tədris şəraitindən, Nailəxanım Isayevvanın bir direktor və pedaqqoq kimi həyatlarında qoyduğu izdən söz açır, “Dünya” məktəbinin ondan qalan bir irlə olduğunu vurgulayırlar.

Xüsusi buraxılışda Nailəxanım Isayevaya həsr olunmuş şeirlər – Hamlet İsaqhanının “İkimizdən birimiz”, “Dünya” məktəbinin müəllimi Gülistan Sadıqovanın “Mehkum olduq həsrətinə”, əməkdaşı Münevvar Bayramlinin “Nailəxanıma...” adlı şeirləri, sözləri Hamlet İsaqhanının, musiqisi Nailəxanım Isayevanın olan “İnciçiçəyi” mahnisinin mətni dərc olunmuşdur.

Qeyd edilməldir ki, “Dünya” məktəbinin İctimai əlaqələr və media şöbəsi maraqlı və mənalı xüsusi buraxılış hazırlamağa nail olmuşdur.

Xüsusi buraxılış facebook'da yerləşdirilmişdir:

<https://cloud.mail.ru/stock/nFwrRVICGRKgbj2iB1rAmuLv>

Director of “Dunya Kindergarten” Mehriban Tagiyeva, Director of Sumgayit “Dunya” school Chichek Garajayeva, Dean of Khazar University’s School of Humanities, Education and Social Sciences Elza Samadli, senior teacher of the English Language and Literature Department Firangiz Nasirova, director of the Museum of Applied Arts, carpet artist Afag Karimova. In the articles and memoirs of the authors who worked side by side with Nailekhanim Isayeva, she is characterized as an enlightened intellectual, a competent leader, and a kind person.

Prominent figures of culture and art of Azerbaijan – People's artists, director Ramiz Hasanoglu, singers Brilliant Dadashova, Gulyanag Mammadova, Ilgar Muradov, as well as honored artist Nuriya Huseynova speak about Nailakhanim Isayeva as a talented musician, composer and share their memories of cooperation with her.

Graduates of “Dunya” School, Ulker Garajali, Sevinj Hacıyeva, Niftali Gasimli, Ziya Rzalı, Sema Namazlı, Togrul Mammadov, Parvana Yusifova, Aytaj Akif Khagani, Fuad Islamli, Nargiz Yusifli Abdullayeva, Esmiralda Shirinova, in their writings speak about their school years, educational environment, the traces Nailekhanim Isayeva left in their lives as a director and educator emphasizing that “Dunya” School is her legacy.

Poems dedicated to Nailekhanim Isayeva, “One of us” by Hamlet Isakhanli, “Longing for you” by Gulustan Sadigova, the teacher of “Dunya” school, “to Nailakhanim ...” by Munavvar Bayramli, the colleague of “Dunya” School, and lyrics by Hamlet Isakhanli to the song “May Lily” composed by Nailekhanim Isayeva have been published in the special issue.

It should be noted that the Public Relations and Media Department of “Dunya” School has been able to prepare an interesting and meaningful special issue.

The special issue was posted on Facebook:



*Bu mənim həyatımdır...  
Bu həyatı mən yaşamışam...  
Və peşiman deyiləm...*

Nailəxanım  
İsayeva

## NAİLƏXANIM İSAYEVANIN XATIRƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ FORUM

### INTERNATIONAL FORUM DEDICATED TO THE MEMORY OF NAILEKHANIM ISAYEVA

2021-ci il mayın 15-də Xəzər Universiteti Bakı “Dünya” Məktəbinin təşkilatçılığı ilə “XXI əsr şəxsiyyətinin formalaşmasında ənəmləri amillər” adlı Beynəlxalq Onlayn Forum keçirilmişdir.

Forum Dünya Təhsil Kompleksinin qurulmasında misilsiz əməyi olan hamtəsiçi, çox dəyərli pedaqoq Nailəxanım İsayevanın əziz xatiresinə ithaf olunmuşdu.

Nailəxanım İsayeva hələ həyatda ikən forumun keçirilməsini dəstəkləmiş, forum iştirakçılarına müraciət etmişdi. Açılış mərasimində Nailəxanım İsayevanın forum iştirakçılarına müraciəti olduğu kimi təqdim edilmişdir:

**“Dünya” məktəbinin həmtəsiçisi  
Nailəxanım İsayevanın  
forum iştirakçılarına müraciəti**

10 mart 2021

*Dünyanın hər bir yerində, ictimai inkişafın hər bir mərhələsində cəmiyyətin təhsilli üzvi bağlılığı olmuşdur. Gənc nəsillərin inkişafı, tədrisi, maarifləndirilməsi an qədim fəaliyyətlərdəndir. Hər birimiz təhsilin ictimai həyatda mərkəzi rolunu qeyd-şartsız qəbul edirik. Indiki dövrdə təhsilin rolu və əhəmiyyəti daha fərqlidir. Yaşadığımız informasiya dövründə yeni faktlar, bilgiler bas gicəlləndirir, sürətlə həyatımıza daxil olur. “XXI əsrin savadsızları oxumağı və yazımağı bacarmayanlar deyil, öyrənməyi, bildiklərimizi bir kənarə qoymağın və yenidən öyrənməyi bacarmağın kəslərdir” (Alvin Toffler, yazıçı, futurist) Hayatını insanları maarifləndirmək işinə həsr etmiş müəllim və təlimçilərin qarşısında artıq yeni suallar və yeni vazifələr durur. Gənclər galacaya hazır olmaq üçün nəyi və necə öyrənməlidirlər? Elmi-tehnoloji inkişaf dövründə “məsafəli öyrənəmə” ilə “ənənəvi tədris” arasında əhəmiyyətli fərq varmı? Gənclərin hansı metodlara əsasən öyrənəcəyini kim və necə mələyyən etməlidir? Bir pedaqoq kimi, bizim məqsədimiz gənclərin özünü düşündürməkdir. Təhsil gerçək həyatla uzaşmalıdır, çünki təhsil elə həyatın özüldür. Onlar yalnız böyüyəndə deyil, bu gün də böyük işlər görəcəklərini anlamalıdır. “Galacayın müasiri” olmaq istəyiriksa, bizim təhsildə modernizasiya sabahə hesablanmalıdır.*

*Hörmətla,  
Həmtəsiçi*

On May 15, 2021, Khazar University's "Dunya" School (Baku) hosted an International Online Forum entitled "Important Factors in the Formation of a XXI Century Personality."

The forum was dedicated to the memory of the co-founder, valuable educator Nailekhanim Isayeva, who made a unique contribution to the establishment of the "Dunya" Educational Complex.

Nailekhanim Isayeva supported the forum and addressed the forum participants while she was still alive. At the opening ceremony, Nailekhanim Isayeva's address to the forum participants was presented as follows:

**A message from the co-founder of  
“Dunya” school Nailekhanim Isayeva  
to Forum participants**

March 10, 2021

*Everywhere in the world, at every stage of social development society has been organically connected with education. Each of us unconditionally accepts the crucial role of education in public life.*

*Today the role and importance of education are different. In the Digital Age we live in new facts and information are dizzying and rapidly entering our lives.*

*“The illiterate of the 21st century will not be those who cannot read and write, but those who cannot learn, unlearn, and relearn.” - The futurist and philosopher Alvin Toffler.*

*Teachers and trainers, who have dedicated their lives to educating people, now face new challenges and new tasks. What and how should young people learn to get ready for the future? Is there a significant difference between distance learning and traditional education at the age of scientific and technological development? Who and how should determine which methods must be implemented to educate the young?*

*As educators, our goal is to make young people think for themselves. Education must be compatible with real life because education is life itself. They need to understand that they can do great things not only when they grow up, but also today. If we want to be the contemporaries of the future, modernization in our education should be future-oriented.*

*Best regards,  
Co-founder*

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qeyyimlər Şurasının sədri professor Hamlet İsaxanlı "XXI əsr şəxsiyyətinin formalaşmasında ənəmlı amillər. Riyaziyyatın rolü" mövzusunda açılış məruzəsi ilə çıxış etmiş və iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Forumda 300-ə yaxın iştirakçı qeydə alınmış, Azərbaycandan Xəzər Universiteti və digər aparıcı universitetlərin, əzəl liseylər və digər təşkilatların, Türkiyədən Bilkent Orta Okul (Ankara) və Hazar Kolleci (İstanbul), ABŞ-dan Şimali Karolina Orta Məktəbinin nümayəndələri iştirak etmişlər.

Forum 3 sessiyadan ibarət olmuşdur. Hər sessiyada 3-4 mövzu müzakirə edilmişdir.

Sessiyalarda Hazar Kollecinin qurucusu, baş müdürü Serdar Kavza "XXI əsr insanında sosial medianın təsiri", psixoloq Ülkər İsayeva "Gənclərin müsbət inkişaf modeli", Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdürü Vəfa Yaqublu "Şəxsiyyətin inkişafında mühit amilinin vacibliyi", Həkim-psixiatr, Nefes Psixi Sağlamlıq Akademiyasının təsisçisi İkram Rüstəmov "XXI əsrə intiharların psixoloji xüsusiyyətləri", Şimali Karolina Orta Məktəbinin sosial elmlər müəllimi Amanda Baker "Distant təhsilin üstünlükleri və çatışmazlıqları", "Azərbaycanfilm" kinostudiyanın baş redaktoru, Əməkdar incəsənət xadımı rejissor Ayaz Salayev "XXI əsr şəxsiyyətinin formalaşmasında incəsənətin rolü", Gəncə Dövlət Universiteti Pedaqoji fakültəsinin dekanı Bayram Apoyev "XXI əsr və Nizami Gəncəvinin pedagoji bacıqları", Azərbaycan Rusdilli Tədris Mütəssisələrinin Müəllimləri Assosiasiyasının sədri, Azərbaycan Rus Cəmiyyətinin sədr müavini, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin Tədris programları koordinatoru Lyubov Yakunina "XXI əsr insanının şəxsiyyətinin sosial-tədris layihələrinin vəsiyyətlə inkişafı", "Dünya" məktəbinin müəllimi Leyla Cəbrayılova "Şəxsiyyətin inkişafı. Ədəbiyyat döslərində yeni yanaşma", hüquqsūnəs, "Dünya" məktəbinin məzunu Araz Poladov "Müasir dövrə texnologiyaların insan hayatı və hüquqi tənzimlənməsi" və "Dünya" məktəbinin müallimi Dilara İsgəndərzadə "XXI əsr şəxsiyyətinin inkişafında Azərbaycan dili və ədəbiyyat fənlərinin ənəmlı rolü və müasir təlim texnologiyalarına uyğun tədrisi (Tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrdə)" mövzularında məruzələrlə çıxış etmişlər.

Beynəlxalq Onlsyn Forumun bağlanmış mərasimində "Dünya" məktəbinin X sinif şagirdi Nigar Şahbazovanın "Şəxsiyyətin formalaşmasına təsir edən amillər şagird gözü ilə" mövzusunda çıxışı maraqla qarşılanmışdır.

Forum iştirakçıları forumda iştirak etməkdən çox memnun olduqlarını bildirmiş və müzakirəyə çıxarılmış mövzumun yalnız təhsil işçilərini deyil, cəmiyyətin hər bir üzvünü düşündürən bir məsələ olduğunu xüsusilə qeyd etmişlər.

Professor Hamlet Isaxanlı, founder of Khazar University and chairman of the Board of Directors and Trustees, delivered an opening speech on "*Important Factors in the Formation of a XXI Century Personality. The Role of Mathematics*" and was met with great interest by the participants.

At the forum, about 300 participants were registered, including representatives from Khazar University and other leading universities, private high schools and other organizations in Azerbaijan, Bilkent High School (Ankara) and Hazar College (İstanbul) in Turkey, and North Carolina High School in the United States.

The forum consisted of 3 sessions. 3-4 topics were discussed in each session.

During the sessions the following speeches were delivered; "*The impact of social media on a XXI century personality*" by the founder and general director of Hazar College Serdar Kavza, "*Positive development model of youth*" by psychologist Ulkar İsayeva, "*Importance of environmental factors on the development of personality*" by Head of the Department of Content, Teaching and Assessment in General Education of Ministry of Education of the Republic of Azerbaijan Vafa Yagublu, "*Psychological features of suicides in the XXI century*" by the founder of the "Nefes" Mental Health Academy, psychiatrist İkram Rustamov, "*The advantages and disadvantages of distant learning*" by Certified secondary social studies teacher, licensed in North Carolina Amanda Baker, "*The role of art in the formation of a XXI century personality*" by editor-in-chief of "Azerbaijanfilm" film studio, Honored Art Worker Ayaz Salayev, "*XXI century and Nizami Ganjavi's pedagogical views*" by Dean of the School of Pedagogy of Ganja State University Bayram Apoyev, "*Development of a XXI century personality through social-educational projects*" by Chairman of the Association of Teachers of Russian-Language Educational Institutions of Azerbaijan, Deputy Chairman of the Russian Community in Azerbaijan, Coordinator of Curriculum of the Russian Information-Cultural Center Lyubov Yakunina, "*Development of personality. A new approach in literature classes*" by a teacher of "Dunya" School Leyla Jabrailova, "*In modern world the role of technology on human life and its regulation*" by a lawyer, graduate of "Dunya" School Araz Poladov, and "*The important role of the Azerbaijani language and literature in the development of a XXI century personality and its teaching in accordance with modern learning technologies (in sections in which teaching language is not Azerbaijani)*" by teacher of "Dunya" school Dilara İskənderzadə.

At the closing ceremony of the International Online Forum, the speech by Nigar Shahbazova, 10th grade student of "Dünya" School, on "*Factors influencing the formation of personality through the eyes of a student*" was met with great interest.

The forum participants expressed their satisfaction with the participation in the forum and emphasized that the topic of discussion was an issue that concerns not only educators, but also each member of society.



## **"DÜNYA" MƏKTƏBİNDE NAILƏXANİM İSAYEVANIN ANIM GÜNÜ AN EVENT AT "DUNYA" SCHOOL TO COMMEMORATE NAILEKHANIM ISAYEVA**

2021-ci il mayın 27-də Xəzər Universiteti "Dünya" məktəbində məktəbin qurucusu və uzun illər rəhbəri olmuş Nailəxanım İsayevanın Anim günü keçirildi.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaqhanlının şeirləri və bu şeirlərə Nailəxanım İsayevanın bəstələdiyi mahmılardan ibarət kompozisiyalarla təşkil olunmuş "İnsan əqidə ilə yaşamalıdır" adlı tədbirdə bu tanınmış pedaqoğun doğulduğu, gənclik illərinin bir hissəsini keçirdiyi Quba rayonu, oxuduğu məktəb və yaşadığı evdən bəhs eden "Qubali qız" süljeti nümayiş etdirildi.

(Arh səh. 14-də)

On May 27, 2021, Khazar University's "Dunya" School held an event to commemorate Nailexhanim Isayeva, the founder and longtime leader of "Dunya" School.

At the event entitled "Man Must Live by Faith" consisting of the poems by Professor Hamlet Isakhanli, the founder of Khazar University and Chairman of the Board of Directors and Trustees, and songs composed to these poems by Nailexhanim Isayeva, the videoclip named "A Girl from Guba" about Guba region, the birthplace of the prominent educator, where she spent part of her youth, the school she studied at and the house where she lived was demonstrated.

(To be continued page 14)







Sonra tədbir iştirakçıları məktəbin keçmiş və indiki məzunlarının Nailexanım Isayeva haqqında xatirlərindən ibarət videolara baxırlar.

Anımlı günlündə respublikamın Xalq artistləri Gülyanaq Məmmədova və İlqar Muradov çıxış edərək, sözləri Hamlet İsaxanlının, müsiqisi Nailexanım Isayevanın olan "Səni sevdim çox sadəcə" və "Nə yaxşı ki" mahnılarını ifa etdilər. Tanqo müsiqisi sədaları altında Hamlet İsaxanlının "İkimizdən birimiz" şeiri sösləndirildi və bu müsiqi ilə tanqo rəqsi nümayiş etdirildi.

Tanınmış aktyor Kamran Yunis Hamlet İsaxanlının şeirlərini sahnəde "Dünya" məktəbinin əməkdaşları ilə birgə oxudu.

Anımlı gənlər münasibətə məktəbin şagirdlərinin el işlərindən ibarət gül-çiçək sərgisi nümayiş etdirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəleri, ziyanlılar, rüspublikamızın elm və sənət adamları, Xəzər Universiteti və "Dünya" məktəbinin əməkdaşları iştirak edirdilər.

Then the participants of the event watched the videos dealing with the memories of the past and recent graduates of "Dunya" school about Nailekhanim Isayeva.

At the event, People's Artists Gulyanag Mammadova and Ilgar Muradov performed songs "Səni sevdim çox sadəcə" (I just loved you), "Nə yaxşı ki" (How good!) composed by Nailekhanim Isayeva to lyrics by Hamlet Isakhanli. Hamlet Isakhanli's poem "İkimizdən birimiz" (One of the two of us) was performed under the sounds of tango music, and tango dance was demonstrated.

Well-known actor Kamran Yunis recited Hamlet Isakhanli's poems on the stage together with the staff of "Dunya" School.

On the occasion of the event to commemorate Nailekhanim Isayeva, an exhibition of flowers made by schoolchildren was demonstrated.

The event was attended by the representatives of the Binagadi District Executive Power and the Sumqayıt City Executive Power, intellectuals, scientists and artists, the staff of Khazar University and "Dunya" School.





## **ELMI ŞURANIN NAIŁEХANIM İSAYEVANIN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ GENİŞLƏNDİRİLMİŞ İCLASI**

### **AN EXTENDED MEETING OF SCIENTIFIC COUNCIL DEDICATED TO THE MEMORY OF NAILEKHANIM ISAYEVA**

2021-ci il mayın 27-də Xəzər Universitetinin Elmi Şurasının Nailəxanım İsayevanın xatirəsinə həsr olunmuş genişləndirilmiş iclası keçirildi.

Iclasinin əvvəlinde tanınmış pedaqoq, təhsil təşkilatçısı, Xəzər Universiteti və "Dünya" məktəbinin həmtəsisçisi, universitetin Direktorlar və Qeyyūmlar Şurasının humanitar işlər üzrə müşaviri Nailəxanım İsayevanın xatirəsi bir dəqiqlik sükutla yad edildi.

Xəzər Universitetinin rektoru dosent İrada Xəlilova Nailəxanım İsayeva haqqında xatirələrini şura təzvileri və qonaqlarla bələşərək, onu heyati və işini sevan, "Dünya" məktəbinə və Xəzər Universitetinə çox bağlı bir şəxsiyyət kimi tanıdığını bildirdi. Nailəxanım İsayevanın səmimiyyəti, işinə vurğunluğu, xeyirxahlığı, həyata sevgisi, gözəl dostluğu ilə hamının dərin hörmət və məhəbbətini qazanmış bir insan olduğunu qeyd etdi.

Universitetin tədris işləri üzrə prorektoru professor Məmməd Nuriyev Nailəxanım İsayeva haqqında xatirələrini bələşərək bildirdi ki, Xəzər Universitetinin formallaşması və inkişafında onun xüsusi əməyi olub. Qeyd edildi ki, Nailəxanım İsayevanın xüsusi ünsiyyət və idarəetmə üsulu var idi ki, o bunumla müxtəlif insanlarla çox səmimi münasibət qura bilirdi. O, universitet əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirirdi ki, bu da rəhbərliyə xas olan gözəl xüsusiyyətlərdəndir. Bundan əlavə, universitetin yarandığı dövrlərde qərb modelini milli dəyərlərlə integrasiya etmək yolundakı ciddi işlərində, xarici ölkələrin nümayəndələri ilə çoxsaylı görüşlərdə universitetin tanıdlımışında Nailəxanım İsayevanın böyük əməyi olub. Nailəxanım İsayevanın "Dünya" məktəbinin yaradılmasındaki əvəzedilmez rolü xüsusi vurgulanaraq qeyd edildi ki, o, bir neçə şagirdlə başlayıb hazırda nəinki Bakı şəhərində fəaliyyət göstərən, həmçinin Sumqayıt və Gəncə şəhərlərində də tədrisi üç dildə təmin edən və ən müasir tələblərə cavab verən "Dünya" məktəbləri formalasdırıb.

On May 27, 2021, an extended meeting of the Scientific Council of Khazar University Dedicated to the Memory of Nailekhanim Isayeva.

At the beginning of the meeting, a minute of silence was observed to commemorate Nailekhanim Isayeva, the prominent educator, educational organizer, co-founder of Khazar University and "Dunya" School, and Humanitarian Advisor to the University's Board of Directors and Trustees. Rector of Khazar University, Associate Professor Irada Khalilova, shared her memories of Nailekhanim Isayeva with council members and guests, and said that she knew her as a person who loved her life and work and was very attached to "Dunya" School and Khazar University. Irada Khalilova also noted that Nailekhanim Isayeva was a person who had earned the deep respect and love of everyone regarding her sincerity, dedication to her work, kindness, love of life and wonderful friendship.

Professor Məmməd Nuriyev, the university's Vice-Rector for Academic Affairs, shared his memories of Nailekhanim Isayeva and said that she had made a special contribution to the formation and development of Khazar University. It was noted that Nailekhanim Isayeva had a special way of communication and management, which allowed her to establish very sincere relations with different kinds of people. She paid special attention to improving the working conditions of university staff, which is one of the important features of the leadership. Moreover, during the establishment of the university, Nailekhanim Isayeva made a great contribution to the work done on the integration of the western model with national values, the promotion of the university in numerous meetings with representatives of foreign countries. Emphasizing the irreplaceable role of Nailekhanim Isayeva in the establishment of "Dunya" school, it was noted that she started with several students and formed "Dunya" schools not only in Baku, but also in Sumgayit and Ganja, providing education in three languages and meeting the most

(Arad səh. 18-də)

(To be continued page 18)



Məhəmməd Niriyev bildirdi ki, yüksək təhsil idarəciliyi keyfiyyətlərindən başqa Nailexanım İsayevanın musiqiyyə ciddi münasibəti, sevgisi də var idi ki, bəstələdiyi musiqiləri dinlədirdikdə onun xarakterinin zərifliyini anlamaq mümkündür. Onun gördüyü işləri daima xatırlamaq, dəyərləndirmek, yeni gələn nəsillerin bu tarixi bilməsi üçün əlimizdən gələni etməliyik.

Universitetin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədli, Diller və ədəbiyyatlar departamentinin müdürü Dilbar Zeynalova, İctimai əlaqələr və media təzə direktor Ələvsət Əmirbəyli Nailexanım İsayeva haqqında xatirələrini bölüşdülər. Nailexanım İsayevanın hər şeyin en gözəlini yaratmaq eşi, Xəzər Universiteti və "Dünya" məktəbinin yaradılmasında, habelə bu təhsil ocaqlarının fealiyyətlərinə dəki hər bir uğurda onun əməyindən bəhs edildi. Yeniliyə açıq olmaq, dəstəkləyici, təbiətə bağlılıq, insanlara hörmət, ehtiram, idarəcilikdə peşəkarlıq kimi yüksək insani dövərlərin cəmləşdiyi bir şəxsiyyət olması bir daha xatırlandı.

Xalq artisti, pianoçu Yegane Axundova Nailexanım İsayevanın musiqiyyə bağlılığı, sevgisi və bəstələdiyi musiqilər haqqında xatirələrini şura üzvləri və qonarlarla bölüşdü.

Elmi Şuranın gündəliyindəki ikinci məsələ ilə bağlı rektor İrade Xəlilova məlumat verərək bildirdi ki, Nailexanım İsayevanın xatirəsini əbədilaşdırmaq üçün fond yaradılmışdır. Qeyd edildi ki, fond mənfeət götürməyən və yalnız xanım namizədlərin Xəzər Universitetinin magistratura və doktorantura seviyyəsində təhsilinə dəstək üçün təsis edilmiş fonddur. Fondun maliyyə dəstiyi Nailexanım İsayevanın ailəsi, dostları və Xəzər Universiteti tərəfindən təmin ediləcəkdir. Sonra fondun bu ildən etibarən iki tələbəyə təqdim verəcəyi və tələb olunan meyarlar haqqında ətraflı məlumat verildi.

Tədbirdə Xəzər Universitetinin Kamera orkestri sözleri Hamlet İsaxanlinin, musiqisi Nailexanım İsayevanın olan "Səni sevdim çox sadəcə" və "Gözəldir" mahnılarını ifa etdi.

Sonda Nailexanım İsayeva haqqında hazırlanmış videoçarx təqdim edildi.

modern requirements.

Mahammad Nuriyev said that in addition to the qualities of her higher education management, Nailekhanim Isayeva had a special attitude and love for music, and it is possible to understand the elegance of her character when listening to the music she composed. We must always remember and appreciate her work, and do our best to ensure that future generations will not forget this history.

Dean of the School of Humanities, Education and Social Sciences Elza Samadova, Head of the Department of Languages and Literatures Dilbar Zeynalova, Director of Public Relations and Media Alovsat Amirbayli shared their memories of Nailekhanim Isayeva. Nailekhanim Isayeva's love of creating the best of everything, her contribution to the establishment of Khazar University and "Dunya" School, as well as to every success in the activities of these educational institutions were discussed. It was mentioned once again that she was a person with high human values such as being open to innovation, supportiveness, commitment to nature, respect for people, and professionalism in management.

People's Artist, pianist Yegana Akhundova shared her memories of Nailekhanim Isayeva's love for music and the music she composed with council members and guests.

Informing about the second issue on the agenda of the Scientific Council, Rector Irada Khalilova said that a fund was established to perpetuate the memory of Nailekhanim Isayeva. It was noted that the non-profit fund was established to support only female candidates' education at Khazar University at the master's and doctoral levels. The Fund's financial support will be provided by Nailekhanim Isayeva's family, friends, and Khazar University. Then, the detailed information was provided on the scholarships that will be awarded to two students from this year and the required criteria.

At the event, the Khazar University Chamber Orchestra sang "Səni sevdim çox sadəcə" (I Just Loved You) and "Gözəldir" (It's Beautiful) composed by Nailekhanim Isayeva to the lyrics by Hamlet Isakhanli.

At the end, a video about Nailekhanim Isayeva was presented.





## ПОТЕРЯННЫЙ МИР...

Наиля Ханым Исаева. Штрихи к портрету. Я совсем не считаю себя настолько талантливым художником, чтобы несколькими штрихами нарисовать портрет человека, но этими воспоминаниями я просто не могу не поделиться...

Я впервые пришла в «Хазар» ровно 20 лет назад. Тогда, в сентябре как раз открылась новая школа «Дунай», в красивом и уютном здании на ул. Б.Сафароглу. Мы познакомились с Наилей ханым заочно через общих знакомых, ставших впоследствии моими родственниками.

Безусловно, это был счастливый случай, один из тех, что случаются в жизни один или два раза с любым человеком и который бывает послан судьбой как внезапный подарок – то ли после пережитый потрясений, то ли чтобы вернуть человека к жизни через людей, которые это умеют, и Всевышний об этом знает.

Говоря о горе, я имею в виду потерю супруга и отца моих детей, которое случилось как раз в феврале 2001 года, по злой иронии судьбы, в день Святого Валентина. Этот праздник только входил в моду, и вокруг было много счастливой юродкой молодежи с цветами, шарами и «валентинками» в руках... Мое прежнее место работы, а именно больница, стало вдруг очень тесным и печальным для меня, ведь оно стало свидетелем моей потери... Мне захотелось что-то изменить в моей жизни. Тот, кто терял так рано близкого человека, конечно, поймет меня...

И вдруг... 2 сентября 2001 года резко изменило мою жизнь, и это не пустой пафос! Вдруг мне на мобильный телефон позвонила Наиля ханым, представилась, ведь мы только узнали друг о друге, но еще не были знакомы. Она запросто («сох зафэсә») спросила – «Ну что, когда придёшь?» Голос был таким теплым и веселым, что мне захотелось оказаться рядом с ней уже в эту минуту! Но я еще была в больнице и мы ждали какую-то проверку, комиссию, и главврач попросил быть на рабочем месте еще целых 2 дня. Они показались мне очень долгими. И вот, наконец, я вошла в кабинет этой женщины. Рядом с Наилей ханым была врач «Хазар» Гюльзар ханым. Я, наверное, выглядела очень неуверенной в себе, ведь впервые прийти в незнакомый коллектив всегда не просто, но Наиля ханым, весело и ободряюще посмотрела на меня, и, оценив мой психотип глазом опытного психолога, вдруг сказала мне очень приятные слова, сразу растопив мою неуверенность. Ну, посудите сами, какой начальник поступит так с предполагаемым подчиненным, совершенно не зная, что за человек перед ним?! Я никогда не встречала женщин, говорящих такие приятные слова другой женщине при первой же встрече! Да еще и при приеме на работу! Стоит ли говорить, что я была очарована ею раз и навсегда.

Школа «Дунай» стала произведением Наили ханым, её ребенком. Тогда открылся всего один первый класс, но как же это было торжественно и весело! Только спустя время я поняла, что это было так во многом благодаря основателю и директору школы, вложившему в неё, без преувеличения, всю себя, всю

свою душу и большое сердце... В этой работе не было мелочей для Наили ханым – всё интересовало её одинаково глубоко – начиная от учебного процесса и заканчивая декором и внутренним оборудованием здания, организационными вопросами. Удивительно естественно и органично в этот процесс вовлекались все, кто мог бы стать чем - то полезен по мнению Наили ханым. Её увлеченность невольно передавалась окружающим людям. «Я люблю ярких, талантливых, креативных людей», – сказала она тогда. «Это должна быть сплошённая команда единомышленников, делающих всё возможное для общей цели. В то же время это должны быть честные и добрые люди, чтобы я могла им доверять» – глаза её блестели, она была просто неотразима в своей искренности!

Стоит ли говорить, что с её появлением утром в школе все сотрудники невольно становились приветливее и добрее, независимо от возраста и должности. Она словно лучами, исходящими от неё, согревала всех вокруг, у кого по какой-либо причине «садилась» внутренняя «батарейка питания». С ней можно было запросто поговорить на любую тему, поделиться проблемой, попросить совета как с женщиной, матерью, просто с подругой. И получить совет, после которого думаешь, – «а ведь я об этом тоже думала, но не решалась...». Совет же был прост и естественен, очень логичен... При этом он не был преподнесён, как истина в последней инстанции, а просто как её личное мнение. Это и была её женская мудрость, жизненный опыт, желание помочь человеку и безгранична доброта. Она всегда стремилась создать здоровую атмосферу в университете, не одобряла жалоб и сплетен, не желала слушать пустое нытьё. «Не можете чего-то изменить, измените себя, свой подход к проблеме, меняйтесь сами в лучшую сторону, не защищайтесь на неудачах» – вот был её девиз. «Всё в ваших руках – старайтесь, работайте, учитесь смотреть позитивно на жизнь и возможные трудности, и проблему», – такого жизнелюбивого человека я никогда не встречала, могу это с уверенностью заявить. И действительно, ведь проблемы посыпаются нам судьбой, чтоб изменить нас – сделать стойкими, крепкими, мудрыми людьми. Жизнь – самый лучший педагог для каждого человека, здесь не споришь, и Наили ханым это прекрасно знала и старалась довести эту истину до сведения каждого, кто этого до сих пор не понял. Поэтому и была педагогом с большой буквы.

Как часто, заходя к ней в кабинет просто пообщаться и зарядиться хорошим настроением, она с гордостью рассказывала мне, какими теперь значимыми и известными людьми стали бывшие студенты «Хазар». Она находила статьи о них и просто их портреты на просторах интернета, при этом давая краткую, но исчерпывающую характеристику каждому из них, т.к. была знакома со многими лично. Это было так трогательно, словно все они были её семьёй, частью её жизни. Она интересовалась ими с неподдельной искренностью, и, зная об их успехах, чувствовала свою прямую причастность к ним, ведь столько её души было вложено в этих детей и в университет, которым она «дышила».

А ещё я думаю, что секрет её молодости и красоты – её непосредственность и легкий характер. Она никогда не пребывала долго в «негативе», это было чуждо её природе. Она любила и ценила всё прекрасное – от музыки до наивысшего творения в этом мире – человека. Её мнение о событиях и людях никогда не было однозначным и шокским. Даже в очень неблаговидных поступках людей она искала причину такого их поведения, пыталась понять и в чём-то даже оправдать их тот или иной поступок. Эта черта очень подкупала в ней, потому что такой подход свойственен только очень добрым людям.

Мне почастливило бывать с Наилей ханым в театрах и на концертах. Иногда, слушая классическую музыку, она делилась чувствами, которые поглащают человека в такие моменты, могла вдруг спросить – «а что ты себе сейчас представляешь?» – «Я, например, бушующее море». С таким человеком было всегда тепло и уютно, независимо от сезона и местонахождения, и всегда трудно оторваться от неё, от беседы, от её добрых, всегда смеющихся глаз... Такой человек и есть целый мир для своих близких, друзей и знакомых, для сослуживцев, для всех, кто его знал и вдруг потерял...

Мне кажется, что воспоминания о Наиле ханым тоже должны быть такими же светлыми, яркими и тёплыми, какой была она сама. Мне довелось иногда вместе с ней делать покупки для университета, как же это было весело, и как хочется вернуться в то прекрасное время... Она сродни той музыке, которую она создавала, которая так легко ложилась на сердце и в то же время звучала, как классическая. Поэтому, говорить в прошедшем времени о Наиле ханым просто невозможно, с нами навсегда её добрые глаза и очаровательная улыбка, её человеческое тепло и её неповторимая теплая aura.

Она – с нами, как и прежде, мы чувствуем её присутствие, даже при входе в «Хазар», вот-вот, кажется, зазвучит её голос и звук её шагов...

Она просто уехала ненадолго в одну из своих многочисленных поездок, и скоро вернётся как всегда полная новых впечатлений и идей!

Лейла Джамильзаде,  
врач Университета Хазар

**"İMTAHAN ÖNCƏSİ PSİXI SAĞLAMLIĞI  
QORUMA YOLLARI" MÖVZUSUNDА WEBİNAR**

**WEBINAR ON "WAYS TO PROTECT  
MENTAL HEALTH BEFORE EXAMS"**

Xəzər Psixoloji Xidmet Mərkəzinin rəhbəri psixoloq Məlek Karimova aprelin 11-də İsmayıllı rayonunda yerləşən Niyal kurslarının daveti ilə abituriyentlərlə onlayn webinar keçirmişdir. "İmtahan öncəsi psixi sağlamlığı qoruma yolları" adlı webinarnda İsmayıllı, Qəbələ, Ağdaş, Göyçay, Ucar və Bakıdan çoxlu abituriyent iştirak etmişdir.

Vebinarda imtahan öncəsi stress, onu dəf etmək yolları, imtahana məhsuldar hazırlanma, vaxtin idare edilməsi kimi müxtəlif istiqamətlərdə müzakirələr aparılmış, şagirdlərin sualları cavablandırılmışdır.

Webinarın sonunda şagirdlər tədbirin faydalı olduğunu bildirmişlər.

On April 11, the head of the "Khazar" Psychological Service Center, psychologist Malak Karimova, held an online webinar with entrants by the invitation of the Niyal courses in Ismayilli region. Many entrants from Ismayilli, Gabala, Agdash, Goychay, Ujar and Baku took part in the webinar "Ways to Protect Mental Health Before Exams".

The webinar discussed various issues such as pre-exam stress, ways to overcome it, productive preparation for the exam, time management, and students' questions were also answered. At the end of the webinar, students approved that the event was useful.

**"ÜMÜMDÜNYA AVİASIYA VƏ KOSMONAVTIKA  
GÜNÜ" NÜN 60 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR**

**EVENT DEDICATED TO THE 60th ANNIVERSARY  
OF THE "WORLD AVIATION AND COSMONAUTICS DAY"**

Aprelin 12-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Təbiət elmləri və mühəndislik fakültətinin birgə təşkilatçılığı ilə "Ümumdünya Aviasiya və Kosmonavтика Günü" nün 60 illiyinə həsr olunmuş onlayn seminar keçirilmişdir. Qeyd edək ki, 1961-ci il 12 aprel tarixində ilk dəfə olaraq Yuri Qaqqarin Sovet İttifaqının Baykonur start məntəqəsindən Vostok gəmisi ilə kosmosa uçmuş, 108 dəqiqəlik uğurlu uçuşdan sonra Yerə qayıtmışdır. Mehəz bu əlamətdar hadisə ilə əlaqədar həmin tarix dönyanın bir çox əlkəsində "Ümumdünya Aviasiya və Kosmonavтика Günü" kimi qeyd olunur.

Seminar Fəxriyə Əlimardanovaın giriş sözlü ilə başladı. O, bu əlamətdar gün və seminarın məqsədi haqqında tələbələrə məlumat verdi. Sonra AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı fizika - riyaziyyat üzrə fəlsəfə doktoru, dozent Ədalət Ətəyi təqdimatla çıxış etdi. Məruzəçi kosmik uçuşlar, kosmos haqqında maraqlı, yeni məlumat və bilikləri seminar iştirakçılarının diqqatına çatdırıldı.

İnteraktiv şəkildə keçən seminarda tələbələrə mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, iştirakçıların sualları cavablandırıldı.

On April 12, the Shamakhy Astrophysical Observatory ANAS named after N.Tusi and the Faculty of Natural Sciences and Engineering jointly organized an online seminar dedicated to the 60th anniversary of the "World Aviation and Cosmonautics Day". It should be noted that on April 12, 1961, Yuri Gagarin flew into space for the first time from the Baikonur Cosmodrome of the Soviet Union in the Vostok spacecraft, and returned to Earth after a successful 108-minute flight. Due to this significant event, this date is celebrated in many countries around the world as "World Aviation and Cosmonautics Day".

The seminar began with an introductory speech by Fakhranda Alimardanova. She informed the students about this significant day and the purpose of the seminar. Then the employee of the Shamakhy Astrophysical Observatory named after N.Tusi, Doctor of Philosophy in Physics and Mathematics, Associate Professor Adalat Atayi made a presentation. The speaker brought to the attention of the seminar participants interesting, new information and knowledge about space flights.

During the interactive seminar, students had a wide exchange of views on the topic, and participants' questions were answered.

## “MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ VƏ ONUN “AZƏRBAYCAN ŞAIRİ NİZAMI” ƏSƏRİ” MÖVZUSUNDА DƏYİRMİ MASA

### ROUND TABLE ON “MAMMAD AMIN RASULZADE AND HIS WORK “AZERBAIJANI POET NIZAMI”

Aprelin 15-də Xəzər Universitetinin “Xəzər” in ədəbiyyat seyyahları” ədəbi-fəlsəfi məclisi Lənkəran Peşə Liseyinin müəllim və tələbə heyəti ilə birgə “Məhəmməd Əmin Rəsulzadə və onun “Azərbaycan şairi Nizami” əsəri” mövzusunda onlayn dəyirmi masa keçirib.

Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı “Azərbaycan şairi Nizami” kitabında Nizaminin bir Azərbaycan şairi olmasının sübut edildiyinə diqqət çəkib. Tədqiqat müəllifinin Nizaminin yaşadığı zaman və şəraitdə dilin milli mənsubiyyəti bildirmək mənasında önem doğmadığını göstərdiyini bildirib.

Böyük dövlət xadimininnevəsi Rais Rəsulzadə, M.Ə.Rəsulzadənin müstəqil Azərbaycan uğrunda apardığı mübarizədən, babasının keçdiyi şərəfli hayat yolundan damışib. Azərbaycan Xalq Cümhuriyyəti dövrlənlə tədqiq edən Ramil Əhməd Nizamının Azərbaycan şairi kimi tanıdılmasında bu tədqiqatın evezəsiz rolü olduğunu qeyd edib.

Filologiya üzrə fəlsəfe doktoru dosent Xatıra Yusifova hələ tələbə olarkən bu əsərdən referat yazdığını, bu cür tədqiqatların təbliğinin onların özü qədər faydalı olduğunu söyləmişdir.

Xəzər Universitetinin dillər və ədəbiyyatlar departamentinin müdürü dosent Dilbar Zeynalova M.Ə.Rəsulzadənin ədəbi-tənqidinə görfləşlərinin və “Azərbaycan şairi Nizami” əsərinin tədrisindən danışaraq, onun “Mayıs duyğuları” şeirini əzinəməxsus intonasiya ilə tədbir iştirakçılara çatdırıb.

Lənkəran Peşə Liseyinin direktoru Afar Kərimov öz çıxışında mövzu ətrafında danışmaqla yanaşı, Azərbaycanın dövlət və ictimai xadimi M.Ə.Rəsulzadənin idarəetmə modellərindən istifadə etməsi baxımdan heç vaxt unudulmayacaq güclü menecment olduğunu söyləyib. Peşə Liseyinin müəllimlərindən Sevda Ağayeva, Etibar Nehmatli M.Ə.Rəsulzadə irsinin gənclər tərəfindən öyrənilməsinin əhəmiyyətindən söz açıblar.

İqtisadiyyat və menecment fakültəsinin tələbəleri Şəhən Əliyev, Elvin Məmmədsalalov və Tayfun Mirzayevin “Azərbaycan şairi Nizami” əsəri ilə bağlı təqdimatları, Təbiət elmləri və mühəndislik fakültəsinin tələbəleri Şəfa Yusifova və Neyjan Sultanovanın çıxışları maraqla qarşılıqla maraqlanıb.

Tədbirin sonunda nizamışlaşlaşğa böyük töhfə olan bu misilsiz əsərin ingilis dilinə tərcümə olunması barədə təklif irali sürüldüb.

On April 15, Khazar University's Literary-Philosophical Assembly "Literary Travelers of Khazar" held an online round table with teachers and students of Lankaran Vocational High School on "Mammad Amin Rasulzade and his work, Azerbaijani Poet Nizami."

Gardashkhan Azizkhanli, a lecturer at Khazar University's Department of Languages and Literature, noted that the book "Azerbaijani Poet Nizami" proved that Nizami was an Azerbaijani poet. The author of the study said that in the period of the poet and in those circumstances, the language was not important in terms of expressing national identity.

Rais Rasulzade, the grandson of the great statesman, spoke about the struggle of M.A. Rasulzade for an independent Azerbaijan and the glorious life of his grandfather. He also mentioned that this research played an invaluable role in introducing Ramil Ahmad Nizami, who studied the period of the Azerbaijan Democratic Republic, as an Azerbaijani poet.

Doctor of Philosophy in Philology, Associate Professor Khatira Yusifova said that she wrote an essay on this work when she was a student, and that the promotion of such research works is as useful as they are.

Speaking about the literary-critical perspectives of M.A. Rasulzade and the teaching of the work "Azerbaijani Poet Nizami," Associate Professor Dilbar Zeynalova, Head of the Language and Literature Department at Khazar University, delivered his poem "Feelings of May" (Mayis Duyğuları) to the participants with a unique intonation.

Director of Lankaran Vocational High School Afar Karimov spoke on the topic and said that the state and public figure of Azerbaijan M.A. Rasulzadeh had strong management skills that will never be forgotten in terms of using management models. Sevda Agayeva and Etibar Nehmatli, teachers of the Vocational High School, spoke about the importance of studying the legacy of M.A. Rasulzade by the youth.

Presentations of students of the Faculty of Economics and Management Shahin Aliyev, Elvin Məmmədsalalov and Tayfun Mirzayev, speeches by the students of the Faculty of Natural Sciences and Engineering Shafa Yusifova and Neyjan Sultanova on the work "Azerbaijani poet Nizami" were met with great interest.

At the end of the meeting, a proposal was made to translate this unique work, which is a great contribution to the Nizami studies, into English.

## DƏYİRMİ MASA: “NİZAMI GÖNCƏVİ – 880”

### ROUND TABLE ON “NİZAMI GANJAVI – 880”

Aprelin 17-də Xəzər Universitetində Diller və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Nizami Gəncəvi – 880” mövzusunda onlaysın dəyirmi masa keçirilib. Dəyirmi masada universitetin tələbələri və emekdaşları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası, Türkiyənin Kastamonu Universiteti, Karabük Universiteti və Şimali Kipr Doğu Akdeniz Universitetinin müəllim və professor heyəti iştirak etmişlər.

Dəyirmi masanı giriş sözü ilə açan Diller və ədəbiyyatlar departamentinin müdürü dosent Dilbar Zeynalova tədbir iştirakçılarını salamlayaraq, Nizami yaradıcılığında humanizm məsələlərinə toxummuş, dahi Azərbaycan şairinin dünyaya bədii-estetik fikrində tutduğu mövqedən bahs etmişdir. Sonra tədbir Diller və ədəbiyyatlar departamentinin müəllimi dosent Xatira Yusifova-nın moderatorluğu ilə davam etmişdir.

Bakı Slavyan Universitetinin dosenti İbrahim Quliyev “Nizami yaradıcılığında zərdüştilik”, AMEA Əlyazmalar İnstitutunun dosenti Nəzakət Memmedli “Nizami yaradıcılığında təsəvvüf”, Kastamonu Universitetindən Prof. Dr. Vüsala Musalı “Nizami Gəncəvi məsnəvilərinin XIV əsr-də köçürülmüş bəzi nüsxəleri haqqında”, AMEA Əlyazmalar İnstitutunun dosenti Əzizağa Nəcəfov “Bir daha Nizamının türk mənşeyi haqqında”, Karabük Universitetinin müəllimi Şerife Ağarı “Nizami Gəncəvinin Anadolu klassik türk ədəniyyatına təsiri” mövzusunda məruzələrlə çıxış etmişlər.

AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun dosenti Səadət Şixiyeva təqdim olunan mövzulara münasibət bildirərək, fərqli elmi baxışların Nizamışünashığa yeni bir istiqamət verə biləciyini qeyd etmişdir.

AMEA Əlyazmalar İnstitutunun dosenti Tünzala Seyfullayeva özünün elmi tədqiqat işi olan Yəhya bəy Dukaqı'nın “Gəncineyi-rəz” (“Sırılar xəzinəsi”) əsərinin Nizami Gəncəvinin “Xəmsə”sinin təsiri ilə yazılışı haqqında məlumat vermişdir.

Dəyirmi masa müzakirələrlə başa çatmışdır.

On April 17, Khazar University hosted an online round table on “Nizami Ganjavi – 880” organized by the Department of Languages and Literature. The round table was attended by students and staff of the university, teachers and professors of the Azerbaijan National Academy of Sciences, Kastamonu University of Turkey, Karabuk University and the Eastern Mediterranean University of Northern Cyprus.

Opening the round table, the head of the Department of Languages and Literature, Associate Professor Dilbar Zeynalova greeted the participants, touched upon the issues of humanism in Nizami's work, and spoke about the position of the great Azerbaijani poet in world literary & aesthetic movement. Then the event was moderated by the lecturer of the Department of Languages and Literature, Associate Professor Xatira Yusifova.

The presentations were made by Associate Professor of Baku Slavic University Ibrahim Guliyev on “Zoroastrianism in Nizami's works”, Associate Professor of the Institute of Manuscripts of ANAS Nazakat Mammadli on “Sufism in Nizami's works”, Prof. Dr. Vusala Musali from Kastamonu University “On some copies of Nizami Ganjavi's Masnavis in XIV century”, Associate Professor Sherif Agari, lecturer at Karabuk University, on “Nizami Ganjavi's influence on Anatolian classical Turkish culture”.

Commenting on the presented topics, Saadat Shikhiyeva, Associate Professor of the Institute of Oriental Studies of ANAS named after Ziya Bunyadov, noted that different scientific views may lead to a new direction on Nizami studies.

Tünzala Seyfullayeva, associate professor of the Institute of Manuscripts of ANAS, informed that her scientific research on Yahya bəy Dukaghi's work “Ganjineyi-rəz” (“Makhzan ol-Asrar”) was written under the influence of Nizami Ganjavi's “Khamsa”.

The roundtable ended with discussions.

## XƏZƏR PSİKOLOJİ XİDMƏT MƏRKƏZİNİN RƏHBƏRİ AİLƏ MEDİASIYASI TƏLİMİNDE

### HEAD OF KHAZAR UNIVERSITY PSYCHOLOGICAL CENTER AT FAMILY MEDIATION TRAINING

Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin rəhbəri psixoloq Məlak Karimova Azərbaycan Respublikası Ədliyyə Akademiyasının mediasiya təlimi qurumu tərəfindən mediatorların peşə bacarıqlarının artırılması məqsədi ilə keçirilən 4 günlük (16-17-24-25 aprel) "Ailə mediasiyası" təlimlərində iştirak etmişdir.

M. Karimova ailə münhaqışlarının alternativ həll yolukimi ələ alınan ailə mediasiyasının aparılma qaydası, ortaya çıxa bilecek manəslər, işin gedisətnə müsbət təsir edəcək köməkçi metodlarla yanaşı, praktiki rol oyunlarında iştirak edərək bu sahədə biliq və bacarıqlarını artırmışdır. Təlimlər bu sahədə dərin təcrübələri olan mediatorlar Mehriban Zeynalova və Konstantin Adı-Qavrlıa tərəfindən keçirilmişdir.

Əlamətdar haldır ki, Xəzər Universitetinin tərafdaşı olduğu Erasmus+ KA2 layihəsi -"Mediasiya: Təlim və ictimai transformasiya (MEDIATS)" layihəsi əlkamızdə də tətbiq olunacaq bu prosesə əz təhfəsini verəcək.

Psychologist Malak Karimova, Coordinator of Khazar University's Department of Psychology and Head of the Khazar University Psychological Center, participated in a 4-day (April 16-17-24-25) "Family Mediation" training conducted by the Mediation Training Institution of the Academy of Justice of the Republic of Azerbaijan to improve the professional skills of mediators.

Malak Karimova improved her knowledge and skills in this field by participating in family role-playing, which is considered as an alternative solution to family conflicts, the rules of family mediation, possible impediments, auxiliary methods that will have a positive impact on the process. The trainings were conducted by mediators Mehriban Zeynalova and Konstantin Adı-Gavrila, who have deep experience in this field. The trainings were conducted by mediators Mehriban Zeynalova and Konstantin Adı-Gavrila, who have deep experience in this field.

It is noteworthy that the Erasmus + KA2 project "Mediation: Training and Social Transformation (MEDIATS)", to which Khazar University is a partner, will contribute to this process, which will be implemented in our country as well.

### "POETİK SƏSLƏR" BƏDİİ QIRAƏT MÜSABIQƏSİ POETRY RECITATION CONTEST "POETIC VOICES"

Aprelin 23-də Xəzər Universiteti İngilis dili və ədabiyyatı departamenti enənəvi bədii qiraət yarışması keçirdi. "Poetik səsler" adlı müsabiqədə bu il diqqət çəkən məqam ondan ibarət idi ki, şeir səsləndirən 50-dən çox Xəzər Universitetinin tələbələrinin böyük bir hissəsi İngilis dili və ədabiyyatı departamentinə yox, digər departament və ixtisaslara mənsub idi. Tələbələr şeirləri müükəmməl səsləndirdilər. Şeirlər müxtəlif dövrlərdən seçilmişdi və müxtəlif şairlərin üslublarını eks etdirirdi.

Müsabiqənin qalibləri:

**1-ci yer:** Neyjen Sultanova, Nastassia Kalasauskaya və Cavidan Əsgərov;

**2-ci yer:** Afaq Mustafazadə, Xanmed Paşazadə və Renat Məcidov;

**3-cü yer:** Afeliya Gocayeva, Beki İdahosa, Gülnaz Allahverdiyeva və Ayşən Abışova;

**4-cü yer:** Toğrul Salmanlı, Ülkər Memmedova, Əfir Quliyeva və Güllərə Memişova.

Tədbir pandemiyanın hökm sürdürüyü çətin dövrda onlayn keçirilsə də, bu qədər tələbə və eməkdaşın bir araya gelməsi əlamətdar bir hal idi və müsabiqə xoş əhval-ruhiyyə ilə başa çatdı.

On April 23, the Department of English Language and Literature of Khazar University held a traditional poetry recitation contest. This year "Poetic Voices" contest was specific, because more than 50 Khazar University students who recited poetry presented other departments and specialties, not only Department of English Language and Literature. The students' performance was perfect. The poems were selected from different periods and reflected the styles of different poets.

Winners of the contest:


**1<sup>st</sup> Winner:** Neijen Sultanova, Nastassia Kalasauskaya and Javidan Asgerov

**2<sup>nd</sup> Runner Up:** Afaq Mustafazade, Khanmed Pas-ha-zadə and Renat Majidov

**3<sup>rd</sup> Runner Up:** Afelia Gojaeva, Beki İdahosa, Gülnaz Allahverdiyeva and Aishan Abishova

**4<sup>th</sup> Runner Up:** Togrul Salmanli, Ulker Mammadova, Efir Gulieva and Gulare Memishova

Although the contest was held online due to pandemic, it was significant that so many students and staff came together, and the contest turned out to be breath for participants during these uncertain times.



## **Elektron Hökumətin İnkişafı Mərkəzi**

### **“XƏZƏR”İN TƏLƏBƏSİ “RƏQƏMSAL İDARƏETMƏDƏ SÜNI İNTELЛЕKT” DATA YARIŞMASININ QALİBİ OLDU**

### **KHAZAR UNIVERSITY STUDENT WINS “ARTIFICIAL INTELLIGENCE IN DIGITAL GOVERNANCE” DATA COMPETITION**

Aprelin 26-28-də Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə dünya şöhrəti alım Lütfi Zadənin xatirəsinə həsr olunan “Rəqəmsal idarəetmədə süni intellekt” konfransı çərçivəsində Data yarışması keçirilmişdir.

Data yarışmasında mütxəssislərlə bərabər müxtəlif universitetlərin tələbələrindən ibarət 185 komanda qeydiyyatdan keçmişdi. Data yarışmasının məqsədi bu sahədə Azərbaycanda olan mütxəssislərin aşkar edilməsi, onlarla gələcəkdə əməkdaşlığın qurulması və gələcəkdə yeni layihələr həyata keçirilməsidir.

Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin Kompyuter elmləri ixtisasının 4-cü kurs tələbəsi Elşən Qədimov yarışa tak qoşularaq 3-cü yeri tutmuş, 1000 AZN pul mükafatı və sertifikatla təltif olunmuşdur. İlk iki yerin qalibi isə müxtəlif şirkət və qurumların mütxəssisləri olmuşdur.

On April 26-28, E-Gov Development Center organized a Data Competition within the framework of the conference “Artificial Intelligence in Digital Governance” dedicated to the memory of world-famous scientist Lotfi Zadeh.

185 teams consisting of specialists and students from different universities were registered in the data competition. The purpose of the data competition is to identify specialists in this field in Azerbaijan, to establish future cooperation with them and to implement new projects in the future.

Elshan Gadimov, a fourth-year student majoring in computer science at Khazar University's School of Natural Sciences and Engineering, joined the competition alone and ranked third, being awarded a AZN 1,000 cash prize and a certificate. The winners of the first two places were specialists from various companies and organizations.

### **“XƏZƏR”İN ƏMƏKDAŞI BEYNƏLXALQ ELMI KONFRANSDA**

### **“KHAZAR” STAFF MEMBER AT INTERNATIONAL SCIENTIFIC CONFERENCE**

Aprelin 29-30-da Bakı Mühəndislik Universitetində Ümummilli lider Heydar Əliyevin anadan olmasının 98-ci ildönümüne həsr olunmuş Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransı keçirilmişdir.

Konfransda Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin əməkdaşı Pervin Karimova "Antik dövrə felsefi fikirdə kommunikaşıya anlayışı" mövzusunda məruzə ilə çıxış etmişdir.

On April 29-30, the 5th International Scientific Conference of Young Researchers dedicated to the 98th anniversary of national leader Heydar Aliyev was held at Baku Engineering University.

At the conference, Parvin Karimova, staff member of Khazar University's Department of English Language and Literature, delivered a presentation on “The Concept of Communication in Philosophical Thought in Ancient Times.”

## **“TAC MAHAL” BALETİNİN MUSIQISI DİNLENİLMİŞDİR**

Azərbaycan Bestəkarlar İttifaqında bestəkarların yeni müsiqili səhne əsərlərinin dinlənilmesi keçirilmişdir. Dinlənilən əsərlər arasında bestəkar, əməkdar incəsanət xadimi Ceyhun Allahverdiyevin “Tac Mahal” baleti də olmuşdur. Libretto müəllifi professor Hamlet İsaxanlı olan baletin müsiqisi yüksək keyfiyyətli audioyazılış formatında təqdim olunmuş və böyük maraqla qarşılanmışdır.

2021-ci il mayın 2-de *day.az* sayti bu barədə xəber yayımlamışdır:


<https://news.day.az/culture/1339153.html>

## **MUSIC OF THE BALLET “TAJ MAHAL” WAS PERFORMED**

The Union of Composers of Azerbaijan hosted a hearing of composers' new ballet. Among the hearings was the ballet "Taj Mahal" by composer, honored art worker Jeyhun Allahverdiyev. The music of the ballet, composed by Professor Hamlet Isakhanli, was presented in a high-quality audio format and was met with great interest.

On May 2, 2021, the website *day.az* published the news:

<https://news.day.az/culture/1339153.html>



LIBRETTTO



## **VEYSƏLOĞLU**

### **“VEYSƏLOĞLU İLK ADDIM” LAYIHƏSİ ÇƏRÇİVESİNDE TƏLƏBƏLƏR ÜÇÜN MƏLUMATLANDIRICI SEMİNAR**

### **INFORMATIVE SEMINAR FOR STUDENTS WITHIN THE PROJECT “VEYSELOGLU FIRST STEP”**

Mayın 3-də “Veyseloglu” şirkətlər qrupu VIA (Veyseloglu İlk Addım) programı çərçivəsində Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültətinin tələbələri üçün məlumatlandırıcı seminar keçirdi.

Seminar Xəzər universiteti Karyera İnnişaf Mərkəzinin koordinatoru Elnurə Əhmədzadənin giriş sözü ilə başladı. Sonra “Veyseloglu” MMC-nin İnsan resursları departamentinin aparıcı müütəxəssisi Aysel Hüseynova və şirkətin İnsan Resursları üzrə Baş Biznes partnyoru Gülnay Rüstənova tələbələrə VIA layihəsi haqqında məlumat verdilər və tələbələrin sualları cavablandırıldılar.

On May 3, the Veyseloglu Group of Companies held an informative seminar for students of the School of Economics and Management at Khazar University within the framework of Veyseloglu First Step (VIA) project.

The seminar began with an introductory speech by Elnurə Ahmadzadeh, Coordinator of Khazar University Career Center. Then, Aysel Huseynova, a leading specialist of the Human Resources Department of Veyseloglu LLC, and Gülay Rustamova, the company's Chief Business Partner for Human Resources, informed the students about the VIA project and answered the students' questions.



**"XƏZƏR"İN MƏZUNU  
"AFB BANK"İN  
MÜŞAHİDƏ  
ŞURASININ ÜZVÜ  
TƏYİN OLUNUB**

**GRADUATE OF KHAZAR  
UNIVERSITY APPOINTED  
MEMBER OF THE  
SUPERVISORY BOARD  
OF AFB BANK**

2021-ci il mayın 21-də *fed.az*, *banker.az*, *aqregator.az*, *marja.az* və digər saytlar "AFB Bank"ın Sahmdarlarının Ümumi Yiğincağının iclasında qəbul edilmiş qərara əsasən Karimov Famil Qalib oğlunun bankın Müşahidə Şurasının yeni üzvü təyin edilməsi haqqında xəbər yayımlamışlar.

Bankdan verilən məlumatə görə, Karimov Famil Qalib oğlu 1984-cü ildə anadan olub. 2001-ci ildən 2005-ci ilə qədər Azərbaycan Xəzər Universitetində "Maliyyə" ixtisası üzrə təhsil alıb.

O, 2005-2013-cü illər ərzində "KPMG Azerbaijan Limited" şirkətinin nümayəndəliyində, "Deloitte & Touche", "Baker Tilly Azerbaijan" şirkətlərində audit ixtisası üzrə müxtəlif vəzifələr tutmuşdur. 2013-cü ildə "GRC Assurance and Advisory Services" şirkətində Daxili Audit və Nəzarət Praktikasının rəhbəri, 2015-ci ildə isə "Cənub Qaz Dəhlizi" Qapalı Sahmdar Cəmiyyətinin Kimmersiya və Əməliyyatlar Departamentinin Direktoru və 2016-ci ildən "Gilan Industrial Group" şirkətində Baş direktorun müavini işləmişdir. Famil Karimov "United Enterprises Azerbaijan" şirkətində və "AFB Bank"da tutduğu rəhbər vəzifələrdə emək fəaliyyətini davam etdirir.

On May 21, 2021, *fed.az*, *banker.az*, *aqregator.az*, *marja.az* and other sites published news on appointment of Famil Galib oglu Karimov as a new member of the Supervisory Board of the bank according to the decision made at the meeting of the General Assembly of Shareholders of AFB Bank.

According to the bank, Famil Karimov was born in 1984. He had studied Finance at Khazar University from 2001 to 2005.

He had held various positions in auditing at companies such as "Baker Tilly Azerbaijan", "KPMG Azerbaijan Limited", "Deloitte & Touche" from 2005 to 2013. In 2013, he was appointed the Head of Internal Audit and Control Assurance at GRC Assurance and Advisory Services, the Director of the Commercial&Operations Department of Southern Gas Corridor CJSC in 2015, and the Deputy General Director of Gilan Industrial Group in 2016. At present, Famil Karimov holds senior positions at United Enterprises Azerbaijan and AFB Bank.

<https://fed.az/az/bank/kerimov-famil-afb-bankin-musahide-surasina-yeni-uzvu-teyin-olundu-107016>

## "XƏZƏR"İN MƏZUNU YENİ YÜKSƏK VƏZİFƏDƏ

## KHAZAR GRADUATE HAS BEEN A HIGH POSITION



2021-ci il mayın 19-da ölkə mətbuatı və saytları Xəzər Universitetinin məzunu Aybeniz İsmayılovanın Qarabağ Dirçəliş Fonduunun Fandreyzing və kommunikasiya şöbəsinə rəhbər təyin olunması haqqında xəber yayımlamışlar.

Aybeniz İsmayılova 8 oktyabr 1976-cı ildə Zəngilan rayonumun Mincivan qəsəbəsində anadan olub. 1993-2000 illərdə Xəzər Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə bəkləvr təhsili alıb, sonra isə "Beynəlxalq hüquq" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

2004-2006 ci illərdə Böyük Britaniya Krallığının "Chevening" təqaüdü ilə Manchester Universitetində "Beynəlxalq inkişaf" ixtisası üzrə magistr dərəcəsi qazanıb. Hazırda ali idarəetmə dərəcəsi üzrə təhsilini Fransanın INSEAD universitetində davam etdirir.

A.İsmayılova 20 ilə yaxın BMT, USAID və digər nüfuzlu beynəlxalq təşkilatlarda aparıcı vəzifələrdə çalışıb. Beynəlxalq təşkilat və donor siyaseti üzrə mütəxəssis olaraq, institusional inkişaf, təşkilat daxili davranış və əhalinin həssas qruplarının inkişafı üçün irimiyyaslı layihələrə maliyyə vesaiti cəlb edərək, həmin layihələrin bir qisminin idarə edilməsinə, bir qisminin isə icrasına nəzarət edib.

2019-2021 ci illərdə keçmiş "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bögəsinin azərbaycanlı icması"nın Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri olub. O, Qarabağ mədəni irlisinin təbliği ilə bağlı çoxsaylı məqalələrin, eyni zamanda "Qarabağname" media programının müəllifi və aparıcısıdır.

Xəbərlər eyni məzmunda olduğuna görə bir link təqdim edirik:

<https://qaynarinfo.az/az/qaraba-dircelis-fonduna-yeni-sbe-mudiri-teyin-olundu/>

On May 19, 2021, the country's media and websites published news on the appointment of Khazar University graduate Aybaniz Ismayilova as head of the Fundraising and Communications Department of the Karabakh Revival Fund.

Aybaniz Ismayilova was born on October 8, 1976 in Minjivan province of Zangilan region. In 1993-2000, she received a bachelor's degree in International Relations, and then a master's degree in International Law from Khazar University.

In 2004-2006, she received a master's degree in International Development from the University of Manchester through Chevening Scholarship from the United Kingdom. She is currently studying for a higher management degree at INSEAD University in France.

A.Ismayılova has held leading positions in the UN, USAID and other well-known international organizations for nearly 20 years. As a specialist for an international organization and donor policy, by raising funds she oversaw the management and implementation of large-scale projects for institutional development, internal behavior, and the development of vulnerable groups.

In 2019-2021, she was the head of the International Relations Department of the former "Azerbaijani community of the Nagorno-Karabakh region of the Republic of Azerbaijan." She is the author and presenter of numerous articles on the promotion of Karabakh's cultural heritage, as well as the "Karabakhname" media program.

Since the news has the same content, the link is provided below:



## AZƏRTAC "XƏZƏR"DƏ DANIŞIQ SESSİYALARI HAQQINDA

## AZERTAC ABOUT CONVERSATION SESSIONS AT "KHAZAR"

2021-ci il aprelin 6-da AZƏRTAC Xəzər Universiteti Təlim və Tədris Mərkəzi tərəfindən ingilis dilində danışiq sessiyalarının keçirilməsi haqqında xəber yayımlanmışdır. Xəbərdə danışiq məşqələlərinin universitetin xarici tələbələri tərəfindən aparıldığı qeyd olunur.

Xəberin tam mətnini aşağıdakı link vasitəsilə oxumaq olar:

[https://azertag.az/xeber/Xezer\\_Universitetinde\\_ingles\\_dilinde\\_danisiq\\_sessiyalari-1748525](https://azertag.az/xeber/Xezer_Universitetinde_ingles_dilinde_danisiq_sessiyalari-1748525)

## AZƏRTAC: "XƏZƏR"DƏ ELMİ SEMİNAR

## AZERTAC: SCIENTIFIC SEMINAR AT "KHAZAR"

2021-ci il aprelin 6-da AZƏRTAC Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin, Felsefə və siyasi elmlər departamentinin təşkilatçılığı ilə magistr, doktorant tələbələr, akademik heyət və tədqiqatçılar üçün "Rumın dilinin Bakıda tədrisi medəni diplomatiyanın nümunəsi kimi" mövzusunda növbəti virtual elmi seminarın keçirilməsi haqqında xəber yayımlanmışdır.

Xəbərdə elmi seminarın Türkiye, Rumuniya, Çexiya və Moldovadan da iştirakçıların qoşulduğu bildirilir.

Xəber aşağıdakı linkdə:

[https://azertag.az/xeber/Elmi\\_seminar\\_Rumin\\_dilinin\\_Bakida\\_tedrisi\\_medeni\\_diplomatiyanin\\_numunesi\\_kimi-1748571](https://azertag.az/xeber/Elmi_seminar_Rumin_dilinin_Bakida_tedrisi_medeni_diplomatiyanin_numunesi_kimi-1748571)

## "XƏZƏR"İN PROFESSORU ERMƏNİ İQTİSADÇININ MÜSAHİBƏSİNƏ MÜNASİBƏT BİLDİRİB

## THE PROFESSOR OF "KHAZAR" COMMENTED ON INTERVIEW BY ARMENIAN ECONOMIST

2021-ci il aprelin 8-də *ayna.az* saytı erməni iqtisadçı, politoloq Qrant Mikaelyanın "Novost-i-Armeniya" agentliyinə verdiyi müsahibə ilə əlaqədar Rauf Orucovun analitik məqaləsini dərc etmişdir. Müəllifin sorğusuna əsasən Xəzər Universitetinin professoru Fuat Rəsulov həmin müsahibəyə geniş şərh vermişdir.

Məqaləni *xeberfakt.az* saytı da dərc etmişdir.

Məqaləni aşağıdakı link vasitəsilə oxumaq olar:

<https://ayna.az/news/26846>

On April 6, 2021, AZERTAC published news on conversation sessions which are being held by Khazar University Teaching and Learning Center. The news says that the conversation clubs have been conducted by foreign students of the university.

The news is fully available in the following link:

On April 6, 2021, AZERTAC published news on next virtual scientific seminar held for master's, doctoral students, academics, and researchers on "Teaching Romanian in Baku as an example of cultural diplomacy" organized by Khazar University Teaching and Learning Center, Department of Philosophy and Political Science.

According to the news published participants from Turkey, Romania, the Czech Republic and Moldova also joined the scientific seminar.

The news is available in the following link:

On April 8, 2021, the website *ayna.az* published an analytical article by Rauf Orujov in connection with the interview of Armenian economist, political scientist Grant Mikaelyan to Novost-i-Armenia. At the author's request, Khazar University Professor Fuat Rasulov made extensive comments on the interview.

The article was also published by *xeberfakt.az*.

The article is available in the following link:



### “XƏZƏR”İN MÜƏLLİMİNİN MƏQALƏSİ MODERATOR.AZ DA

### “KHAZAR” LECTURER'S ARTICLE ON MODERATOR.AZ

2021-ci il aprelin 8-də Xəzər Universitetinin müəllimi, Türk İslam Araşdırma Mərkəzi başçısı Dr. Telman Nüsretəoglunun "Türk dünyası yeni dünya nizamının güc mərkəzlərindən biri halına gelir" başlıqlı analitik məqaləsi *moderator.az* saytında dərc olunmuşdur.

Məqalədə Azərbaycanın erməni işğalı altında olan ərazilərinin Vətən müharibəsində tarixi zəfər sayəsində düşmənden azad edilməsindən sonra regionda yaranmış yeni reallıqların bu günündən və perspektivlərindən bahs olunur.

Məqala aşağıdakı linkdə:

<https://moderator.az/arasdirma/372301/turk-dunyasi-yeni-dunya-nizaminin-guc-merkezlerinden-biri-halina-gelir/>

On April 8, 2021, Dr. Telman Nusratoglu, a lecturer at Khazar University and head of the Turkish Center for Islamic Studies, published an analytical article entitled "The Turkish world is becoming one of the central powers in the new world" on *moderator.az*.

The article discusses the prospects of new realities in the region after the liberation of the Armenian-occupied territories of Azerbaijan from the enemy as a result of historic victory in the Great Patriotic War.

The article is available in the following link:

AZERTAC: XƏZƏR UNIVERSİTETİ  
“CREATIVE SPARK” PROQRAMI  
ÜZRƏ SİLSİLƏ SEMİNARLAR  
TƏŞKİL EDİR

AZERTAC: KHAZAR UNIVERSITY  
ORGANIZES A SERIES OF  
SEMINARS ON THE “CREATIVE  
SPARK” PROGRAM

2021-ci il aprelin 9-da AZERTAC Xəzər Universitetində “Creative Spark” layihəsi çərçivəsində silsilə seminarlar təşkil edilməsi haqqında xəber yayımlanmışdır. Növbəti seminarın “Sahibkarlıq sahəsində çalışan qadınların tizləşdiyi çətinliklər və fürsətlər” mövzusunda keçirildiyi bildirilir.

Xəberi aşağıdakı linkdə oxumaq olar:

[https://azertag.az/xeber/Xezer\\_Universitetinde\\_seminar\\_Sahibkarliq\\_sahesinde\\_chalisan\\_qadınların\\_uzlesdiyi\\_chetinlikler\\_ve\\_fursetler-1751839](https://azertag.az/xeber/Xezer_Universitetinde_seminar_Sahibkarliq_sahesinde_chalisan_qadınların_uzlesdiyi_chetinlikler_ve_fursetler-1751839)



On April 9, 2021, AZERTAC published news on the organization of a series of seminars at Khazar University as part of the “Creative Spark” project. It is reported that the next seminar was held on “Challenges and opportunities faced by women working in the field of entrepreneurship.”

The news can be read through the link below:



# iki sahil

GÜNDƏLİK İCTİMAİ-SİYASİ QƏZET

## RÖVŞƏN ABBASOV: ERMƏNİSTAN AZƏRBAYCANA QARŞI EKOLOJİ TERRORU DAVAM ETDIRİR

*2021-ci il aprelin 9-da "İki sahil" qəzeti və qəzetiñ internet sahifəsində Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin müdürü Rövşən Abbasovun müsahibəsi dərc olunmuşdur. Müsahibəni oxucularımıza təqdim edirik*

*"Ermenistan 30 ilə yaxın müddətdə Azərbaycanın işgal olunmuş torpaqlarında ekoloji terror törədib. Qarabağın flora və faunası, zəngin yeraltı və yerüstü sərvətləri işgalçi ölkə tərəfindən istismar edilib. Regionum məsə ərtiyyüllü məqsədli şəkildə mahv edilib, münbit torpaqlar, su ehtiyatları ekoloji və radioaktiv çirkənməyə məruz qoyulub".*

*Bu fikirləri "İki sahil"ın açıqlamasında, ekolog, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdürü Rövşən Abbasov deyib.*

O bildirib ki, Ermenistanın ekoloji terroru nticəsində su ehtiyatları, çaylar da çirkənməyə məruz qalmışdır: "Bunun nticəsidir ki, Azərbaycan ərazisindən keçən Araz çayının 43 kilometrik hissəsində mikroflora və mikrofauna mahv edilib və suyun tərkibindəki ağır metalların miqdarı normadan dəfələrlə çoxdur. "Metsamor" AES-in radioaktiv tullantıları qəsdən torpağa basdırılıb. Araz çayına birbaşa çirkəb axıdılıb, metal filiz yataqlarının istismarında ekoloji tələbatın gözlənilməməsi Sorsang su anbarında baliqların kütłəvi qırğınına səbəb olub. Arazın çirkənləndirilməsi Ermenistan ərazisindən gələn Xonaşen, Qarqarçay, Oxçuçay, Bazarçay, Bəsütçay, Həkeriçay, Kondələnçay, Tərtərçay və Xaçınçay vasitəsilə baş verirdi. Kimyəvi və bioloji cəhətdən çirkənləndirilmiş 350 milyon kubmetrdən artıq su kütlesi her il Ermenistan ərazisindən gələrək Kür çayı hövzəsinə töküllür".

R. Abbasov qeyd edib ki, Araz çayını on çox çirkənləndirən çaylardan biri da Zəngilan rayonu ərazisindən axan Oxçuçaydır: "Ermenistan dağ-mədan kombinatlarının yüz min tonlarla ağır metal duzlarını, kimyəvi turşuları Oxçuçayma axıdır və ekoloji terror törədir. Oxçuçaydan götürülmüş su nümunələrində aparılan analizlərin nticələrinə görə çayda mis, molibden, manqan, demir, sink, xrom və s. kimi ağır metalların miqdarı normadan dəfələrlə artıqdır. Buna səbəb Oxçuçayın Ermenistan ərazisindəki Qacaran mis-molibden zavodu, Qafan mis filiz saflaşdırma kombinatının istehsalat tullantılarının temizlənmədən birbaşa çaya axıdılmasıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən çaylarda aparılan monitorinqlər göstərir ki, bu çayın çirkənməsi digər sərhəd çaylardan daha çoxdur. Yanvar, fevral, mart aylarında aparılan monitorinqlərə görə bu çaylarda nikkelin miqdarı 7 dəfə, demir 4 dəfə, mis-molibden isə iki dəfə normadan artıq aşkarlanıb".

Onun sözlerinə görə, yüzlərə kilometr uzunluğunda suvarma sistemi tamamilə dağıdılib: "İşğaldən azad olunan ərazilərimizin çaylar, göllər və o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları taxminən 780 milyon kubmetrdir. Bu isə yerli su ehtiyatlarımızın 20 faizi qədərini teşkil edir. İşğal dövründə isə ermənilər ekoloji terror törədərək Tərtərçay, Həkeriçay, Tərtərçayın qolu Levçay, Tutkunçay, Xaçınçay və digər böyük çayların sularını dağətəyi ərazilərə buraxmındalar".

R. Abbasov vurgulayıb ki, regionun bərpası ilə bağlı bizi çox böyük işlər gözləyir. Ən əhəmiyi Ermenistan Qarabağda törətdiyi ekoloji terrorun kompensasiyasını ödəməlidir. Qarabağın perspektivləri Azərbaycanın davamlı inkişafi üçün çox vacibdir.

Nigar Orucova,  
"İki sahil"

<https://ikisahil.az/post/rovshen-abbasov-ermenistan-azerbaycana-qarshi-ekoloji-terroru-davam-etdirir>

**AZERTAC: "XƏZƏR"DE  
İNTEGRATİV DERS  
KEÇİRİLİB**  
**AZERTAC: IN "KHAZAR"  
HELD  
INTEGRATIVE LESSON**

2021-ci il aprelin 10-da AZERTAC Xəzər Universitetində “Cəfər Cabbarlı: lirik şeirlərdən monumental drama” mövzusunda keçirilmiş integrativ dars haqqında xəber yayımlanmışdır.

Xəbərdə birinci kura tələbələri üçün təşkil edilmiş dersin C.Cabbarlı ev-muzeyinin direktoru, C.Cabbarlı Fonduunun prezidenti, sənətkarın nəvəsi Qəmər Bağırovın iştirakı ilə keçirildiyi qeyd olunur.

[https://azertag.az/xeber/Cefer\\_Cabbarli\\_lirik\\_seirlerden\\_monumental\\_drama\\_movzusunda\\_integrativ\\_ders-1752175](https://azertag.az/xeber/Cefer_Cabbarli_lirik_seirlerden_monumental_drama_movzusunda_integrativ_ders-1752175)



On April 10, 2021, AZERTAC published news about an integrative lesson on “Jafar Jabbarli: Monumental Drama from Lyrical Poems” held at Khazar University.

The news says that the lesson organized for first-year students was held with the participation of Gamar Bagirova, the director of the Jabbarli House-Museum, President of the Jabbarli Foundation, granddaughter of the poet.

**ÖLKƏ SAYTLARINDA "NİZAMI GÖNCƏVİ İLİ" NƏ HƏSR OLUNMUŞ  
TƏDBİRDƏN XƏBƏRLƏR**

**NEWS ON EVENT DEDICATED TO "YEAR OF NIZAMI GANJAVI" IN  
COUNTRY WEBSITES**

2021-ci il aprelin 16-da AZERTAC və digər saytlar Xəzər Universitetinin "Xəzər" in ədəbiyyat səyyahları" ədəbi-fəlsəfi məclisinin Lenkoran Peşə Liseyinin müəllim və tələbə heyeti ilə birgə "Məhəmməd Əmin Rəsulzadə və onun "Azerbaycan şairi Nizami" əseri" mövzusunda onlayn deyirmi masa keçirməsi haqqında xəber yayımlanmışdır.

Xəbərlərdə tədbirdə universitet və lisey əməkdaşları və tələbələri ilə yanaşı, digər iştirakçıların, həmçinin M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadənin da qatıldığı qeyd olunur.

[https://azertag.az/xeber/Memmed\\_Amin\\_Resulzade\\_ve\\_onun\\_Azerbaycan\\_sairi\\_Nizami\\_esi\\_movzusunda\\_deyirmi\\_masa-1757961](https://azertag.az/xeber/Memmed_Amin_Resulzade_ve_onun_Azerbaycan_sairi_Nizami_esi_movzusunda_deyirmi_masa-1757961) "Nizami"



**KHAZAR UNIVERSITY IN ANALYTICAL ARTICLE ON AZERCELL'S STUDENT  
ORIENTED PROGRAMS**

2021-ci il aprelin 16-da *Poliqon İnformasiya Agentliyi (PIA)* və digər xəber saytları Azersell'in tələbələrlə əlaqədar Tələbə Təqaüdü və Təcrübə Programları haqqında taxminən on beş illik fəaliyyəti ehənət edən analitik məqalə dərc etmişdir. Məqalədə göstərilir ki, ötən illər ərzində Tələbə Təqaüdü çərçivəsində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 235 tələbə Azercell şirkətinin təqatüdçüsü seçilib. 231 tələbə Azercell in Tələbə Təcrübə Programı çərçivəsində təcrlüb keçib, onlardan 31-i isə şirkətdə işlə təmin olunub.

Məqalədə ölkənin bir neçə qabaqcıl universiteti, o cümlədən Xəzər Universiteti ilə əməkdaşlıq memorandumu imzalanmasından və birgə səmərəli fəaliyyətdən bəhs edilir.

<http://pia.az/-azercell-teləbe-teqaudu-ve-tecrube-programının-ugurlarını-bolusur-397991-xeber.html>

**AZERSELL İN TƏLƏBƏLƏRLƏ  
ƏLAQƏDAR PROGRAMLARI HAQQINDA  
ANALITİK MƏQALƏDƏ XƏZƏR UNIVERSİTETİ**

On April 16, 2021, the *Polygon News Agency (PIA)* published an analytical article covering about fifteen years of Azercell's Student Scholarship and Internship Programs related to students. According to the article 235 students studying at various universities in Azerbaijan have been selected as Azercell Fellows within the Student Scholarship over the past years. 231 students underwent internships under Azercell's Student Internship Program, and 31 of them were employed by the company.

The article discusses the signing of memorandums of cooperation with several leading universities in the country, including Khazar University, and fruitful joint activities.

**"525-Cİ QƏZET'DƏ PROFESSOR HAMLET İSAXANLININ "MƏNİM QARABAĞIM VƏ YA QARABAĞ DÜYÜNÜ" KİTABININ HİSSƏLƏRLƏ ÇAPı BAŞA ÇATIB  
PUBLISHING OF PROFESSOR HAMLET ISAKHANLI'S BOOK "MY KARABAKH OR KARABAKH KNOT" IN "525-Cİ QƏZET" CONCLUDED**

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qeyyimlər Şurasının sədri professor Hamlet İsaxanlinin "Menim Qarabağım və ya Qarabağ düyünü" kitabının qisaldılmış variantının "525-ci qəzet"da çapı və qəzetiñ internet sahifəsində yerləşdirilməsi (altıncı və yeddinci hissələr) başa çatib:

Altıncı hissə (1 mart 2021)  
<https://525.az/news/163286-sovet-dovrunde-dagliq-qarabag-vi-hissePAYLAS>

Yeddinci hissə (6 mart 2021)  
<https://525.az/news/163666-ter-petrosyanin-savas-ya-sulh-dusunceleri-yedinci-hisse>

Qeyd edək ki, "Mənim Qarabağım və ya Qarabağ düyünü" kitabının tam mətni yanvar-fevral nömrəsindən (402-403) başlanaraq, "Xəzər Xəber" yurnalında hissələrlə dərc olunur.

The shortened version of book "My Karabakh or the Karabakh Knot" by Professor Hamlet Isakhanli, Khazar University Founder and Chairman of the Board of Directors and Trustees, has been published in "525-ci qəzet" and posted on the newspaper's website (6<sup>th</sup> and 7<sup>th</sup> parts):

The 6<sup>th</sup> part (March 1, 2021)  
<https://525.az/news/163286-sovet-dovrunde-dagliq-qarabag-vi-hissePAYLAS>

The 7<sup>th</sup> part (March 6, 2021)  
<https://525.az/news/163666-ter-petrosyanin-savas-ya-sulh-dusunceleri-yedinci-hisse>

It should be noted that the full text of the book "My Karabakh or Karabakh Knot" is published in parts in "Khazar Khabar" magazine, starting from the January-February issue (402-403).

**XƏZƏR UNIVERSİTETİNİN İDARƏETMƏ VƏ TƏLƏBƏ İŞLƏRİ ÜZRƏ PROREKTORU İSAXAN İSAXANLININ HEKAYƏSİ  
"KREDO" QƏZETİNDƏ DƏRC EDİLMİŞDIR**

**KHAZAR UNIVERSITY VICE RECTOR FOR ADMINISTRATION AND STUDENT AFFAIRS İSAKHAN İSAKHANLI'S STORY PUBLISHED IN "KREDO" NEWSPAPER**

Xəzər Universitetinin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlinin "Mollahın cennetden qovulması" adlı hikayəsi "Kredo" qəzetiñdə dərc edilmişdir (№ 10 (1040), 10 mart 2021-ci il, s.8-9). Hikaya Xəzər Universitetinin vəbsaytında da (<http://www.khazar.org/>) yerləşdirilmişdir:

Khazar University Vice Rector for Administration and Student Affairs Isakhan Isakhanli's story, "Expulsion of Mullah from Heaven" was published in the "Kredo" newspaper (№ 10 (1040), March 10, 2021, pp.8-9)

[http://khazar.org/uploads/news/10\\_03\\_2021/mollanin\\_cennetden\\_qovulmasi.pdf](http://khazar.org/uploads/news/10_03_2021/mollanin_cennetden_qovulmasi.pdf)

**AZERTAC: XƏZƏR UNIVERSİTETİNİN MBA PROGRAMLARI ƏN YAXŞI MAGISTRATURA PROGRAMLARI ARASINDA**

**AZERTAC: MBA PROGRAMS OF KHAZAR UNIVERSITY AMONG THE BEST MASTER'S PROGRAMS**

2021-ci il aprelin 20-də AZERTAC "Eduniversal"ın 50 təhsil sahəsi üzrə dünyamın ən yaxşı magistratura və MBA programlarının rəsmi reytingini dərc etməsi və bu reytingdə Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin programlarının yüksək yer alması haqqında xəber yayımlamışdır.

Xəbərdə Xəzər Universitetinin ən yaxşı 200 universitet arasında Avrasiya və Orta Şərqi Enerji və təbii sərvətlər üzrə 4-cü, Ümumi menecment üzrə 9-cu yeri tutduğu bildirilir.

[https://azertac.az/xəber/Xezer\\_Universitetinin\\_MBA\\_programlari\\_en\\_yaxsi\\_magistratura\\_programlari\\_arasinda-1760207](https://azertac.az/xəber/Xezer_Universitetinin_MBA_programlari_en_yaxsi_magistratura_programlari_arasinda-1760207)

On April 20, 2021, AZERTAC published news on the high rank of Khazar University's MBA program of the Department of Economics and Management according to the official ranking by "Eduniversal" on world's best MBA and master's programs in 50 fields of study.

According to the news Khazar University ranks 4th among the top 200 universities in Eurasia and the Middle East in terms of Energy and Natural resources, and 9th in General Management.



## AZERTAC VƏ DİGƏR ÖLKƏ SAYTLARI: XƏZƏR UNIVERSİTETİ DÜNYANIN ƏN YAXŞI ALİ MƏKTƏBLƏRİ SIRASINDA

### AZERTAC AND OTHER LOCAL WEBSITES: KHAZAR UNIVERSITY AMONG THE BEST UNIVERSITIES IN THE WORLD

2021-ci il aprelin 22-də AZERTAC və digər ölkə saytları dünyyanın nüfuzlu reyting teşkilatlarından biri olan "Times Higher Education"un (THE) 2021-ci il üçün ən yaxşı dünya universitetlərini məlumatlaşdırmaq üçün "THE University Impact Rankings 2021" reyting cədvəlini açıqlaması və bu reytingdə Xəzər Universitetinin dünyyanın ən yaxşı ali məktəbləri sırasında yer alması haqqında Azərbaycan və ingilis dillərində xəber yayımlamışlar.

Xəberlərdə Azərbaycandan reyting cədvəlinə daxil edilmiş 6 universitet arasında Xəzər Universitetinin ən yüksək göstəricilərə görə ilk yerdə qərarlaşması da nezəre çatdırılır. Xəberlər texminən eyni mezmunda olduğuna görə aşağıdakı iki linki (Azərbaycan və ingilis dillərində) təqdim edirik.

[https://azertag.az/en/xaber/Khazar\\_University\\_among\\_top\\_world\\_universities\\_in\\_Times\\_Higher\\_Education\\_University\\_Impact\\_Rankings\\_2021-1762911](https://azertag.az/en/xaber/Khazar_University_among_top_world_universities_in_Times_Higher_Education_University_Impact_Rankings_2021-1762911)  
<https://nocomment.az/universitetlerimiz-dunyanin-en-yaxsilari-sirasinda-foto/>

### AZERTAC "XƏZƏR"DƏ "POTENSİAL MƏKTƏB DİREKTORLARI" LAYİHƏSİ ÜZRƏ TƏLİMLƏRİN BAŞLANMASI HAQQINDA

### AZERTAC ON THE LAUNCH OF TRAININGS WITHIN "POTENTIAL SCHOOL DIRECTORS" PROJECT BY KHAZAR UNIVERSITY

2021-ci il aprelin 22-də AZERTAC Xəzər Universitetində "Potensial məktəb direktorları" layihəsi üzrə növbəti təlimlərin başlanması haqqında xəber yayımlanmışdır.

Xəbərdə təlimlərin ənənəvi olaraq 3 ay müddətində həftədə 3 dəfə 8 fənn üzrə olmaqla Xəzər Universitetinin müəllimləri tərəfindən onlayn aparılacağı, sonda iştirakçılara sertifikat verilecəyi qeyd olunur.

[https://azertag.az/xaber/Xezer\\_Universiteti\\_Potensial\\_mekteb\\_direktorlari\\_layihesi\\_uzre\\_telimlere\\_baslayib-1762959](https://azertag.az/xaber/Xezer_Universiteti_Potensial_mekteb_direktorlari_layihesi_uzre_telimlere_baslayib-1762959)

On April 22, 2021, AZERTAC and other local websites have published news in English and Azerbaijani on the rating table "University Impact Rankings 2021", which identifies the best universities in the world for 2021, by Times Higher Education (THE), one of the world's most prestigious rating organizations, and Khazar University is on this list.

In the news it is also noted that Khazar University ranked first among the six universities included in the rating table from Azerbaijan for the highest indicators. As the news is about the same content, the following two links are provided below (in Azerbaijani and English).

[https://azertag.az/en/xaber/Khazar\\_University\\_among\\_top\\_world\\_universities\\_in\\_Times\\_Higher\\_Education\\_University\\_Impact\\_Rankings\\_2021-1762911](https://azertag.az/en/xaber/Khazar_University_among_top_world_universities_in_Times_Higher_Education_University_Impact_Rankings_2021-1762911)  
<https://nocomment.az/universitetlerimiz-dunyanin-en-yaxsilari-sirasinda-foto/>

On April 22, 2021, AZERTAC published news on the launch of the next training on the "Potential School Directors" project at Khazar University.

The news says that the trainings will traditionally be conducted online by Khazar University teachers three times a week for three months in eight subjects, and the participants will be awarded certificates at the end.

# “XƏZƏR”İN BEYNƏLXALQ ƏLAQƏLƏRİ



## ERASMUS+ PICASP LAYİHƏSİNİN YERLİ TƏRƏFDAŞLARI İLƏ GÖRÜŞ MEETING WITH LOCAL PARTNERS OF ERASMUS+ PICASP PROJECT

Aprelin 13-də Xəzər Universitetinin tərəfdası olduğu Erasmus+ PICASP layihəsi çərçivəsində yerli tərəfdas universitetlərin virtual görüşü keçirilmişdir. Görüşdə Xəzər Universitetinin emekdaşları ilə yanğı Azərbaycan Turizm və Menecment Universitetinin və Miras İctimai Birliyinin nümayəndələri de iştirak etmişlər.

Görüşün keçirilməsində məqsəd Erasmus+ PICASP layihəsi çərçivəsində yerinə yetiriləcək fəaliyyətlərin həyata keçirilməsində mümkün emekdaşlığı və tədbirləri müzakirə etmək olmuşdur. Bundan əlavə, layihənin koordinatoru və digər tərəfdəşləri ilə berabər keçiriləcək növbəti virtual görüşdə müzakirə ediləcək məsələlər haqqında danışılmış və həmin görüşə qədər qarşıya qoyulmuş tapşırıqların necə yerinə yetirilməsinə toxunulmuşdur.

Görüşdə Xəzər Universitetini Ülker Bayramova, Dr. Bahadır Baysal və Elnurə Əhmədzadə təmsil etmişlər.

## “DISIPLİNLERARASI HİBRİD ÖYRƏNMƏ” TƏDQİQAT SEMİNARI RESEARCH SEMINAR “INTERDISCIPLINAR HYBRID LEARNING”

2021-ci il aprelin 15-də Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə magistr, doktorant tələbələr, akademik heyat və tədqiqatçılar üçün nəzərdə tutulmuş növbəti virtual tədqiqat seminarı keçirilmişdir. Seminarda Valencia Politexnik Universitetinin (UPV) emekdaşı Dr. Javier Orozco-Messana “Disiplinlerarası hibrid öyrənme” mövzusunda təqdimatla çıxış etmişdir.

Seminar Xəzər Universitetinin rektoru dosent İrade Xəlilova tərafından açılmış və mövzumun bu günkü təhsil üçün aktuallığı vurğulanmışdır. Dosent Xəlilova maraqlı mövzumun təqdimatına görə spikerə təşəkkür etmiş və seminar iştirakçılarına uğurlar arzulamışdır.

Dr. Messana təqdimatında disiplinlerarası hibrid öyrənmenin ali təhsil müləssislərində planlaşdırılması, həyata keçirilməsi, tələbələrin və maraqlı tərəflərin bu prosesə necə cəlb olunması məsələləri haqqında danışmışdır. Spiker öz çıxışında emekdaşı olduğu Valencia Politexnik Universitetinin timsalmda nümuneler göstərmış və alınmış noticələri seminar iştirakçıları ilə bələşmişdir. Dr. Messana həmçinin qeyd etmişdir ki, disiplinlerarası hibrid öyrənme komanda əsaslı və layihə əsaslı öyrənmədir və tələbələrin müstəqil öyrənməsi üzərində qurulmuşdur.

Dr. Messana tərafından təqdim edilən mövzu iştirakçıların böyük marağına səbəb olmuş, təqdimatla bağlı sualları cavablandırılmışdır.

Tədbirdə Xəzər Universitetinin emekdaşları və tələbələri ilə yanğı, Gəncə Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin və Azərbaycan Dillər Universitetinin emekdaşları da qatılmışlar.

On April 13, a virtual meeting of local partner universities was held as part of the Erasmus + PICASP project, to which Khazar University is a partner. Along with Khazar University staff, representatives of the Azerbaijan University of Tourism and Management and the “MIRAS” Social Organisation also attended the meeting.

The purpose of the meeting was to discuss possible cooperation and measures in the implementation of activities to be carried out within the Erasmus + PICASP project. In addition, the issues to be discussed at the next virtual meeting with the project coordinator and other partners were discussed, as well as the implementation of the tasks set before that meeting.

During the meeting, Khazar University was represented by Ulker Bayramova, Dr. Bahadir Baysal and Elnura Ahmadzadeh.



**UNIVERSITAT  
POLITÈCNICA  
DE VALÈNCIA**

On April 15, 2021, the next virtual research seminar for master, doctoral students, academic staff, and researchers was organized by the Khazar University Learning and Teaching Center. At the seminar, Valencia Polytechnic University (UPV) staff member Dr. Javier Orozco-Messana made a presentation on “Interdisciplinary hybrid learning”.

The seminar was opened by Irada Khalilova, Rector of Khazar University, and the relevance of the topic to the education was emphasized. Associate Professor Khalilova thanked the speaker for the presentation of such an interesting topic and wished success to the seminar participants.

In his presentation, Dr. Messana spoke about the planning and implementation of interdisciplinary hybrid learning in higher education, and how to involve students and interested parties in this process. In his speech, the speaker gave examples from the Polytechnic University of Valencia, where he worked, and shared the results with the participants. Dr. Messana also noted that interdisciplinary hybrid learning is team-based and project-based learning and is formed on students' independent learning.

The topic presented by Dr. Messana aroused great interest of the participants, and questions related to the presentation were answered.

Along with Khazar University staff and students, the seminar was also attended by employees of Ganja State University, Baku Slavic University, and Azerbaijan University of Languages.

## UniLab LAYİHƏSİ ÇƏRÇİVƏSİNDE NÖVBƏTİ FOKUS QRUP MÜZAKİRESİ KEÇİRİLMİŞDİR

### FOCUS GROUP DISCUSSION HELD WITHIN THE FRAMEWORK OF THE UniLab PROJECT

Aprelin 16-da Xəzər Universiteti Inkişaf Mərkəzinin təşkilatçılığı ilə universitetin tərəfdəş olduğu Erasmus+ UniLab layihəsi çərçivəsində növbəti virtual Fokus Qrup Müzakirəsi təşkil edilmişdir. Fokus Qrup Müzakirəsində UniLab layihəsi çərçivəsində hazırlanmış “Mövcud və yeni universitet-biznes əməkdaşlığını inkişaf etdirmək üçün strateji plan” adlı sənədin biznes sektorundan olan görüş iştirakçıları ilə bərabər müzakirəsi keçirilmişdir.

MS TEAMS vasitəsilə keçirilən görüş Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Dr. Fəxrəndə Əlimərdanovanın iştirakçıları salamlaması ilə başladı. Sonra Təlim və Tədris Mərkəzinin rəhbəri Ülkər Bayramova layihə çərçivəsində hazırlanmış strateji plan haqqında qısa məhumat verdi.

Görüşdə strateji plan, onun ölkəmizdə tətbiqi, işə-götürənlərin starteqi planda etmək istədikləri deyişikliklər, işə-götürənlərlə universitet tərəfdəşlığı və strateji planın bu tərəfdəşliqdakı rolü, bəzə bir strateji sənədin vacibliyi və s. məsələlər haqqında müzakirələr aparıldı. Görüşdə maraqlı təkliflər və yanaşmalar ilə çıxış edən iştirakçılar universitet-biznes tərəfdəşliğinin önemini bir daha vurğuladılar.

Tədbirdə Xəzər Universitetinin əməkdaşları və tələbələri, Azercell Telekom MMC, UNICEF və Beynəlxalq Bankın əməkdaşları iştirak etmişlər.



İSTANBUL  
AYVANSARAY  
ÜNİVERSİTESİ

Aprelin 19-da Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müəllimi Telman Nüsretogluunun təşkilatçılığı ilə keçirilən “Türk xalqları tarixi” dərsində İstanbul Ayvansaray Universitetinin müəllimi Dr. Hatice Bozkurt Kerimova “Rusyanın Türküstan siyaseti” mövzusunda məruzə etmişdir.

Məruzədən sonra tələbələrin sualları cavablandırılmışdır.

# UniLab

On 16 April, the next virtual Focus Group Discussion (FGD) was organized by Khazar University, Development Center as a part of the Erasmus+ UniLab project. During the meeting participants discussed document entitled “Strategic plan for developing existing and forging new university-business collaboration” which was developed within the framework of UniLab project.

The meeting, which was held via MS TEAMS commenced with a greetings of the Dean of School of Science and Engineering Dr. Fakhranda Alimardanova. Then, the Head of Teaching and Learning Center, Ulkar Bayramova provided brief information about the strategic plan, which was developed within the framework of the UniLab project.

Participants discussed the number of topics during the meeting included strategic plan, its implementation in our country, changes that recruiters want to make in the plan and their recommendations, university-business partnership and the impact of plan to this partnership, etc. Participants shared their ideas from different point of view and highlighted the importance of university-business collaboration.

Among the participants there were representatives from Azercell Telecom LLC, UNICEF, The International Bank of Azerbaijan along with Khazar University staff and students.

## VİRTUAL DƏRS: “RUSİYANIN TÜRKÜSTAN SİYASƏTİ”

### VIRTUAL LESSON: “RUSSIA'S TURKESTAN POLICY”

On April 19, Dr. Hatice Bozkurt Kerimova, a lecturer at İstanbul Ayvansaray University, gave a lecture on “Russia's Turkestan Policy” at the class of “History of the Turkic Peoples” organized by Telman Nusratoglu, a lecturer in the Department of History and Archeology at Khazar University.

After the lecture, students' questions were answered.



## DƏYİRMI MASA: MƏDƏNİ İRS TURİZMİ

## ROUND TABLE: CULTURAL HERITAGE TOURISM

Aprelin 21-də Qazaxıstanın Beynəlxalq Biznes Universitetinin təşkilatçılığı ilə Erasmus + PICASP layihəsi çərçivəsində "Mədəni irs turizmimdə peşəkar bacarıqların inkişaf etdirilməsi" mövzusunda regional sahibkarlar və assosasiyalar ilə virtual dəyirmi masa keçirilmişdir.

Görüşdə layihə tərəfdası olan Qazaxıstan universitetlərinin nümayəndələri, Qazax Turizm Assosiasiyanın, Türkistan mərkəzinin nümayəndələri təqdimatlarla çıxış edərək, ölkədə olan mədəni turizm imkanları haqqında iştirakçalara geniş məlumat vermişlər. Həmçinin, layihə çərçivəsində tərəfdas universitetlərin bu imkanlardan neçə yararlana biləcəyi məsələləri da müzakirə mövzusu olmuşdur.

PICASP layihəsinin koordinatoru Prof. Massimo Bianchi vacib görüş üçün təşkilatçılara teşekkürünü bildirmiş və belə bir görüşün layihənin gelecek işlərində əməkdaşlığı verdiyi töhfələrdən faydalanağrı tövsiyə etmişdir.

Layihənin virtual görüşündə Xəzər Universitetini İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Jeyhun Məmmədov, Təlim və Tədris Mərkəzinin direktoru Ülkər Bayramova və İnkışaf Mərkəzinin layihə meneceri Sabina Quliyeva təmsil etmişlər.

On April 21, a virtual round table with regional entrepreneurs and associations on "Develop Professional Competencies in Cultural Heritage Tourism" was organized by the International Business University of Kazakhstan within the Erasmus + PICASP project.

Representatives of the partner universities of Kazakhstan on the project, the Kazakh Tourism Association, the Turkustan Center addressed participants with presentations and informed them about the opportunities for cultural tourism in the country. The issues on how partner universities can take advantage of these opportunities were also discussed.

PICASP project coordinator Prof. Massimo Bianchi thanked the organizers for the important meeting and recommended taking advantage of its contribution to future cooperation in the project.

In a virtual meeting of the project, Khazar University were represented by Dean of the School of Economics and Management, Dr. Jeyhun Mammadov, Director of the Teaching and Learning Center Ulkar Bayramova and Project Manager of the Development Center Sabina Guliyeva.

## ŞƏRQ TƏRƏFDAŞLIĞI PROQRAMI ÇƏRÇİVƏSİNDE GÖRÜŞ



## MEETING WITHIN EASTERN PARTNERSHIP PROGRAM

Aprelin 22-də Şərqi Tərəfdaşlığı programı çərçivəsində Tədqiqat və İnnovasiya üzrə İlk Qeyri-rəsmi İşçi Qrupunun görüşü keçirilmişdir. Görüşdə Xəzər Universiteti İnkışaf Mərkəzinin rəhbəri Raziya Isayeva iştirak edirdi.

Tədbirdə Şərqi Tərəfdaşlığı çərçivəsində Tədqiqat və İnnovasiya əməkdaşlığının yenilənməsi, ST ölkələri üçün ixtisaslaşma strategiyaları və texnologiya ötürülməsi haqqında yeniləmə və Horizon Europeun qəbul edilməsi və qüvvəyə minməsi ilə bağlı yeniləmələr müzakirə olunmuşdur.

Daha sonra tərəfdas ölkələr Tədqiqat və İnnovasiyanın gələcəkdə tətbiqini neçə dəstəkləmək olar mövzusunda müzakirələr etmişdir.

Görüş yekun qeydlərin müzakiresi ilə bitdi.

On April 22, the First Informal Working Group Meeting on Research and Innovation was held within the Eastern Partnership Program. Ms. Raziya Isayeva, Director of the Development Center, Khazar University was attended in the meeting.

Update on research and innovation cooperation in the framework of the Eastern Partnership, update on smart specialisation strategies and technology transfer for the EaP countries, update on the adoption and entry into force of Horizon Europe were discussed during the meeting.

Further on, the partner countries discussed How to support the future implementation of R&I engagement.

The meeting ended with a discussion of the conclusion remarks.

## BIG IDEA CHALLENGE MÜSABIQƏSİ ÇƏRÇİVƏSİNDE GÖRÜŞ MEETING WITHIN THE FRAMEWORK OF BIG IDEA CHALLENGE COMPETITION

Aprelin 23-də Xəzər Universitetinin London Middlesex Universiteti (*Middlesex University London*) ilə birlikdə həyata keçirdiyi "Creative Spark" layihəsi çərçivəsində *Big Idea Challenge* müsabiqəsi haqqında məlumatlandırmaçı görüş klub. Görüşün əsas məqsədi keçirilecek müsabiqənin şərtləri haqqında etraflı məlumat vermek və yarışmada iştirak edecek tələbələrin ideyalarını dinləmək idi.

Tədbir İnkışaf Mərkəzinin layihə meneceri Sabina Quliyevanın iştirakçıları salamlaması ilə başladı. Sonra Middlesex Universitetinin professoru George Dafolua təqdimatla çıxış edərək, yarışma haqqında etraflı məlumat verdi. O, yarışma şərtləri, öncəki ilde keçirilən yarışın nticələri haqqında danışaraq, tələbələrə əz təvsiyələrini verdi.

Tədbirdə Xəzər Universitetinin tələbələri və İnkışaf Mərkəzinin əməkdaşları iştirak edirdiler.

Görüş sual-cavab sessiyası ilə yekunlaşdı.



**AESOP**

## MİLLİ ERASMUS OFİSİNİN RƏHBƏRLİYİ İLƏ AESOP LAYİHƏSİNİN MONİTORinq GÖRÜŞÜ

### MONITORING MEETING FOR AESOP PROJECT WITH ADMINISTRATION OF THE NATIONAL ERASMUS OFFICE

Aprelin 26-da Milli Erasmus ofisinin rəhbərliyi ilə AESOP layihəsinin monitorinq görüşü keçirilib. Görüşdə Xəzər Universiteti ilə yanaşı digər yerli tərəfdaşlar-Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Universitetinin dənəməyəndəleri iştirak ediblər.

Monitoring görüşündə Xəzər Universitetini Ülker Bayramova, Məlak Karimova və Xəzər Universitetinin ombudsmanı Aytac İbrahimli təmsil ediblər. Görüşdə layihə bitdikdən sonra onun nədərcədə effektiv olması, adı çəkilən universitetlərdə layihədən öncə, layihə gedişində və layihənin tamamlamasından sonra müvafiq sahə üzrə hansı dəyişikliklərin olduğu və hal-hazırda universitet ombudsmanlarının fəaliyyəti müzakirə edilib.

Ombudsman Aytac İbrahimli fəaliyyətə başladığı müddətdən etibarən gördüyü işlərdən və universitet daxilində Ombudsman Mərkəzində edilən yeniliklərdən danışıb, növbəti aylar üçün nəzərdə tutulan təlimlər, görüşlər və fəaliyyətlər barədə qısa məlumat verib.



On April 23, Khazar University held an informative meeting on the *Big Idea Challenge* competition within the *Creative Spark project* jointly organized by Middlesex University of London and Khazar University. The main purpose of the meeting was to provide detailed information about competition and listen to the ideas of students who will participate in the competition.

The event started with the greeting of the participants by Sabina Guliyeva, the project manager of the Development Center. Then George Dafolua, a professor at Middlesex University, gave a presentation and provided detailed information about the competition. He spoke about the terms and the results of the competition held last year and gave his recommendations to the students.

The event was attended by Khazar University students and Development Center staff.

The meeting concluded with a question and answer session.

On April 26, a monitoring meeting for the AESOP project was held with the administration of the National Erasmus Office. Along with Khazar University, representatives of other local partners - Nakhchivan State University, Ganja State University and Nakhchivan University - also attended the meeting.

Khazar University was represented at the monitoring meeting by Ulker Bayramova, Malak Karimova and Khazar University Ombudsman Aytac Ibrahimli. The meeting discussed the effectiveness of the project after its completion, what changes have taken place in the relevant universities before, during and after the project, and the current activities of university ombudsmen.

Ombudsman Aytac Ibrahimli spoke about the work she has done since she started and the innovations made at the Ombudsman Center within the university, and briefed on the trainings, meetings and activities planned for the coming months.



# MƏNİM QARABAĞIM VƏ YA QARABAĞ DÜYÜNÜ

**Hamlet İsaxanlı**

*Əvvəli jurnalın 402-403 və 404-405-ci (yanvar-fevral, mart-aprel 2021-ci il) nömrələrində*

## Erməni tarixi və tarixçiliyi

Sovet ideologiyası xalqın tarixini əsasən onun indi yaşadığı ərazi ilə bağlayırdı. Ermənilər Urartu'nu, azərbaycanlılar Manna və Midiya'ni qədim tarixlərinə daxil etməklə tarixlərini qədimləşdirməyə çalışmışlar. Qədim Şərqi tarixi və dilçiliyi üzrə görkəmli Sovet-rus mütəxəssisi İ.M. Dyakonov (И.М. Дыаконов, 1915-1999) bəzən öz görüşlərini dəyişsə də, haqlı və haqsız tənqidlərə məruz qalsa da, Şərqi və Qafqaz tarixi üzrə qiymətli əsərlər müəllifi kimi dünyada tanınmışdır. O, həm erməni, həm də Azərbaycan tarixçilərinin "qədimləşdirmə" siyasetini hər cür tənqid etməkdən çəkinməmişdir. "Məsələn, Azərbaycanlılara midiyalıların onların əcdadları olduğunu sübut edə bilədim, çünki bu, hər halda, belə deyil. Lakin Midiya tarixini – böyük, qalın, ətraflı şəkildə əsaslandırılmış bir cild yazdım" (Книга воспоминаний. СПб., Европейский дом, 1995; с. 732).

Azərbaycan tarixi əslində Azərbaycan xalqının tarixi kimi deyil, Azərbaycan ərazisində və ya onu içəinə alan ərazilərdə yaranmış dövlətlərin tarixi kimi yazılırdı (indi də az şey dəyişib...). Ermənilər xalqın tarixini yazmağa cəhd etmişlər; erməni xalqı türklər, farslar, ərəblər kimi çoxsaylı olmayıblar və cürbəcürlük də həddini aşmayıb, yəni, ehənə oluna bilən, nisbətən yiğcam xalq olmuşdur. Ermənilər tarixlərini Kiçik Asiyarın şərqində ("Qərbi Ermənistən"), Kilikiyada (indiki Türkiyədə Mersin, Adana, Osmaniye ərazilər) və Ermənistən Respublikası ətrafında ("Şərqi Ermənistən") cəmləmişlər.

Ermənilərin ilk vətoni harada olub? Balkan? Yaxın Şərqi, Şərqi Anadolu? Ya Qafqaz? Dünya, xüsusilə Qərb ermənişünaslığı, o cümlədən, erməni əsilli mütəxəssislər erməni tarixinin təməlində miqrasiya nəzəriyyəsinin dayandığını irəli sürmüş və əsaslandırmışlar. Miqrasiya nəzəriyyəsinə görə, ermənilərin hind-avropalı əcdadları Balkan tərəfdən, qərbdən şərqə doğru hərəkət edib, Kiçik Asiyanın şərqində, dağlıq Urartu torpağında məskən salıblar. Gələnlər Ermənistən yaylaşındı, Van gölü ərtəfində yerlilərlə qarışmış və orada erməni milləti formalasmuşdır. Ani şəhəri (qahntıları: Qars vilayəti, Ermənistən Respublikası ilə sərhəd yaxınlığında) erməni Baqratunı sülaləsinin paytaxtı olub. Erməni əlifbası Mesrop Maştots tərəfindən bu yerlərdə tətbiq edilmiş

dir. Erməni apostol kilsəsinin ilk katalikosu (patriarxi) Qriqori cənublu, parfiyalı olub. Ermənilər get-gedə şərqə, Kür və Araz çayları arasına yayılmışlar. Ani Bizans və daha sonra səlcuqlar tərəfindən zəbt olunmuş (uyğun olaraq 1045 və 1064 -cü ildə), ermənilərin bir qismi Kilikiyaya köç etmişlər.

\* \* \*

İkinci Dünya savaşından sonra SSRİ-də Ermənistən tarixi (və ümumiyyətlə, müttəfiq respublikalar) barədə siyaset dəyişdi, tarix başqa qəlibə salındı. Tarix elmi erməniləri Qafqazın yerli, avtoxton əhalisi kimi əsaslandırmağa doğru yönəldildi. Erməni xalqının formallaşmasını Kür-Araz arasına, təxminən Ermənistən SSR ərazisinə, bəzən də onun yaxın çevresinə bağlamağa başladılar. İ.M. Dyakonov da, aparıcı Qərb mütəxəssisleri kimi, ermənilərin Qafqaza qərbdən gəldiyini demiş, onların əzəldən Qafqazda yaşıdlılarını sübutsuz, təhrif edilmiş, uydurulmuş tarix adlandırmışdır.

Qərbdən gəlişi tamam inkar etmək olmurdu. Erməni tarixçilər geri çəkilmədilər: qərbdən gələn friqiya dəstələri Van gölünün qərbində yerli əcədadlar – *haylarla* birləşdirdilər; gələnlər arasında *armen* adlananlar da varmış. Gələnlərin hər ikisi erməniləşdirildi. Dyakonov burun səhv olduğunu göstərdi. Bu yolla erməni tarixi xeyli qədimləşdirildi. Yerevan dönyanın qədim şəhərlərindən biri bəyan edildi, sən demə Romadan 30 yaş böyükmü... Ermənilər Kiçik Asiyənin şərqi bölgələrinin yerli sakinləri kimi təqdim edildi. Bu, Türkiyəyə torpaq iddiası irəli stirmək, qədim erməni torpaqlarını istəmək imkanı verirdi. 1945-1946-ci illərdə SSRİ Türkiyə qarşısında ərazi iddiaları qaldırdı, hərbi baza üçün yer tələb etdi. Ərazi iddialarının alınmadığı, lakin, erməni millətçiliyinin artması, "tarixi keçmişin ideallaşdırılması" Moskvani narahat etdi.

1950-1960-ci illərdə erməni dilinin hind-avropa qrupuna aid olmasının əksəriyyət tərəfindən qəbul olunmuşdu. Təbii sual yaranırdı: Ermənilər avtoxondursa, erməni dilinin hind-avropa dil qrupuna aid olmasına necə izah etməli?! Dilçilik elminin fikri haçalanır, əksəriyyəti qane edən ideya və izah tapmaq çətin məsələyə çevrilir.

"Böyük Ermənistən" ideyası 2-ci Tiqrən dövründə ermənilərin xeyli əraziyə nəzarət etmələri ilə bağlıdır; bu böyüklük 30-35 ildən sonra zəifləyib və bir qədər sonra tarix sahnəsində silinib. Amma, 19-cu əsrin ikinci yarısında bu ideya yenidən canlanmağa (canlandırılmağa) başlandı, yeni *Böyük Ermənistən* xəyalı milli romantikləri həyəcanlandırdı. Gürcüler 12-ci əsrin ikinci yarısı və 13-cü əsrin əvvəlləri Qafqazın böyük hissəsini və Ani və Dvin'i fəth edə bildilər. Belə çıxır ki, gərək gürcülər 12-ci əsrək "Böyük Gürcüstanı", azərbaycanlılar isə Qaraqoyunlu, Ağqoyunlu və ya Səfəvi və ya Qacar ərazilərindən ibarət "Böyük Azərbaycan"ı canlandırıslar. Əslində, azərbaycanlıların böyüklük arzusuna tək tarix deyil, bugün də qida verə biler; İran'ın Şimali-qərbində, Azərbaycan Respublikası sərhəddində yerləşən (üstəlik, bütün İrana yayılmış) on milyonlarla Azərbaycan türkü, Dağıstanın Dərbənd azərbaycanlıları, Gürcüstan azərbaycanlıları və Türkiyənin əhalisi əsasən Azərbaycan köklü Şərqi vilayətləri niyə "Böyük Azərbaycan" həyəcanı yaratmasın?! Amma, şükür, nə Azərbaycan hökuməti, nə də Azərbaycan ziyalıları belə təhlükəli fikrə düşmürələr. Ayrı-ayrı adamlar bu fikrə qapılı bilərlər, amma, heç kimə fayda verməyən, əksinə, həm Azərbaycan Respublikasını, həm də qonşu ölkələri çalxalaya bilən "Böyüklük" iddiasına qapılmamışıq...

\* \* \*

Sovet-rus arxeoloqu və etno-siyasətçisi Viktor Şnirelman uydurulmuş, mif şəkli almış tarixi yaddaşın Cənubi Qafqaz xalqlarının başına necə bələlər açdığı barədə maraqlı, müzakirə və mübahisə doğuran kitab yazmışdır (В.А. Шнирельман. Войны памяти. Мифы, идентичность и политика в Закавказье. Академкнига, Москва, 2003). Müəllif Erməni-Azərbaycan, gürcü-abxaz və gürcü-osetin

qarşidurmaları və bu qarşidurmaların savaşa çevrilmesine səbəb olan, bir-birile toqquşan tarixi miflərin rolunu vurğulamağa çalışmışdır. Hər münaqişə tərəfi Şnirelman'ı digər tərəfin bir sıra hərəkətlərinə göz yummusı, özü istədiyi kimi seçim etməsi, orta xətt göstərə bilməməsi ilə güñahlandırsa da, kitabın münaqişə səbəbləri barədə geniş təhlil verdiyini danmaq olmaz. Kitab orta xəttin nə olduğunu göstərmir, göstərə bilmir; bəlkə də bu onun işi deyil və ya o, öz qarşısında belə məqsəd qoymayıb. Çox geniş yazılı materiallara əsaslanan bu faydalı kitabda bəzi əksilik, yanlışlıq ola bilər. Sadə bir qeydlə kifayətlənəcəm. Müəllisinin "Kitab Dədəm - Qorqud" dastanının orijinali farsca yazılıb fikri tam səhvdir, görünür müəllif bu dastanı digər hansı əsərləsə qarışq salıb. "Kitabı Dədəm - Qorqud"un iki məlum - Dresden (tam variant) və Vatikan (dastanın təqribən yarısı) əlyazma nüsxələrindən daha qədim olan birincisi tam orta əsr Azərbaycan türkçəsində, ikincisi Azərbaycan və Şərqi Anadolu ləhcələrində yazılıb.

**Şnirelman'dan bir alıntı ilə kifayətlənirəm.**

«Erməni tarixinin sağalmayan yarası belə bir faktdan ibarətdir - orta əsrlərin önemli bir hissəsi boyu və sonrakı dövrdə tam 1918-ci ilə qədər ermənilərin praktik olaraq öz müstəqil dövləti olmuşdur. Bu səbəbdən qədim dövlətçilikləri onlar üçün böyük önem kəsb edirdi, çünki, birincisi, erməni xalqının əzəli vəhdətinin ən mühüm rəmzi qismində çıxış edirdi, ikincisi, ermənilərə özlərini dövlətçiliyi olmuş xalq saymağa və gələcəkdə özünün dövlət müstəqilliyyinin bərpasına ümidi etməyə imkan verirdi.

Əbədiyaşar şöhrət qazansa da, qısa bir müddət ərzində mövcud olan qədim dövlət bu tələbata o qədər də cavab vermirdi. Bu səbəbdən erməni müəllifləri erməni dövlətlərinin uzun əsrlər boyu ardıcıl davam etmiş tam bir silsiləsini bərpa etməkdə maraqlı olmuşlar, çünki erməniləri uzun sürrən dövlətçiliyin həqiqi daşıyıcıları olduqlarına yalnız bu əmin edə bilərdi.

Ermənilər bu dövlətçiliyin köklərinin maksimum dərinə getməsилə də az qayğılanmındılar, çünki bu onları, elə-bələ dövlətçi xalqa deyil, həm Anadolu, həm də Zaqafqaziya ərazisində çox qədim dövlətçiliya malik xalqa çevirirdi... Ermənilərin bu torpaqlarda əzəldən yaşamalarının əsaslandırılması da az önemli deyildi; bu da erməni müəllifləri mütləq şəkildə avtoxonluq konsepsiyasına üstünlük verməyə məcbur edirdi» (c. 99-100).

## Münaqişəli Alban tarixi

Ermənilər və azərbaycanlılar qədimdə, həmçinin orta əsrlərdə Qarabağ kimə məxsus olub sualına biziñ deye cavab vermək üçün çox qələm, mürəkkəb, can və qan itirmişlər. Qafqaz Alban tarixi hər iki tərəfin savaş meydanına çevrilmişdir. İki tərəfin düzəltdiyi bir-birinə zidd xəritələr əsas silah rolu oynamışdır.

Qafqaz Albaniyası, qədim tarixçi və coğrafiyaçıların dediyinə görə, gürcülerin əcdadları iberlərlə Xəzər dənizi arasında yerleşmişdir. Əlbəttə, qədim dünyada sərhədlər dəyişkən idi, böyüküb-kiçilə bilirdi. Azərbaycan tarixçiləri indiki Azərbaycan ərazisinin, o cümlədən Qarabağ deyilən yerin Albaniya'ya, erməni tarixçiləri isə bu ərazinin daha əvvəl ermənilərə məxsus olmasına müdafiə etmişlər. Kür və Araz çayları arasının qərb hissəsi, belə görünür ki, əldən-əla keçirdi... Albaniyanın paytaxt rolu oynamış əsas şəhərləri Qəbələ və Bərdə olmuşdur.

Xristianlıqla atəşparəstliyin qarşidurmasında get-gedə xristianlıq güclənmiş, erməni, gürcü və albanlar xristianlığı qəbul etmiş, hər birinin ayrı patriarchi, kilsələri olmuşdur. Erməni tarixçiləri başlangıçda Qarabağın qədim tarixini yerli alban xalqının erməniləşməsi kimi təqdim edirdilər. 4-cü əsrin sonlarında Qafqazın cənub və şərqi İrana tabe edildi. Dörd əsrden artıq, 387-ci ilə qədər

Qarabağın erməni idarəesində olduğu, sonra isə ermənilərin mədəni və dini təsiri altında qaldığı irəli sürüldü. Alban kilsəsi, sənki, get-gedə daha inkişaf etmiş olan erməni kilsəsinin təsiri altına düşmüdü. Erməni tarixçiləri Qafqazdakı kilsələrin əksəriyyətinin erməni kilsəsi olduğunu, gürçü və Azərbaycan tarixçiləri isə əksəriyyətinin uyğun olaraq gürçü və alban kilsələri olduğunu sübut etməyə çalışmışlar.

7-ci əsrд īranı mağlub edən ərəblər Qafqaza daxil oldular. Qafqaza hakim olmaq uğrunda ərəblərlə Xəzər türkləri onillərlə davam edən savaşa başladılar. Get-gedə albanların böyük hissəsi islami qəbul etdi. Erməni kilsəsinin tam təsiri altına düşən albanlar isə xristian qalmaqla yanaşı, ermənilərə assimilə olunub erməniləşdilər. Neticədə alban kilsəsi zəiflədi, lakin davam etdi. Dağlıq Qarabağda müstəqil alban kilsəsi fəaliyyətdə idi; alban kilsəsi 1836-ci ildə Rusiya tərəfindən ləğv edilmiş, varidatı erməni kilsəsinə verilmişdir. İslami qəbul edən alban tayfaları isə öz çoxsaylı dillərini saxladılar, hərçənd ki, onların bir hissəsinin get-gedə artan türk əhali içinde assimiləyə uğraması da istisna olunmur. Beləliklə, albanlar türklərlə yanaşı çağdaş çoxmillətli Azərbaycan Respublikası xalqının əcdadları sırasındadır.

Viktor Şnirelman 'a görə "...1960-cı illərin ikinci yarısından başlayaraq, erməni alim və yazıçıları ardıcıl olaraq, bir tərəfdən albanlar, digər tərəfdən isə ermənilər və azərbaycanlılar arasında hər hansı əlaqə olmaması barədə öz miflərini yaradırdılar". Şnirelman gürcülərin də gürcüleşmiş albanlar ideyasından xoşlanmadıqlarını qeyd edir.

## Azərbaycan xanlıqları və Rusiya

Bugünkü problemlərin kökünü qədimlərdə axtarmaq rasionallıqdan uzaq düşmək, mifoloji düşüncəyə qapılmaqdır. Bugünkü münaqişənin kökünü 1500-2000 il əvvəlki hadisələrlə, uzaq tarixə bağlamaq, zənnimcə, yanlışdır. Bu günü, cari vəziyyəti anlamaq üçün əfsanə, uydurma və bəzək-düzəkə dolu qədim tarixlərə deyil, bir az yaxın, yeni tarixə və sonra ən yeni tarixa, yəni, bu gün baş verən hadisələrin birbaşa kökünə və necə cərəyan etdiyinə nəzar salmaq zəruridir.

Rusyanın Qafqaza yaxınlaşması yeni bir dövrün başlangıcı oldu. Qafqazlıların alıştığı İran və Osmanlı mühitinə şimaldan gələn güclü xristian dövləti - Rusiya əlavə olundu. Qafqaz xristianları - gürcüler və ermənilərin Rusiyaya daha çox maraq göstərmələri təbii idi. Onlar yaxın gələcəkdə kimə yaxınlaşmaq, kimirlə olmaq üzərində düşünür və konkret addımlar atmağa çalışırdılar. Azərbaycanlılar isə ənənəvi müsəlman mühitindən çox fərqli olan Rusiyaya ehtiyatla baxırdılar.

Səfəvilərin son zeif dövründə onların idarəesi altında olan Qafqaz əyalətləri yarımmüstəqil siyaset yürütməyə, öz aralarında ittifaqlar qurmağa və ya dava etməyə başlamışdılar. Nadir şah yenidən mərkəzləşmə siyasetini gücləndirməyə girişdi və bu yolda zor tətbiq etməkdən çəkinmədi. Nadir şahın öldürülməsindən (1747) sonra Qafqazda yerli kiçik dövlətlər yarandı. Qafqazda Səfəvilərin yaratdığı və ya yerlilerin yaratdığı və Səfəvilərdən vassal asılılığı olan yerli inzibati idarəetmə sistemi vardi. Bu dövlət təcrübəsi Azərbaycan xanlıqları və Gürcü knyazlıqları şeklinde möhkəmlənməkdə idi.

Cənubi Qafqaz İran, Osmanlı və ya Rusiya asılılığında olan aşağıdakı kiçik dövlətlərdən ibarət idi: Qafqazın mərkəz, şərqi və cənubunda yerləşən Azərbaycan xanlıqları - Quba xanlığı, Şəki xanlığı, Şamaxı (və ya Şirvan) xanlığı, Bakı xanlığı, Gəncə xanlığı, Qarabağ xanlığı, Talyş xanlığı, İrəvan xanlığı, Naxçıvan xanlığı və Qafqazın şimali-qərbində yerləşmiş gürçü və gürcüyanı dövlətlər - Kartli-Kaxeti xanlığı (və ya hökmdarlığı, knyazlığı) və İmeretiya xanlığı. Sərhədyanı Dərbənd xanlığı, həmçinin, özünü idarə qabiliyyətli kiçik ilisi, Qazax və Şəmsəddin sultanlıqları,

Car-Balakən carnaati, Quriya, Meqreliya və Abxaziya knyazlıqları da bura əlavə edilə bilər. Azərbaycan xanlıqları arasında Qarabağ, Quba və Şəki xanlıqları daha böyük güce malik idi. Qubalı Fətəli xan (1736-1789) Azərbaycan xanlıqlarının bir qismini, Dərbənddən Ərdəbilə qədər Qərbi Qafqazı birləşdirməyə çalışdı. Fətəli xan Qarabağ xanı İbrahimxəlil xanla (1732-1806) yola getmirdi. İndiki İranın şimalında, yəni, İran Azərbaycanında Təbriz, Urmiya, Marağa, Ərdəbil, Qaradağ, Xoy və Maku xanlıqları yaranmışdır.

Erməni tarix və təbliğat qaynaqlarında *Azərbaycan xanlıqları* ifadəsi əvəzinə *Persiya xanlıqları* ifadəsi işlənilir. Halbuki bütün bu xanlıqların əsas əhalisi Azərbaycan türkləri idi, xanlar da eynilə. Təbii ki, bu xanlıqlarda digər milli azlıqlar, o cümlədən ermənilər də yaşayırırdılar. Lakin, siyasi hakimiyyət və əhali sayına görə Azərbaycan türkləri üstün olmuşlar. Xanlıqların bəziləri İran meylli, digərləri Osmalı və ya Rusiya meylli idi; bu meyllər zaman keçdikcə dəyişə bilirdi. İrəvan, Naxçıvan, Gəncə və Qarabağ xanlıqlarında erməni milli azlığı da vardı. Qarabağ xanlığı tərkibində erməni məlikliyi mövcud idi. Qarabağ məlikləri əvvəl Səfəvilərə bağlı bəylərbəyliyinə və sonra Qarabağ xanlığına tabe edildi. Gürcü knyazlıqları tərkibində də ermənilər yaşayırırdı. Erməni tarixçilərinin *Şərqi Ermanistan* kimi təqdim etdikləri ərazi əslinde ermənilərin azlıqda olduğu Səfəvi-Əfşar dövrünün bəylərbəylikləri, sonrakı Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarından ibarət idi.

### **Qarabağ xanlığı və Rusiyanın erməni siyaseti**

1805-ci il mayın 14-də Rusiyanın rəsmi nümayəndəsi general Pavel Tsitsianov'la Qarabağ xanı İbrahim xan arasında Qarabağın Rusiyaya birləşdirilməsi haqqında müqavilə imzalandı.

**Qeyd.** Göründüyü kimi, orta əsrlərdə də, Rusiya dövründə də uyğun ərazinin adı Qarabağ olub, bu ərazi Azərbaycan türklərinin verdiyi adla tanınıb.

1813-cü il oktyabrın 12-də Rusiya və Persiya arasında Azərbaycan xanlıqları - Şəki, Şirvan, Dərbənd, Quba, Baki və Talış xanlıqlarının Rusiyaya birləşdirilməsi haqqında *Gülüstan müqaviləsi* imzalandı. Beləliklə, Azərbaycan xalqı iki dövlət - Rusiya və İran arasında bölüşdürüldü. Rusiya üçün xoş, İran üçün xoşagelməz bu prosesin davamı 1828-ci il fevralın 10-da Rusiya və Persiya arasında *Türkmənçay müqaviləsi* ilə gəldi. Bu dəfə Cənubi Qafqazdakı son iki Azərbaycan xanlıqları - İrəvan və Naxçıvan xanlıqları Rusiyaya tabe edildi. İmperator 1-ci Nikolay bu iki xanlığı birlikdə Erməni vilayəti (*«Армянская область»*) adlandırmaq qərarına gəldi (bu iki xanlıq əhalisində müsəlmanların - türk və kürdlərin mütləq əksəriyyəti təşkil etməsinə baxmayaraq - növbəti bölümə bax). Beləliklə, galəcəkdə Ermanistan dövlətinin yaranması üçün zəmin qoyuldu.

General Paskeviç'in 5 aprel - 10 iyun 1828-ci ilə aid hesabatında deyilirdi ki, bizim ordu Azərbaycanı (*İran Azərbaycanı nəzərdə tutulur - H.İ.*) tutandan sonra ermənilər Rusiyaya məxsus vilayətlərdə yerleşmək arzularını bildirdilər. Paskeviç onları İrəvan, Naxçıvan və Qarabağ vilayətlərində yerləşdirməyin yaxşı olacağını qeyd edirdi. Beləliklə, İran Azərbaycanında (Marağa, Urmiya, Xoy və s.) yaşayan ermənilərin faktik olaraq Qafqaz Azərbaycanına köçürülməsi qərara alındı. Onu da qeyd edim ki, bu köçdən əvvəl, 1823-cü ildə Qarabağda 20.035 ailə yaşadığı məlumdur, onlardan 15.729-u müsəlman, 4.366-sı xristian idi (*Описание Карабахской провинции, составленное в 1823 году по распоряжению главнокомандующего в Грузии Ермолова. Тифлиси, 1866).*

\* \* \*

Öz səyahətləri barədə çoxcildli əsərlər yazan britaniyalı general George Keppel'in (1799-1891) Londonda nəşr olunmuş "Babilistan, Assuriyə, Midiya və Skif də səfərlərim haqqında şəxsi hekayəm" ("Personal Narrative of Travels, in Babylonia, Assyria, Media, and Scythia". London, 1827) adlı maraqlı kitabının ikinci cildi əsasən 1824-cü ilin yayında Təbrizdən Həstərxana səyahətinin maraqlı təsvirinə həsr olunmuşdur. O, Araz çayını keçib Qarabağa getmiş, sonra Şamaxı-Bakı-Dağıstan-Kumik-Həstərxan marşrutu ilə hərəkət etmişdi. O, yazar: Arazla Kür arasında paytaxtı Şuşa (Sheesha) olan "gözel Qarabağ vilayəti" yerləşir; Qarabağ "bərəkətli əyalətdir". G. Keppel Şuşaya gedisi maraqlı boyalarla təsvir edir (təbii ki, bu təsviri geniş vermək fikrində deyiləm-H.İ)... Şuşaya gedən yolda 140 çadırlı tatar məntəqəsində. Çadırları ilə yaylağa çıxmış tatarların yarından və bir neçə səliqəli erməni kəndindən keçdik. Şuşa şəhərində iki min ev var, əhalisinin dördə üçü tatarlar, qalarları ermənilərdir. Ermənilərin başçısı Aga beg bizi evinə qonaq apardı. Bu şəhər 80 il əvvəl tatar xan ("prince") tərəfindən inşa olunmuşdur.

**Qeyd.** Şuşa qala-şəhərinin əsası 1750 və ya 1751-ci ildə Pənahəli xan qoyub. Əvvəl qala kimi nəzərdə tutulub, Qala adlanıb, sonra abadlaşdırılmaqla şəhəre çevrilib. George Keppel Şuşa deyil, Şışa/Şişa (Sheesha) yazar, yəni, Şuşa sözünün şuşa/şuşa kimi şəffaf, təmiz hava ifadəsindən əmələ gəlmə ehtimalına uyğun gəlir.

**Qeyd.** Marietta Šaqinyan ermənilərin Şuşa'ya sonralar gəldiyini qeyd edir. Erməni hissəsi... "daha sonra yarandı və sanki Asiya şəhərinə avropasayağı əlavə oldu..." (Мариэтта Шагинян. Советское Закавказье. 1946, c. 252).

G. Keppel'in daha iki müşahidəsi ilə kifayətlənirəm: Tatar dili türk dilinin dialektidir; amma tatarlar əsasən farsca oxuyur və yazılırlar. Bakıda 20 məscid və bir erməni kilsəsi var. 4 min sakini olan Bakının əhalisi, cüzi sayda erməni istisna olmaqla, tatarlardan ibarətdir.

\* \* \*

Rusiya tərkibində yeni, daha böyük idarəetmə sistemi quruldu. İrəvan və Naxçıvan xanlıqları ərazisi Erməni vilayəti (oblastı), daha sonra İrəvan quberniyası adlandırıldı. Gəncə, Qarabağ və Şəki xanlıqları birlikdə Yelizavetpol (Gəncə) quberniyasını, Quba, Bakı, Şirvan, Talış xanlıqları birlikdə Şamaxı, daha sonra (1859) Bakı quberniyasını əmələ gətirdi. Tiflis, Kutais quberniyaları və Abxaziya okruqu gələcəkdə Gürcüstan adlandırılacaq ərazilərin əsasında təşkil olundu.

Erməni Sovet tarixçisi Abqar Ioannisyan (1908-1991) Qarabağ xanlığı, erməni məlikləri və Rusiya imperiyasının yeni əldə edilmiş torpaqları idarəetmə siyasəti barədə araşdırmasında bir neçə maraqlı məqama toxunur. Nüfuzlu dövlət adamı, 2-ci Yekaterina'nın yaxını (və sevgilisi, Yekaterina özü demişkən, "demək olar ki, səcdəgahim" knyaz Q. Potyomkin (1739-1791) İbrahim xan Şuşinskini devirib, Qarabağı Rusiyaya tabe olan müstəqil erməni vilayətinə çevirməyi düşünürmüştə: «II Yekaterinanın sərəncamına görə, imperatriçadan sonra Rusiyada ikinci şəxs olan Qriqori Potyomkin 6 aprel 1783-cü ildə qardaşı oğlu general P.İ. Potyomkinə aşağıdakı mezmunda göstəriş ünvanladı: "Şuşalı İbrahim xanı devirmək lazımdır, çünkü bundan sonra Qarabağ Rusiyadan başqa heç kimə tabe olmayan erməni müstəqilliyi təşkil edəcəkdir. Bax, bu məqamda bütün sayınızı həmin bu vilayətin xalq üçün ən alverişli şəkildə qurulması üçün sərf edin. Bununla digər güclü erməni vilayətləri da ya onların ardınca gedəcəklər, ya da böyük sayda Qarabağa gələcəklər" (A. P. Иоанниян, «Россия и армянское освободительное движение XVIII столетия», Ереван, 1947, с. 236, док. № 22).

Knyaz Potyomkin bu fikri həyata keçirmək üçün 2-ci Yekaterinaya müraciət etmiş, Asiyada yeni xristian dövləti yaratmayı və erməni məliklərinə verdiyimiz vədi yerinə yetirməyi təklif etmişdi: Ele həmin 1783-cü il mayın 19-da Q. Potyomkin II Yekaterinaya belə bir məruza təqdim

edir: "Xanlıq lağv edildikdən sonra onun (İbrahim xanın) erməni xalqlarından təşkil olunmuş vilayətini milli idarəetməyə vermək və bununla da Asiyada Siz əlahəzrət imperatriçənin mənim vasitəmlə erməni məliklərə verdiyiniz vədlərə uyğun xristian dövlətini bərpa etmək lazımdır".

Müəllif(A. R. İoannisyan) rus məmurlarının Rusiyaya xidmət edən erməni məliklərini deyil, xanları üstün tutduqlarına çəşib qaldığını, heyrətin bildirən haşıya çıxır: "Məliklər vasitəsilə Qarabağa sahib olan ruslar elə həmin məliklərin qəddar düşmənini - İbrahim xanı vilayətin baş hakimi olaraq saxladılar. İbrahim xan ruslara xəyanət etdi və öldürdü. Onun yerinə xanın böyük oğlu Mehdi xan təyin edildi və ona daha geniş hüquqlar verildi. Lakin o daha böyük xəyanət etdi: 1822-ci ildə o, Qarabağdan İrana qaçı və İran qoşunu ilə qayıdaraq, ruslarla savaşa başladı. O dövr rus məmurlarının Rusiyaya sədaqətlə xidmət edən erməni məliklərlə müqayisədə niyə bu xan xanlara üstünlük verdikləri anlaşılır" (kursiv mənimdir – H.İ.)

Mənətiqi baxımdan A. R. İoannisyan'ın təcəccübü və hirsı arlaşıilandır: 1) Erməni məlikləri ruslar kimi xristian idi (kilsələri ferqli olsa da), 2) ruslara az-çox kömək edirdilər (böyük kömək gücləri olmasa da), 3) ruslar arasında yuxarı dairələrdə onları irəli çəkmək istəyənlər vardı (Knyaz Potiomkin kimi). Bəs niyə ruslar hakimiyyəti yenə Azərbaycan xanlarına, onların varislərinə verməyi lazım bildilər? Bu suala cavab olaraq, zənnimcə, aşağıdakılardır qeyd oluna bilər:

- 1) Xan və onun varisləri idarəetmə təcrübəsinə malik idi, həm müsəlmanları, həm xristianları öz tabeliyində saxlamağı və təsərrüfat həyatını təşkil etməyi bacarırdılar;
- 2) Xristianlar xanlıqlarda, sanki, müsəlman dənizində, ayrı-ayrı, böyük olmayan adalar idi, xristianlar ancaq tək-tük kiçik yerlərdə sayca nisbətən çox ola bilərdilər;
- 3) Xristianların Rusiya həyatına integrasiyası təbii görünürdü, müsəlmanların "sakitləşdirilməsi", integrasiyası üçün onların xan, bəy, tacirləri ilə çalışmaq lazım idi. Rusiya üst təbəqə müsəlmanları, sosial kübar dairəni narazı salsa, müsəlmanların Rusiyaya itaətdən qaçması, üşyan etməsi ehtimalı böyükdü.

## Köçlər və etnik dəyişmələr

18-19-cu asrlarda Rusiya və Osmanlı, 19-cu əsrde Rusiya və İran arasında müəyyən fasilelərlə davam edən savaşlar külli miqdarda köçlərə səbəb oldu. Bu köçlərdə Rusiya müsəlmanları daha çox Osmanlı'ya, eləcə də İrana, Osmanlı və İran erməniləri isə Rusiyaya üz tuturdular. Türkmençay müqaviləsinə görə İrandan köçürüülen ermənilər əsasən Qarabağ, Gəncə, Şamaxı və İrəvan bölgələrində yerləşdirildi.

Rusiya yeni fəth edilmiş ərazilərdə xristianlaşdırma siyaseti həyata keçirməyə başladı. Qarabağda və Erməni vilayəti adı verilmiş İrəvan, Naxçıvan və Ordubad ərazilərində erməni sakinlərin sayını ciddi dərəcədə artırmaq vasitəsilə müsəlman idarəciliyindən xristian idarəciliyinə keçmək yolu tutuldu. Bu, görünür ki, başlanğıcda koloniya kimi baxılan müsəlman bölgələrini Rusiya əyalətinə çevirmək yolu idi. Tiflisdən başlanan, sonra Bakı və digər yerlərə də tətbiq olunan ruslaşdırma ilə yanaşı alman dini təriqət qruplarının (1817-1818-ci illər) və sonra (1830-cu illərdən başlayaraq) rus qeyri-ortodoks dini icmaların (molokan və subbotniklərin, həmçinin, duxobor və staroobryadçıların) Qafqaza yerləşdirilməsi təşkil olundu; rus qeyri-ortodoksların uzaq, narahat Qafqaza köçürülməsinə həm də cəza tədbiri kimi baxıldı. Ədalət naminə qeyd etmək lazımdır ki, rus idarəciliyi etnik və irqi diskriminasiyaya yol verməməyə çalışırdı.

N. Şavrov'un "Kavkazskiy Kalendar" da yazdığı kimi (Tiflis, 1879, s. 7) Britaniyanın Hindistanda

yürütdüyü siyasetle müqayisədə Qafqazda ruslaşdırma siyasəti aparılması daha doğru yol sayıldı: "Rusiya əhalisi bu ərazidə tədricən və təbii olaraq məskunlaşdı, hansı ki indi Qafqazın ümumi əhalisinin 24 faizini təşkil edir, Hindistanda isə 100.000 britaniyalı və ya ümumi əhalinin 0.004 faizi 240 milyondan çox yerli sakını idarə edir". Bu siyaset həm də mümkün separatçılığın qarşısını almağa kömək etməli idi (Firouzeh Mostashari. *On the Religious Frontier. Tsarist Russia and Islam in the Caucasus.* I.B. Taurus, London - New York, 2006, p. 39).

Osmalı və İrandan ermənilərin Rusiyaya köç etməsi həm də Rusyanın bu köçü istəməsi, təşkil etməsi ilə bağlı idi; bu, xüsusilə İran aiddir, İranda, Osmalıdan fərqli olaraq, ermənilər daha dinc həyat sürürdülər. İran Azerbaycanı valisi, şahzadə Abbas Mirzə demişkən, onlar minillərlə yaşadıqları yeri türəkdən və könülli surətdə qoyub getməyi, öz ev və mal-mülkündən məhrum olmayı necə arzu edə bilərdilər? (Firouzeh Mostashari, p. 41).

General Paskeviç yazırıdı: "Erməni kəndlərinin Fars boyunduruğundan azad edilməsi yalnız Ararat və Naxçıvan əyalətləri əhalisinin artması ilə tamamlanmış sayıla bilər. Buna iki yolla nail olmaq mümkündür: Birincisi, Təbriz, Xoy, Səlmas və Marağanın rus qoşunları tərəfindən işğalı və bu bölgələrdə yaşayan bütün ermənilərin istəkləri əsasında Naxçıvan, Erivan və Qarabağ əyalətlərinə köçürülməsi. İkincisi, ehtiyatlı ciddi ölçü götürməkdən istifadə etməkdir, çünki uzağıgörən olmadıqlarına görə Rusyanın iltifatlı qoruması və xeyir-duası altında onları (erməniləri) gözləyən imkanları, üstünlükleri görə bilmirlər" (Firouzeh Mostashari, p. 42). 1880-1905-ci illər arasında ermənilərin iqtisadi bacarığı və millətçiliyi Rusiyada anti-erməni əhvali yaratdı; rus məmər və siyasetçiləri arasında *Qafqazi ruslaşdırmaq əvvəzinə erməniləşdik, ruslara, həmçinin, gürcülərə yer qalmadı* deyənlərvardı (Firouzeh Mostashari, p. 43-44).

\* \* \*

"Hardasa 57 mindən 200 minədək erməni Persiya və Osmalı idarəsində olan əraziləri tərk edib, əsasən İrəvan və Dağlıq Qarabağa köç etdilər. Təkcə Qarabağa 30 min ətrafında erməni yerləşdirildi; bu, bütün əhaliyə nisbətdə onların payını 8.4% -dən 34.8%-ə yüksəltdi. Başqa araşdırımlar bu rəqəmin demək olar ki, 50% olduğunu deyir. İrəvanda nisbət 24% -dən 53.8% -ə artdığı güman edilir. Öz növbəsində İrəvan və Qarabağda yaşamış 117 min müsəlmandan 35 min Rusiya üsul-idarəsini tərk etdi". (Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. С-Петербург, 1852).

«Erməni araşdırıcılarının özləri də razılaşırlar ki, XIX əsrin əvvəlində ermənilər İrəvan xanlığı əhalisinin cəmi 20%-ə yaxınını təşkil etmiş və müsəlmanları sayca yalnız 1828-1832-ci illərdən sonra təstələmişdilər» (B.A. Шнирельман. с. 237). 1828-ci ildə ermənilər Naxçıvan əhalisinin 15-20%-ni təşkil edirdilər (halbuki əvvəl çox olduğu deyilir); bu nisbət 1832-ci ildə 41,2%-ə çatdı, 1926-ci ildə isə 11%-dən az qaldı. Sovet zamanı daha da azaldı (B.A. Шнирельман. с. 242-243).

1828-ci il martın 21-də İmperator 1-ci Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisi *Erməni vilayeti* (Армянская область) adı aldı. Vilayətin əhalisini xristian və müsəlmanlar deyə iki hissəyə ayıırırdılar. Müsəlmanlar əsasən türklerden (azərbaycanlılardan) və kürdlərdən, xristianlar isə əsasən ermənilərdən ibarət idi. Türkmençay müqaviləsindən əvvəl müsəlmanların sayı aži 117- 118 min idi və bunların təqribən 25 min kürd idi. Təqribən 20 min türk və fars və 15 min kürd Rus-İran savaşında öldürülümuş və ya savaş sonrası köç etmişdi. Kamerallı təsvirə görə, savaşdan sonra aži 74-75 min müsəlman (türk, fars) qalmışdı. Göründüyü kimi, savaşdan əvvəl türk və farşların sayı aži 93 min idi. Kürdlərdən isə təqribən 10 min qalmış, 15 min olmuş və ya köç etmişdi. Beləliklə, savaşdan əvvəl müsəlmanların ümumi sayı təqribən 118 min olub (Bax: George A. Bournoutian. *The Ethnic Composition and the Socio-Economic Condition of Eastern Armenia in the First Half of the Nineteenth Century*, pp. 69-72). Kamerallı təsvirə görə, 1826-ci ildə İrəvan və Naxçıvan

(Ordubad daxil olmaqla) xanlıqlarında müsəlmanların sayı 117.849, ermənilərin sayı isə 25.151 idi; yəni, ermənilər tümüni əhalinin 17,6 %-ə yaxınını təşkil edirdi. Beləliklə, əksəriyyətin müsəlman olduğu yerdə məqsədli şəkildə Erməni vilayəti yaradıldı. Savaşdan və erməni köçlərindən sonra vəziyyət xeyli dəyişmiş, ermənilərlə müsəlmanların sayı demək olar ki, bərabərleşmişdi. 1832-ci ildə müsəlmanların sayı 82.073, ermənilərin sayı 82.377 olmuşdu; İrandan 35.560 erməni, Türkiyədən - 21.666 erməni gəlmış, yerli ermənilər isə, yuxarıda deyildiyi kimi, 25.151 idi.

Friedrich Bodenstedt'in "Qafqaz xalqları və onların Rusiyaya qarşı azadlıq mübarizəsi" adlı irihəcmli kitabında (1848) "Türk ırqından olan Qafqaz tatarları" adlı bölmə mövcuddur (122-147-ci səhifələr); burada Dərbəndin əhalisi 28 min olmaqla böyük əksəriyyəti şəhər tatarlardır deyilir. Həmçinin, qeyd olunur ki, Qarabağ əhalisi 60 mindir, onun 2/3-si tatarlar, 1/3-i ermənilərdir; Yelizavetpol'un (quberniyanın) əhalisi 55 mindir, onun 9 mini ermənilərdir.

1855-1856-ci və 1877-1878-ci illər Rus-türk savaşları nəticəsində yeni ermənilərin Rusiyaya gəlməsi və bir çox müsəlmanların Rusiyadan köç etməsi nəticəsində ermənilərin mütləq və nisbi sayı daha da artdı. Qafqaz xalqlarının tarixi, mədəniyyəti və yeni Sovet dövrünün problemləri və quruculuq işləri barədə yazan, yaxşı tanınmış müəllif M. Şaqqinyan Ermənistən ermənilərinin böyük hissəsinin köklü əhali olmadığını yada salır: «Ermənistanda, demək olar ki, yalnız ermənilər və az sayda başqa millətlərdən olanlar yaşayırlar. Lakin burada da bir özəllik var: Ermənistanda məskunlaşmış ermənilərin böyük əksəriyyəti buralı deyil-onlar bu ölkəyə dönyanın bütün yerlərindən gəlmİŞ və buranı özlərinə məskən etmişlər. Əcdadların ölkəsi daha çox nəzəri səciyyə daşıyır. Əslində isə, çox az sayda yaşayış məntəqələri öz bir əsrlik tarixlərini xatırlayır və əcdadların qəbirlərinə malikdir. Əsas kəndli kütləsi erməni tarixinin bütün dövrlərində bura daşınmış və köçmüştür» (Мария Гагинян. Советское Закавказье. 1946, с.17-18).

1897-ci ildə Rusiya imperiyası əhalini siyahıya aldı. Bakı quberniyasında Azərbaycan türklerinin sayı 485.146, ermənilərin sayı 52.233 idi. Bakı özü milli baxımdan ən qarışq şəhər idi; 1897-ci ildə bu şəhərdə 40.148 Azərbaycan türkü, 37.399 rus və 19.060 erməni yaşayırırdı. 1913-cü ildə vəziyyət xeyli dəyişmiş, sayca ruslar birinci yere keçmiş (76.288), azərbaycanlıların artımı aşağı olmuş (45.962), ermənilər çox artmışdalar (41.680). Burada İrandan gəlib Bakıda işləyənlərin sayı göstərilmir, onlarla birlikdə azərbaycanlılar yenə ruslardan az idi.

Yelizavetpol (Gəncə) quberniyasında 534.086 müsəlman və 292.188 xristian yaşayırırdı. Yelizavetpol quberniyasının Zəngəzur uyezdində uyğun sayılar 71.206 və 63.622, Şuşa uyezdində isə 62.868 və 73.953 idi (quberniyada ermənilərin sayca üstün olduğu yegane uyezd). İrəvan quberniyası əhalisinin 313.176 nəfəri müsəlman, 441.000 nəfəri xristian idi. Quberniyanın mərkəzi İrəvanda Azərbaycan türkərinin sayı 77.491, ermənilərin sayı 58.148 idi; bu quberniyanın 7 uyezdindən 4-də Azərbaycan türkləri sayca ermənilərdən çox idi (Первая всеобщая перепись населения Российской империи - 28-го января 1897 года. С-Петербург).

Yerevan, hətta ermənilərin İran və Türkiyədən gəlmişindən sonra da, əsasən müsəlman şəhəri idi, 1866-ci ildə 27.626 nəfər şəhər sakinindən 23.626 nəfəri, yəni, 85%-dən çoxu müsəlman idi. 1883-cü ildə əhali azalmış, amma nisbət dəyişməmişdi; 18.766 sakinindən 15.992-si müsəlman idi (Zaven Korkodyan. The Population of Soviet Armenia in 1831-1931. 1932).

Qafqazın mədəni və inzibati mərkəzi olan Tiflis şəhərində əhalinin tərkibi belə idi: 19-cu əsrin əvvəlində (1803-cü ildə) sakinlərin 74,3%-i erməni, 21,5%-i gürcü idi. Əsrin sonunda ruslar mənzərəni ciddi şəkildə dəyişmişdilər, amma ermənilər yenə sayca çox (və iqtisadi baxımdan güclü) idi: erməni - 38%, gürcü - 26,3% və rus - 24,7% (Transcaucasia, Nationalism, and Social Change.

*Essays in the History of Armenia, Azerbaijan, and Georgia. Edited by R.G. Suny. The University of Michigan Press, 1996, p. 113)*

### **"Erməni məsələsi"**

Şərqi Anadoluda, Ermənistən yaylasında yaşayan ermənilər əvvəl Bizansa, sonra Səlcuq türklərinə tabe oldular. Onların bir hissəsi Aralıq dənizinin şimal-şərq sahilində yerləşen Kiliyiya'ya köç etdi. Kiliyiya erməniləri 11-ci əsrin sonları, Birinci Xaç Yürüyü zəmanət meydana çıxdılar. Onlar müsəlmanlarla savaşan xəchli xristianlara kömək edirdilər. Burada üç əsrə yaxın mövcud olan Erməni özünüidarəciliyi müsəlmanlarla (Səlcuq sultanlığı, Əyyubilər və Məmlükərlə) yola gətmir, monqolların himayəsinə sığınmağa çalışırdılar.

"Erməni məsələsi" 19-cu əsrin ikinci yarısında başlandı ("Şərq məsələsi"nin bir hissəsi kimi), əsrin axırlarına yaxın və 20-ci əsrin birinci rübündə qızışdı. Türkler Osmanlıda yaşayan erməniləri "Milleti-Sadika" adlandırmışdır. Ermənilər Osmanlı'da nisbətən yaxşı yaşayanlar cərgəsində idi. 1828-1829-cu illər Rus-Türk və 1853-1856-ci illər Krim savaşında bəzi Osmanlı erməniləri ruslar tərəfində oldular. Bu, erməniləri türklərin gözündə saldı.

1862-ci il Van və Zeytun'da (Kiliyiya, Maraş yaxınlığı) ermənilər vergi vermək istəmirik deyə, silahlı üşyan qaldırdılar. Erzurumda gizli erməni cəmiyyəti yaradıldı. Anti-türk hissələri qızışmışdı, türkləri öldürmek barədə mahnları vardı. Sonra ermənilər Batman və Sason'da silaha qurşanıb üşyan etdilər, qan axıtdılar. 1878-ci ildə Erməni patriarch, yepiskop Nerses (1770-1857) Balkan-dakı rus ordusu rəhbərliyi ilə gizli görüş keçirdi, Britaniya hökumətinə də müraciət etdi, erməni və müsəlmanların "birgə" ("coexistence") yaşamasının mümkünşüzlüyünü vurğuladı, yeganə həllin "muxtar xristian təşkilatının" ("autonomous christian organisation") yaradılması olduğunu dedi. İddia olunan ərazilərdə yaşayan kürdlərin və çarkəslərin oradan çıxılmasına, əsas vəzifələrin ermənilərə verilməsi də istənilirdi. O, erməniləri ruslara kömək etməyə çağırıb, İran Azərbaycanı ermənilərinin köçürülməsinin əsas təşkilatçısı olmuşdur. Kiliyiya erməniləri ətrafdakı müsəlmanlardan yaxşı yaşayırdılar, amma vergi vermək istəmirdilər. Onların hədəfi siyasi azadlıq, özünü idarəetmə əldə etmək idi.

Osmanlı erməniləri ruslara xidmət edən 5-ci kolon'a çevrildilər, əslində isə çox sürətli şəkildə 5-ci kolondan dövlət əleyhinə açıq savaşa giriшиб, xarici güclərin müttəfiqinə çevrildilər. Qafqaz erməniləri 1877-1878-ci illər rus-türk savaşında fəal iştirak edirdilər, Erivan quberniyası Osmanlı erməniləri üçün silah toplama mərkəzi idi. Əvəzində ruslar Osmanlı torpaqlarının şərqi hissəsində Böyük Ermənistən yaratmağa söz verdilər, amma sözü yerinə yetirə bilmədilər. Rusiya və Osmanlı arasında bağlanan San Stefano müqaviləsi (1878) ermənilərə muxtarıyyət verilməsi məsələsini üzə çıxartısa da, sonrakı əsas Berlin (13 iyul 1878-ci il) diqqəti Rus işğalını azaltmağa, əsasən Balkanların bir hissəsinin və Ruminiya'nın Osmanlıdan alınması üzərinə yönəldi və ermənilərə muxtarıyyət verilməsi məsələsinə toxunmadı; sadəcə, 61-ci maddədə türklərin ermənilərlə bağlı islahatlar aparmalı olduqları qeyd edildi. Britaniya xarici işlər naziri Lord Salisbury 1878-ci ilin avqustunda Şərqi Anadoluda ermənilərə muxtarıyyət verilməsinin faktik olaraq mümkün olmadığı badədə Britaniyanın İstanbuldakı səfiri A.H. Layard'a belə yazmışdı Məhəmməd irqi orada əhalinin çox böyük əksəriyyətini təşkil edir ... Xristianlar ... yalnız kiçik bir azlıq deyil, həm də ... Məhəmmədçilər arasında elə səpələnmiş və qarışmışlar ki, onlar üçün düzəldilən hər hansı ayrı hökumət mexanizmi an ağır praktik çətinliklərle müşayiət olunardı. (Michael M. Gunter. Armenian History and the Question of Genocide. Palgrave Macmillan, 2011, p. 7).

**Qeyd.** Berlin müqaviləsi Rusiya, Pruseiya, Avstriya-Macaristan, Fransa, Böyük Britaniya, İtaliya və Osmanlı dövlətləri arasında imzalandı.

Erməni məsələsinin qabardılması türkləri hirslandırdı. Türkler erməni könüllü destəklerinin ("fədai"lərin) necə düzəldiyini görürdülər, bunu görməmək mümkün deyildi. Əslində, ruslar və avropalılar işe qarışmasa ermənilərin vəziyyəti daha yaxşı olardı; ermənilər ruslarla əlbir olmayıb məsələni "sadiq millət" kimi daxildə həll etməyə çalışıb bəlkə nəyəse nail ola bilərdilər. Daşnaklar və Erməni siyaseti və ticarəti haqqında əsərlər müəllifi K.S. Papazian'a (1887-?) görə "Çox ermənilər inanır ki, savaş zamanı daşnak liderləri daha ağıllı, ehtiyatlı davransaydı, Türkiyədəki iki milyon həmvətəninin taleyi bu qədər fəlakətli olmazdı" (*Patriotism Perverted: A Discussion of the Deeds and the Misdeeds of the Armenian Revolutionary Federation, the So-Called Dashnagtzoutune*. Boston: Baikar Press, 1934, p. 39).

\* \* \*

Erməni ideoloqları siyasi, həmcinin hərbi baxımdan təşkilatlanma işinə başladılar. 1881-ci il Erzurum'da gizli erməni cəmiyyəti üsyana hazırlaşmaq programını elan etdi. Ermənilərin ən böyük və nüfuzlu təşkilati olan Kilsə artıq bütün, xüsusilə radikal məsələlərin həllinə girişə bilmir və ya girişib nəticə ala bilmirdi. Avropa və Rusyanın təcrübəsi partiya fəaliyyətinin mühüm olduğunu göstərirdi. İlk erməni partiyası Armenakan 1885-ci ildə Van'da quruldu; özünü müdafiə üçün zor işlətmək, silahlanmaq programını irəli sürdü (1921-ci ildə bəzi siyasi qüvvələrle birlikdə yeni bir partiyaya çevrildi). 1887-ci ildə Cenevre'də təsisçilərinin əksəriyyəti rusiyalı və ya Rusiyada təhsil almış ermənilər olan Hnçak və ya Hnçak (Zəng/Bell), 1890-ci ildə Tiflisdə millətçi Daşnaksutyun (Erməni Federativ İinqilab Partiyası və ya Erməni İinqilabi Federasiyası) partiyaları yaradıldı. Partiyalar "xristianları müsəlmanların zülmündən azad etmək üçün" terror yolundan istifadə etmək qərarına gəldilər. Onlar Türkiyəyə təbliğatçılar (qızışdırıcılar) göndərir, üsyən hazırlayırdılar. Türkiye hökuməti bütün bunları izləyir, Rusyanın və Rusiya ermənilərinin bu işlərdə əli olduğunu görür, kütləvi həbslərlə üsyən hazırlığını zəiflətməyə çalışırı.

Hnçak'ın hazırladığı silahlı mübarizə başlandı; 1894-cü il Sasun'da, 1895-ci ildə Zeytun və Trabzon'da, sonra Sivas, Erzurum, Van, Bayazid, Diyarbekir və b. yerlərdə vergi *vermirik* adı ilə üsyənlər baş verdi. Bu üsyənlər, adətən, polisə, ordu hissələrinə, müsəlman kəndlərinə hücumla başlayır, insanlar qətl edilirdi. Məsələn, Zeytun'da qarnizonə hücum nəticəsində bir gündə taqribən 600 əsgər öldürülmüşdü (10 oktyabr 1895). Ordu bu üsyənləri yatırıtmalı olur və savaşda, təbii ki, üstün gəlir və üsyəncələri qətl yetirirdi. Məsələni ağırlaşdırın bir amil də Şərqi Anadolu'nun çox yerində eyni ərazini paylaşan erməni və kürdlərin bir-birilə yola getməməsi idi.

Erməni ideoloqları silahlı mübarizə, üsyən, terror yolu seçdilər. "Türk, kürd və erməni xainları, satqınları hər yerdə, her şəraitdə öldürmək" şəhərinə əldə bayraq tutan daşnak partiyası terrorla məşğul olan xüsusi qruplar yaratdı. Türkiyənin öz erməni bölgələrində zəruri islahat aparması, ermənilərə muxtarıyyət verilməsini irəli sürən partiyalar bu məqsədlə daxildə qorxutmaq, üsyən etmek və eyni zamanda xarici qüvvələri köməye çağırmaq yolu seçdi.

İstanbulda Hnçak Osmanlı Bankı binasına hücum təşkil etdi (1896, 26 avqust). Həmin ilin sentyabr ayında Hnçak erməniləri İstanbulda nümayişə çıxartdı. Ermənilərə açıq rəğbət bəsləyən Britaniya səfiri Philip Currie'ə görə, "Belə düşünməyə əsas var ki, Hnçak'ın məqsədi qarşıqliq düşməsi və qan tökülməsi və bununla Avropa güclərini ermənilər naminə müdaxiləyə vadə etmək idi" (Justin McCarthy. *The Turk in America. The Creation of an Enduring Prejudice*. The University of Utah Press, 2010. p.108). Sultan 2-ci Abdülhamit hirsəndi, cəza əməliyyatı keçirildi. 1894-96-ci

illardə baş verən üsyənlər nəticəsində çox sayıda erməni üsyənci öldürüldü (qaynaqlar çox fərqli rəqəmlər göstərilir, 200 min deyilir). Ermənilərin ümidi etdikləri böyük güclər müdaxilə etmədi, daha doğrusu, sözən işə keçmədi. 1905-ci ildə daşnaklar sultana uğursuz qəsd düzəlttilər.

\* \* \*

Birinci Dünya Savaşı zamanı Büyük Ermənistən ideyası yenidən canlandı. Erməni partiyaları və ictimai-siyasi liderləri Türkiyə içinde müxtəriyyət fikrini gücləndirib *niyə ermənilərin öz dövləti olmasın* dedilər; bu yol savaş, terror və xarici böyük güclərin yardımından bəhrələnməli idi. Anadolu'da hücumuna keçən rus ordusuna çox sayıda (250 min?! Şişirdilmiş?) erməni qoşulmuşdu.

Ermənilərin açıq-aşkar ruslar tərəfə keçdiklərini görən Türk hökuməti böyük savaşlarda həmişə tətbiq olunan üsula - savaş bölgəsi və onun ətrafinda yaşayan, şübhəli bilinən yerli azlıqları, bu halda erməniləri savaş meydanından uzağa (Suriyə və Mesopotamiya`ya) köçürmək, deportasiya etmək üsuluna əl atmağa məcbur oldu (1915-ci ilin yazı). Ermənilərin bir hissəsi özü köçdü, 1914-16-ci illərdə Qafqaza 350 min ətrafinda erməni köç etdiyi deyilir. Bütün gücünü cəbhələrdə ağır döyüslərə sərf edən Osmanlı hökuməti köçürməni yaxşı təskil edə bilməmişdi, üstəlik kürdlər ermənilərlə yola getmirdilər və uzun yol boyu bu köçə hücum edirdilər. Böyük sayıda erməni öldürüldü, bir qismi də susuzluq, achiq və xəstəlikdən öldü. Bu qırğınlının səbəblərindən biri o dövr Osmanlı hökumətinin gücsüzlüyü idi.

1915-ci il böyük erməni qırğını, erməni faciəsini Türkiyə genosid, soyqırım kimi qəbul etmir, cünki, hökumətin erməniləri qəsdən öldürmək planı olmayıb. F.P. Hyland'a görə "1915-ci il hadisələri barədə Türk və Erməni baxışları bir-birindən o qədər uzaqdır ki, indiki zamanda məsələ həll olunana oxşamır" (F.P. Hyland, p. 19). Qərb mütəxəssisləri arasında *soyqırım olub, amma sənədlər mərkəzi hökumətin məsuliyyət daşıdığını* göstərmir deyənlər də var (Guenter Lewy. The Armenian Massacres in Ottoman Turkey: A Disputed Genocide. University of Utah Press, 2005, p. 135). "Bir neçə yüz min insanın qısa müddət ərzində və olduqca ibtidai naqliyyat sistemi vasitəsilə köçürülməsi kimi mühüm məsələ, sadəcə, Osmanlı bürokratiyasının imkanları xaricində idi... Osmanlı'nın yarıtmaz rəhbərliyi şəraitində, əvvəlcədən düşünülmüş məhvətmə planı olmadan ölkənin misilsiz yüksək ölüm sayına məruz qalması mümkün idi". (Guenter Lewy. p. 253).

Professor Bernard Lewis dəfələrlə "Osmanlı hökumətinin erməni xalqını məhv etmək məqsədi güdən planı olmasının ciddi sübutu yoxdur" demişdi. "Fransa Erməni Assosiasiyaları Forum'u görkəmli alimi hayatı boyu araşdırılmalarına əsaslanan elmi fikrini ifadə etdiyinə görə fürsətdən istifadə edib məhkəməyə verdi". (Michael M. Gunter. p. 78). Bir çox siyasetçi, dövlət adamı və alımlar Türkiyanın qoy *bu məsələ ilə parlamentlər deyil, alımlar məşğul olsun* fikrinə tərəfdar olmuşlar. Zbigniew Brzezinski ABŞ Nümayəndələr Palatası'nın Etmani Soyqırımı barədə qərar çıxarmasını istehza ilə qarşılımuşdı: "Mən heç vaxt düşünməzdim ki, Nümayəndələr Palatası tarixi hadisələr haqqında hökm çıxaran bir növ elmlər akademiyasıdır" (Michael M. Gunter. p. 83).

Erməni məsəlesi, Erməni diasporası və Qarabağ münaqişəsi üzrə görkəmli mütəxəssis Jirayr Liparityan 1915-ci il erməni soyqırımı barədə araşdırılmalara ehtiyac duyulduğunu vurğulayır: "Hadisəni, önemində uyğun bir şəkildə, layiqiylə sənədləşdirmək və açıqlamaq üçün heç bir və sistematiq cəhd göstərilməmişdir" - "bəzi araşdırmaçıların və qrupların ürəkli girişimləri olsa da" (Gerard J. Libaridian. Ermenilərin Devletleşme Sınavı. Bağımsızlıktan Bugüne Ermeni Siyasi Düşünüşü. İletişim, İstanbul, 2001, sah. 153). "Mövzunun sənədlərinin ortaya çıxılması və araşdırılması, ayrıca hadisənin anlaşılıb erməni, türk ve dünya tarixində yerli-yerinə oturdulması, böyük önem daşımaqdadır". 1915-ci il soyqırım baş verdiyini Türkiyəyə qəbul etdirmək sanki erməni siyasetinin təməlində və ya mərkəzində yer alıb. Libarityan'ın fikrincə bunu bir növ ermənilərin Türkiyədən asılı qalması kimi də şərh etmək mümkündür; "Ermənilərin zehnleri... beynəlxalq

səviyyədə soyqırının tanınması macerasına əsir düşmüştür... Ermənilər uzun bir savaşa girmiştir, üstəlik, bu savaşın açarını "düşmən" əlində tutmaqdadır".

\* \* \*

Böyük facia baş verdi, amma bu faciə tək ermənilərin başına gəlmədi, 5 milyon ətrafında türk və digər müsəlmanlar qırğına uğradılar. Qərb dünyasında ermənilərin və ümumiyyətlə, xristianların ölümü barədə geniş danışılır, müsəlmanlar başdan ayağa günahlandırılır, müsəlmanlara böyük hücumlar və müsəlmanların böyük qırğınıları barədə xüsusi söhbət edilmir, araşdırma aparılmır. Amerika tarixçisi Justin McCarthy bu laqeydsizliyi və birtərəfliliyi pozan az sayılı tədqiqatçılardan biridir. O, bir əsr ərzində (1821-1922) müsəlmanların ölü sayıları və sürgünü, qacqın sayıları üzərində çalışmış, mümkün ehtimallar içində ən aşağı sayıları götürməklə və bilinməyənləri saya daxil etmədən 5 milyondan artıq müsəlmanın öldüyü və 5 milyon yarına yaxın müsəlmanın yerdəyişməyə, köç etməyə məcbur olduğunu müəyyən etmişdir (Justin McCarthy. Death and Exile: The Ethnic Cleansing of Ottoman Muslims, 1821-1922. "Darwin", Princeton, 1995; Chapter 8, Table - 30).

Türklər tərəfindən erməni genosidi törədildi iddiası türklərin şərəfinə toxumur, biz bunu etməmişik deyirlər. Erməni əsilli görkəmli fransız müğənnisi Charles Aznavour (Şarl Aznavur, 1924-2018) bir müsahibəsində "Sözün (genosid) özü narahathlıq doğurur və məni də üzür. Burada demək istədiyim bəzə ermənilər tərəfindən mənə qarşı istifadə oluna bilər, fəqət bunun mühüm olduğunu düşünmürəm. Əgər türklər, *genosid* (soykırım) kəlməsinin hər hansı bir məsələdə onlara əngəl olduğunu deyərkən səmimiidlərsə, o zaman başqa bir kəlmə tapaqq. Yetər ki, Ermənistən və Türkiye arasındaki sərhəd açılsın ve Türk hökuməti bizimlə dialoq başlamağı düşünsün" demişdi. "Mən həmişə xatirələrə bağlı adam olmuşam. Amma, mən heç vaxt Türk cəmiyyətinin amansız düşməninə çevriləməmişəm" (Charles Aznavour. Le Temps des Avants). Aznavour keçmiş deyil, gələcəyi düşünməyi tövsiyə edir: "Fikir ayrılıqlarının bir faydası yoxdur, o ancaq etiraf və danışq prosesini yenə də və uzun müddətə uzadacaq, ləngidəcək. Bu gecikmə həm də sərhədlərin açılmasının, embarqonun ləğvinin və ermənilərin qonşuları ilə ticarət aparmaq imkanlarının qarşısını alacaq. Belə deyərkən sizi narahat etdiyimi bilirəm..., amma bu heç də vacib deyil: mənim tək düşüncəm Ermənistən gələcəyi, vətəndaşlarının firavanlığı və gənc türk nəslinin hökumətin hiyləsinə görə daşıdığı ağır yükden azad olmasına". (Charles Aznavour, D'Une Porte l'Autre, Ed. Don Quichotte, 2011, p. 114).

## 1905-1906-ci illər erməni-müsəlman davası

2 fevral 1905-ci il Bakıda Ağarza adlı bir azərbaycanlı bir daşnakın atəgi nəticəsində öldü. Fevralın 6-da azərbaycanlı bir məhbus erməni əsgərləri tərəfindən vurulub öldürüldü. Həmin gün bir varlı azərbaycanlı da öldürüldü. Qan töküldü. Ermənilərin silahlanması müsəlmanların da silahlanmasına səbəb oldu. Qafqazda erməni və müsəlmanların yanaşı yaşadığı hər yerdə iki icma arasında etibar pozuldu, qarşılıqlı hücumlar baş verdi. Ermənilər və azərbaycanlılar hər biri Çar hökumətinin, ayrı-ayrı məmurların əks tərəfə kömək etdiyini düşünürdü, sayılırlar baş alıb gedirdi.

1906-ci il fevralın 20-də Tiflis şəhərində erməni və Azərbaycan ictimaiyyəti nümayəndələri və hökumət təmsilçiləri arasında sülh danışıqları başlandı. Bu və ümumiyyətlə, 1905-1906-ci illərdə baş vermiş və "erməni-müsəlman davası" adı alan qırğınıları barədə M.S. Ordubadi'nin (1872-1950) "Qanlı sənədlər" (Qanlı illər) adlı ocerklər külliisində ətraflı məlumat verilmişdir.

**Qeyd.** Bu əsər Sovet dövründə M.S. Ordubadinin heç bir kitabında yer almamışdır.

M.S. Ordubadi'nin, demək olar ki, stenogram şəklində qələmə almış olduğu Tiflis damşıqları erməni-müsəlman davasının mahiyyətini anlamaq baxımından çox şey deyir (M.S. Ordubadi. Qanlı sənələr. Bakı, "Səda", 1911, s. 84-94). Azərbaycanlıların arandan yaylağa, yaylaqdan arana köç etməsinə etiraz edən erməni iştirakçılara azərbaycanlılar bu köçlərin mal-qara ilə dolanan xalq üçün həyatı vacib olması ilə cavab verdilər; nəticədə "Köç məsələsini pozmaq əsla mümkün deyil" qərarı qəbul olundu - ən azı hələlik. Ən qızığın mübahisə fevralın 28-də keçirilən görüşdə baş verdi; azərbaycanlılar erməni terroruna son qoyulmasını tələb etdilər. "Axi biz terrorla məşğul olmuruq" deyən azərbaycanlılar dövlət məmurlarının terrordan qorxaraq ermənilərin tərəfini tutduqlarını ortaya qoydular.

Müzakirənin ən fəal iştirakçısı olan Əhməd bəy Ağayev bu məsələ barədə maraqlı fikirlər söyləmişdi. "Bir adamı, bir qulluqunu öz millətinə xidmət etməyə və ya insafına görə iş görməkdən qorxudub vicdansızlığı, ədalətsizliyə dəvət edən terror davam edərsə, bizim vilayətdə nə azadlıq, nə hürriyyət, nə adalet, nə də bərabərlik əmələ gələ bilər"... "Biz deyirik ki, əgər doğrudan doğruya sülh istəyirsiniz, başqa təşəbbüsrlə bərabər gərək terroru da götürərsiniz. Buna cavabında bizə deyirlər ki, siz daşnakutyundan danışırınız. Bizim əsla fikrimizdə daşnakutyun yox idi. Biz deyirik ki, terror götürülsün. Lakin, ermənilərin xəyalına daşnakutyun gəlir. Görünür ki, daşnakutyunun bu terrorla əlaqəsi vardır"... "Cənab Xatisov öz bəlağətli və fəsahətli çıxışında aşkar dedi ki, bu daşnakutyun Rusyanın böyük şəxslərinin, generallarının və hətta Qafqaz canişini həzrətlərinin fikir və əqidələrinə qulluq edir və on beş ildir ki, təşkil olunub və onun qoşunu, xəzinəsi, soldatı da vardır. Biz müsəlman vəkilləri bunu eşidəndə təəccüb və heyrət barmağımızı dişimizə tutub öz-özümüzə fikir etdik: İndi ki, belədir, indi ki, bir müsəlləh (*silahlı* – H.İ.) partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib də, nəinki əlac etməyir, bəlkə onunla hemeqidədlər, bizim ister hökumətdən, ister ermənilərdən belə partiyarın götürülməyini təmənna etməyimiz faydasızdır. Biz ancaq özümüz öz əlacımızı edək. Bizim də gərək mükəmmal və müsəlləh partiyalarımız olsun. Bizim də gərək daşnakutyunlarımız olsun". Nəhayət, səs çoxluğu ilə qətnamə qəbul edildi: "hökumət ciddi təşəbbüs edib, terroru aradan götürsün və müsəlləh partiyaları dağıtsın".

**Qeyd.** Tiflis görüşündə daşnakutyun partiyası haqqında deyilən "onun qoşunu, xəzinəsi, soldatı da vardır" sözüleri həqiqəti aks etdirirdi. Gerard J. Libaridian'ın sözü bu partiyam dövlət içinde terrorçu dövlət olduğunu göstərir: Qafqazdakı ümumi anarxiyadan yararlanan partiya öz ordusu, polisi, məhkəməsi, arsenali və savaş xəzinəsi olan müəyyən növ "milli dövlət"ə çevrildi. (Gerard J. Libaridian. Revolution and Liberation in the 1892 and 1907. Programs of the Dashnaksutiun).

Firuz Kazimzada azərbaycanlıların kütləvi məhvində Daşnakutsuyun'un baş təşkilatçı rol oynadığını, xüsusi quldur dəstələri düzəltdiyini vurgulayır, azərbaycanlıları səfərbər edə biləcək təşkilatın yoxluğunu qeyd edirdi: "Bir partiya olaraq məsuliyyətin əsas hissəsini Daşnakutsuyun daşıyır, çünkü qırğınları həyata keçirməkdə çox zaman aparıcı qüvvə idi. Daşnaklar, Türkiyədə fəaliyyət göstərən dəstələrə bənzər quldur dəstələri təşkil edir və onlara əsasən həmin ölkədən gələn erməni qaçqınları cəlb edirdilər. Bu cür dəstələr müsəlmanlara hücum edər və çox vaxt bütün kəndlərin əhalisini tam məhv edərdi. Digər tərəfdən, azərbaycanlıların Daşnakutsuyun la müqayisə oluna biləcək heç bir təşkilatı yox idi. Onlar əlaqələndirme və plan olmadan mübarizə

apardılar". (Firuz Kazemzadeh. The Struggle for Transcaucasia, 1917-1921. Hyperion Press, New York, 1981, p.19)

1906-ci ilin avqust ayında Şuşada Əhməd bəyin təşəbbüsü ilə Difai (Müdafia) partiyası yaradıldı; partiya müsəlmanların xilasını iki vasitədən-maarifçilik və gücdən istifadədə görürdü. Partiyanın program sənədində Daşnaksutyuna işarə ilə qeyd edilmişdi ki, "biz ermənilərin bizim millətin xarabaliqları və külü üzərində öz rifahını qurmasına heç vaxt razi olmariq" (Айдын Балаев. Патриарх тюркизма Ахмәд, Бек Агаев. TEAS Press, 2018, c. 191-193). Bu partiya əslində əsas günahı rus idarəciliyində görürdü. Əhməd bəy: Türkler və ermənilər unutmasınlar ki, rusların Qafqazda görünməsindən əvvəl onlar əsrlərlə dostcasına və xoş qonşuluq şəraitində yaşamışlar və onların qarşılıqlı münasibəti tarixində indiki hadisələrə bənzər heç nə olmayıb (s. 195). Difai'nın öldürdürü şəxslər əsasən rus məmurları idi.

1906-ci ilin payızına kimi Qafqaz erməni və azərbaycanlıların münaqişə ocağına çevrildi. Sentyabrın 14-ü sülh elan edildi. Sovet dövründə 1905-1906-ci illər erməni-müsəlman davasını "zəhmətkeşləri sınıfı mübarizədən yayındırmaq məqsədi güdən Çar hökumətinin təşkil etdiyi" deyilirdi.

## Müstəqillik, qırğınlar və ərazi davası. 1917-1921

22 oktyabr 1917-ci ildə Bakı sovetinə seçkilərdə Mütəvəkkil partiyasının böyük üstünlükle birinci olması bolşevikləri və daşnakları, həmçinin, menşevik və eser, rus və erməniləri qorxutdu. 18 dekabr 1917-ci il Rusiya Sovet hökumətinin başçısı V.I. Lenin Stepan Shaumyanı Qafqaz məsələləri üzrə fövqəladə komissar (чрезвычайный комиссар по делам Кавказа) təyin etdi. Bolşevik ordusunda və rəhbərliyində ermənilər üstünlükdə idi. Shaumyanın başlıq etdiyi və böyük hissəsi ermənilərdən ibarət bolşevik ordusu və silahlı daşnak ordusu birləşib, yalnız azərbaycanlı olmaq əlamətini əsas götürüb 31 mart - 1 aprel günlərində Bakıda dəhşətli qırğın törətdilər.

18 aprel 1918-ci ildə S. Shaumyan Xalq Komissarları Sovetinə yazdığı hesabatda qəsdən milli qırğın törətdiyini etiraf edirdi: "Bizim 6 min silahlımız vardı, 3-4 min də Daşnaksutyun'un, hansı ki, bizim sərəncamımızda idi. Bu, savaşa milli xarakter verdi, amma bundan qaćınmaq mümkün deyildi. Biz bila-bilə buna getdik". Bakı və ətrafinı Sovet Rusyasının bir hissəsi sayan Shaumyan müsavatçıların Bakını "Azərbaycan xanlığının paytaxtı" elan etmək istədiklərini deyirdi. Daşnak liderlərindən biri, Ermənistən Respublikasının baş naziri olmuş, bir zaman Bakıda yaşamış və çalışmış Kaçaznuni də Bakıda daşnaklarla bolşeviklərin əlbir olduğunu deyir. "Bakıda Erməni İnqilabı Daşnaksutyun Partiyası tatarların hökmranlığından ehtiyatlanaraq, yerli bolşeviklərlə six əlaqələrə malik idi və hətta onlara kömək edirdi".

Daşnak gücləri qırğını Bakıdan bölgələrə keçirdilər, Şamaxı batan kimi ifadəsi adətən, Şamaxını alt-üst edən zəlzələ ilə bağlı işlədilirdi, amma bu dəfə Şamaxını ermənilər batırdı; 1918-ci ildə Şamaxının əhalisi 15 min idi, 1921-ci ildə orada ancaq 1700 adam yaşayırırdı. Quba, Qarabağ, Zəngəzur, Nuxa, Gəncə, Xaçmaz, Lənkəran, Səlyan kimi yerlərdə də qırğınlar oldu. Zəngəzurda ermənilərin hücumuna məruz qalan müsəlman əhali şərqa, Azərbaycanın nəzarətində olan yerlərə qaçıdı.

Birinci Dünya Savaşı nəticəsində Rus imperiyası dağıdı, bolşeviklər hakimiyyəti əla keçirdilər. Uçqarlıarda müstəqillik mübarizəsi gücləndi, qonşu xalqların başbılənləri hökumət qurmağa, ərazilərə nəzarət etməyə çalışdırılar. Osmanlı savaşı uduzan tərəfdə idi; böyük güclər və kiçik xalqlar onun torpaqlarını bölüşdürməyə girişdilər. Qafqazda elan edilən Daşnaksutyun

Ermənistan hökuməti Qars və İrevanı Ermənistan elan etdi. Gürcüstan və Azərbaycanla ərazi iddiaları uğrunda savaş başladı - Gürcüstanla qısa, Azərbaycanla uzun... Ermənilər Şərqi Anadolu, Qafqaz, eləcə də İranın şimal-qərbində çaxnaşma yaratdılar... "Daşnak hökuməti iki il yarımında üç müharibə etdi. 1918-ci ilin dekabrında Gürcüstanla müharibə cəmi üç həftə davam etdi, lakin Ermənistana saysız-hesabsız belalar getirdi. Azərbaycanla Qarabağ uğrunda müharibə ermənilər üçün fəlakətli şəkildə sona çatdı. Nəhayət, 1920-ci ilin payızında Türkiyə ilə müharibə başladı, hansı ki, respublikaya, demək olar ki, son qoydu və Ermənistandan nə qalıbsa, onun məhvi təhlükəsini yaratdı". (K.S. Papazian. Patriotism Perverted. p. 43-44).

**Qeyd.** 1920-ci il sentyabrın 24-də Ermanistan ordusu "Qərbi Ermənistan" a, yani, Türkiyənin Şərqi bölgəsinə hucum etdi. Əks-hucuma keçən türk ordusu Sarıkamış, Ardahan, Kars ı almaqla kifayatlaşmayıb Ermənistan Respublikası ərazisine daxil oldu və Gümri'ni tutdu. Noyabrın 8-də sülh şərtləri razılışdırıldı. Türk ordusu Naxçıvana da daxil oldu.

Maraqlıdır ki, Ermənistan sovetləşdikdən sonra mühacirət heyati keçirən daşnaklar yola getmədikləri və iddia etdikləri ərazilərdə yaşayan kürdlərin üsyən fəaliyyətindən bəhralənmək fikrinə düşmüştüllər. Onlara elə gəlirdi ki, kürdlər uğur qazansa, ermənilərin Türkiyəyə torpaq tələbini haqlı sayacaqlar... (K. S. Papazian. Patriotism Perverted. p. 52).

\* \* \*

Rusiyada baş verən inqilab rus ordusunun Türkiyədən çəkilməsinə səbəb oldu. Türkler itirdikləri torpaqları geri almağa başlıdlar. Bu dəfə onlar qarşılarda rusları deyil, erməniləri gördülər. Bu qeyri-bərabər savaşda ermənilərin qalib gəlmək şansı yoxdu. 1918-ci ilin yanvar ayında türk ordusu Qafqaza doğru irəliləməyə başladı.

*Türk İslam ordusu* adı altında birləşmiş türk və nisbətən az sayıda azərbaycanlıdan ibarət nizami ordu Gəncədən Bakıya doğru irəlilədi. Bakı bolşevik və daşnak qüvvələrdən azad edildi (15 sentyabr 1918-ci il), Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti Gəncədən Bakıya, ölkənin paytaxtına köcdü. Müəyyən azərbaycanlı dəstələr ermənilərin törətdikləri 31 mart - 1 aprel qırğınından qisasını almağa girişdilər. 1918-ci ildə Bakıda baş vermiş hər iki qırığın şahidi olan Məhəmməd Əsəd Bey təxəllüsü yazıçı o dəhşətləri özünəməxsus şəkildə, çıpaqlığı ilə təsvir etmişdir: "...Qeyd etmək lazımdır ki, azərbaycanlılar düşməni əvvəlcə öldürür, yalnız bundan sonra yuxarıda təsvir olunanları tətbiq edirdilər (hər iki tərəfin "yuxarıda təsvir olunanları" ni təsvir etmirəm - H.İ.), ermənilər isə, tərsinə, canlı insanları dəhşətli işgancalarla öldürürdülər, meyiti isə həmin dəqiqə rahat buraxırdılar. Xalqlar xarakterinin fərqi də elə budur" (Məhəmməd Əsəd Bey. Şərqdə neft və qan. "Nurlan", Bakı, 2005, s. 247).

**Qeyd.** Essad Bey həm də Kurban Said təxəllüsü ilə məşhur "Əli və Nino" romanını yazmışdır. Bu müəllifin əsl adı Lev Nussimbaum'dur (1905-1942). *Şərqdə neft və qan* əsəri müəllifin ilk kitabıdır, Almaniyada nəşr olunmuşdur (Oel und Blut im Orient, 1929). Kurban Said'in Lev Nussimbaum olduğunu şübhə altına alanlar da mövcuddur.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il iyulun 15-də Gəncədə «Avropa savaşı başlanandan bütün Zaqqafqaziya hüdudlarında müsəlmanlar və onların əmlakı üzərində zorakılıqların təhqiqi üçün» Fövqəladə Təhqiqat Komissiyası (FTC /Чрезвычайная Следственная Комиссия) yaradılması haqqında qərar qəbul etdi. Komissiya rus, alman, polyak, Litva və Azərbaycan əsilli hüquqçu və ictimai-fəal şəxslərdən təşkil olunmuşdu. Komissiyanın topladığı 3600 səhifə ətrafında materiallar 36 cild üzrə sistemləşdirilmişdi. Martin 31-də başlanan

qırğın qurbanlarının dəqiq sayı məlum deyil, FTC Bakıda 11 min, sonra dəqiqləşdirib 12 min ətrafında ölüm hadisəsi olduğunu bildirdi, bölgələr üzrə sabit rəqəmlər yoxdur, Şamaxı qəzasında 10 min ətrafında, Quba qəzasında isə 2580-3280 kimi rəqəmlər göstərilir. Digər bölgələr barədə etibarlı məlumat azdır. 1918-ci il Bakı erməni qırğınınə ölenlərin sayı da dəqiq məlum deyil, Erməni Milli Soveti 8988 ölüm və 3 minden artıq itkin düşənlər olduğu üzərində dayanmışdı; mütəxəssislər bu rəqəmi sıyrılmış sayırlar. Erməni Sovetinin 22 sentyabrda, hadisələrin qızığını izi ilə Tiflis'dəki erməni diplomatik nümayəndəliyə göndərdiyi telegramda 2028 rəqəmi göstərilmişdi. Azərbaycan hökuməti Bakı şəhərinə qırğından üç gün sonra daxil oldu və bu qırğına görə təəssüfunu bildirdi. Təhlükəsizliyin təmin olunması üçün qəti tədbirlər görüldü, qırğın və talanla məşğul olanları cəzalandırmaq üçün Bakının müxtəlif yerlərində dar ağacları quruldu; 100-dən artıq müqəssir-canı asıldı.

\* \* \*

Sovet ideologiyası yaddaşa qəsd etdi. Tarix tərsinə yazıldı, 1918-ci il 31 mart -1 aprel qırğınınun günü ancaq "Müsavat"ın üstünə qoyuldu. Bakı kommunası qəhrəmarlaşdırıldı. Büyyük şairimiz M. Rəsulzadəni *dırnaq arasında millət rəhbəri* kimi andı, 1918-ci il Bakıda azərbaycanlıların qırğını təşkil edən S. Şaumyanı isə *Qafqazın Qartalı* adlandırdı. Xalq keçmiş tarixi olduğu kimi və ya olduğuna benzər şəkildə bilmirdi, amma Səməd Vurğunun oxuyurdur, tarix kitabları da eyni sözləri deyirdi. Yeni dövr Azərbaycan tarixçisi Eldar İsmayılov (1950-2014) Şaumyan'a həst etdiyi kitabın adını "Степан Шаумян – обреченный на забвение. Портрет «легендарного коммунара» без ретуши" qoymuşdu (Stepan Şaumyan – unudulmağa məhkum olunmuş. "Əfsanəvi kommunar"ın retuşsuz [düzəlişsiz] portreti). Hörmətli müəllif indiki dövrde dünyaya ideoloji birtərəfli, məhdud deyil, geniş, illüziyalarsız baxmaq imkanı əldə etdiyimizi yada salır və sanki, kitabın adına aydınlıq gətirir: "Şüurlardakı bütlər devrilmişdir. Yaşadığımız şəhərdə artıq Şaumyanın heykəli, onun adını daşıyan küçə, rayon, fabrikler yoxdur. Lakin biz istəsək də, istəməsək də Şaumyan keçmişimizin bir hissəciyi olaraq qalacaqdır".

Təhsil və tədqiqat baxımından riyaziyyat, fizika və elm tarixi ilə bağlı olsam da, siyasi tarixi, o cümlədən SSRİ tarixini az-çox bilir, bir hissəsini qəbul edir, digər hissəsinə şübhə ilə yanaşdırıbm. Yadımdadır, erməni əsilli Amerika tarixçisi Ronald Gregory Suny'ın baş vermiş hadisələri Sovet tarixçiliyindən çox fərqli, olduğuna yaxın şəkildə təsvir edən "Bakı kommunası. 1917-1918" adlı kitabını (The Baku Commune. 1917-1918. Princeton University Press, 1972) necə maraqla oxumuşdum. 1917-1918-ci il hadisələri, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycanda Sovet hakimiyyətinin ilk addımları və ümumiyyətlə, Sovet ideologiyasından azad Azərbaycan tarixinin diqqətlə və ehatalı şəkildə öyrənilməsi və yazılıması Azərbaycanda yalnız SSRİ-nin dağılma prosesi zamanı başlandı.

\* \* \*

Sadə erməni və sadə azərbaycanlı düşməncilik və nifrat hissi ilə yaşamırı. Onlar ailəsinə necə dolandırmaq haqqında düşünür, hərəkət edirdilər. "Azərbaycan" qəzeti *Qarabağ*'dan rubrika-sında (Məhəmməd Sadiq. №210, 24 həziran 1919) "ermənilər yenə dava başlayıblar" xəbəri ilə yanışı Ağdam bazarının ermənilərlə dolu olduğunu yazar, "ermənilər bazara kömür, göyərti, xəlcə, palas və şallar, taxta və odun və sair bu kimi şeylər gətirib satıb əvəzində müsəlmanlardan arpa, buğda, dari və sairə yeyinti şeylər alıb aparırdılar". Bir dəfə müsəlman dükançı ilə bir nəfər erməni müşəterinin böylə bir müsahibəsinə rast gəldim:

Dükançı: A balam, ay qonşu, bu gün bazardan azına bir milyon manatlıq buğda, arpa alıb aparımusunuz, amma özünüüz də Azərbaycan hökumətinə tabe olmaq istəməyorsunuz! Hərgələ bu hökumət sizin ola idi və çörək də sizdə ola idi, sizin hökuməti tanımamaq istəməyənlər ilə siz də

böyle rəftar edərdinizmi?

Erməni: A canum, doğru sözü gizlətmək heç insaf degil, hərgah siz müsəlmanların çörəgi olmasa, heç bir nəfər erməni öz çörəgi ilə dolana bilməz. Gənə Allah sizdən razi olsun ki, siz bu qədər in-saflısunuz. *Allah mərdüməzara lənət eləsin! Bize nə qalib ki, oturub Azərbaycan ilə dava edirik. Çörəgimiz ondan, dolanışımız ondan. Hər kəs ki, istəmir, qoy getsin İrəvana* (kursiv manimdir – H.İ.). Amma bir neçə nəfər mərdüməzarlar yiğisib gündə bizi bir hökm yazıb, min cürə fokuslar çıxardırlar. Hər kəs gəlir deyir pul ver, amma heç bir nəfər gəlib çörək vermır. Hələ buyruq buyurur! Deyir ki, komitət belə buyurur!"

Doğrudan da, Qarabağ erməniləri aran Qarabağdan ayrı düşsələr, acliqdan ölcəklərini düşü-nürdülər.

Anastas Mikoyanın Leninə hesabatında (22 may 1919) Qarabağ xalqı üçün Bakı ilə bağlılığın hə-yati vacib olduğunu qeyd edir: Qarabağın Ermənistana birləşdirilməsi Qarabağ xalqı üçün Bakı ilə həyat qaynağının itməsi, yox olması və heç vaxt heç cür bağlılığı olmayan Yerevanla bağlanması deməkdir (Audrey L. Altstadt. The Azerbaijani Turks. Power and Identity under Russian Rule. Hoover Institution Press, Stanford University, 1992, p. 102).

\* \* \*

Azərbaycan Milli hökuməti Sovet ordusu qarşısında müqavimət gücünə malik deyildi; 1920-ci il aprelin 28-də ordu bir güllə atmadan Bakıya girdi. Azərbaycan və erməni başbilənləri arasında münaqişə və dava mövzusu olan suallar vardı: Naxçıvan, Qarabağ və Zəngəzur kimin olmalıdır? Sovetləşmə bu münaqişəni yeni müstəviyə çıxartdı. Sovet Rusiyası Türkiye və Azərbaycanı bir-birindən ayıran erməni sovet zolağının olmasını vacib məsələ sayırdı; bu zolağın gah Naxçıvan, gah Zəngəzur olacağı düşünülürdü. Naxçıvan Azərbaycanın, Zəngəzurun böyük hissəsi Ermənistanın payına düşdü. Rusiya və Türkiye arasındaki *Moskva müqaviləsi* (16 mart, 1921) iki ölkə arasındakı sərhədləri müəyyən etdi. Batum Gürcüstana verildi, Naxçıvan vilayətinin Azərbay-can tərkibində muxtar respublika olması və bu himayənin (protektoratın) üçüncü heç bir dövlətə güzəştə gedilməməsi barədə razılıq əldə edildi. Türkiye və üç Cənubi Qafqaz respublikası arasında, Rusyanın iştirakı ilə, *Moskva müqaviləsinin icrası istiqamətində Qars müqaviləsi* (13 oktyabr 1921) imzalandı. Bu müqavilə iştirakçı dövlətlərin ərazilərinə aid əvvəllər imzalanmış bütün mü-qavilələrin, 16 mart 1921-ci il *Moskva müqaviləsi* istisna edilməklə, lağv olunduğunu bildirdi. Bu gün qüvvədə olan Türkiye-Gürcüstan və Türkiye-Ermənistan sərhədləri *Qars müqaviləsində* razılaşdırıldı.

**Qeyd.** Türkiyani işğal edən və onu parçalamaq planı hazırlayan, o cümlədən, ermənilərə dövlət vəd edən Sevr müqaviləsi ölkəyə nəzarət edə bilməyən Sultan Türkiyəsi və qalib müttəfiq gücləri təmsil edən Britaniya, Fransa və İtaliya arasında imzalanmışdı (10 avqust 1920). Atatürkün başçılıq etdiyi, Ankarada fəaliyyət göstərən Türkiye Büyük Millət Məclisi bu müqaviləni tanımadı. Tezliklə Türkiye Qurtuluş Savaşı müttəfiqləri məğ-hub edəcək, Türkiye Respublikası qurulacaqdı.

Dağlıq Qarabağ ərazisi iqtisadi baxımdan, aran-yaylaq baxımından son nəticədə Azərbaycanda saxlanıldı, mərkəzi Şuşa şəhəri olmaqla, geniş mexəriyyət verilməsi fikri vurğulandı (5 iyul 1921). Azərbaycan liderləri Naxçıvan və Dağlıq Qarabağa muxtarıyyət verilməsini istəmirdilər. Xankəndinin adı dəyişdirilib Stepanakert qoyuldu və Şuşanın yerinə vilayətin mərkəzi elan edildi. Rəsmi vilayət statusu 1924-cü ilin noyabr ayında elan edildi. Beləliklə, Qafqazda iki erməni dövlət tipi yarandı - müttəfiq respublika (Ermənistən) və muxtar vilayət (Dağlıq Qarabağ). Gür-cüstanda Azərbaycanla sərhədboyu yaşayan çoxsaylı azərbaycanlılara və ya Azərbaycandakı azsaylı gürcülərə, həmçinin, Ermənistandakı azərbaycanlılara müəyyən muxtarıyyət verilməsi məsələsi qaldırılmadı.

(Ardı galən nömrədə)

## ELMI ŞURANIN İCLASI

Aprelin 23-də Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirildi. İclası Universitetin rektoru dosent İrada Xəlilova açaraq, tanınmış pedaqoq, təhsil təşkilatçısı, Xəzər Universiteti və Dünya məktəbinin həmətəsisi, Xəzər Universitetinin Elmi Şurasının Humanitar işlər üzrə müşaviri Nailakhanim Isayevanın vəfat etməsinin Xəzər ailəsi üçün böyük itki olduğunu bildirdi. Onun xatirəsi elmi şura üzvləri tərəfindən bir dəqiqəlik sükutla yad edildi.

Rektor Xəzər Universitetinin BMT-nin "Dayanıqlı inkişaf Məqsədləri"nə əsaslanan "Times Higher Education Impact Rankings 2021" reyting cədvəlində ölkə fizik ilk yeri tutması haqqında məlumat verərək, bu münasibətlə hamını təbrik etdi. Başda Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova olmaqla universitetin bu işdə aməyi keçən hər bir əməkdaşına təşəkkür etdi.

Gündəlikdəki birinci məsələ ilə bağlı Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əlimardanova, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı mətbəvini Aygün Verdiyeva və Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Seidə Şərifovanın təqdimatı əsasında universiteti bitirən məzunlar haqqında məlumatlar şura üzvlərinə təqdim edildi.

Gündəlikdəki magistratura tələbələrinin tezis mövzuları və elmi rəhberlərinin təsdiqi ilə bağlı ikinci məsələ haqqında straflı məlumat şura üzvlərinin nəzərinə yüksək təhsil fakültələrinin dekanları tərəfindən çatdırıldı. Bildirildi ki, ümumilikdə 61 nəfər magistratura tələbəsinin tezis mövzusu və elmi rəhberləri müəyyən edilmişdir. Mövzular haqqında qısa məlumat verildi və müzakirələr aparıldı.

Doktorant və dissertantların dissertasiya mövzusu, elmi rəhberlərinin təsdiqi, ixtisaslarının və təhsil formasının deyişdirilməsi ilə əlaqədar dördüncü məsələ da müzakirəyə yüksək təhsil fakültələri tərəfindən təqdim edildi.

"Terapevtik əmsiyyətin əsasları" adlı dərs vəsaitinin dərc olunması ilə bağlı məsələnin müzakirəsi ilə əlaqədar müəllif, Psixologiya departamentinin koordinatörü Məlek Kərimova, vəsaitin yazılımasına əsas məqsəd, əshət etdiyi mövzular, vəsaitə verilən rəylər və s. haqqında məlumatı şura üzvlərinin nəzərinə çatdırıldı.

Cəri məsələlər kimi fəlsəfə doktoru imtahanlarının keçirilməsi üçün müvafiq ixtisaslar üzrə proqramların hazırlanmasının vacibliyi, departamentlərin fəaliyyəti, ikili dərəcə (dual-degree) proqramlarının yaradılması, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Programı" çərçivəsində xaricdə təhsil alan doktorantlarla iş, magistr və doktorantların seminarlara, layihələrin hazırlanmasına, "Journal Club"-a cəlb edilməsi və digər mövzularda müzakirələr aparılırlaraq təkliflər irəli sürüldü.

Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi.

## MEETING OF SCIENTIFIC COUNCIL

On April 23, the next meeting of the Scientific Council of Khazar University was held. Opening the meeting, Rector of the University, Associate Professor Irada Khalilova, stressed that the death of Nailakhanim Isayeva, a well-known educator, education organizer, co-founder of Khazar University and the "Dunya" School, and Humanitarian Advisor to Khazar University's Scientific Council, was a heartbreaking loss for "Khazar" family. Her memory was commemorated by members of the Scientific Council with a minute of silence.

Irada Khalilova congratulated everyone announcing that Khazar University ranked first in the country in the Times Higher Education Impact Rankings 2021, based on the United Nations Sustainable Development Goals. She thanked all colleagues who contributed to this work, especially Lyudmila Sotova, the director of the Quality Assurance Center.

Information about the graduates was presented to council members according to the presentations by Dean of the School of Sciences and Engineering Fakhranda Alimardanova, Dean of the School of Economics and Management Jeyhun Mammadov, Deputy Dean of the School of Humanities, Education and Social Sciences Aygun Verdiyeva and Dean of the Graduate School of Science, Art and Technology Saida Sharifova on the first issue of the agenda.

Detailed information on the topics of the thesis of the master's students on the agenda and the second issue related to the approval of the supervisors was brought to the attention of the board members by the deans of graduate schools. It was noted that a total of 61 master's thesis topics and supervisors have been identified. Brief information on the topics was given and discussions were held.

The fourth issue related to the dissertation topic of doctoral students and dissertation, approval of scientific supervisors, change of specialties and form of education was also submitted for discussion by graduate schools.

In connection with the discussion of the publication of the textbook "Fundamentals of Therapeutic Communication", the author, coordinator of the Department of Psychology Malak Karimova, informed the members of the council about the main purpose of writing the textbook, the topics covered, reviews on the material, etc.

Proposals were put forward discussing the current issues such as the importance of developing programs for relevant specialties for PhD exams, activities of departments, the development of dual-degree programs, affair with doctoral students studying abroad within the framework of the "State Program on Increasing the International Competitiveness of the Higher Education System in the Republic of Azerbaijan for 2019-2023", the involvement of masters and doctoral students in seminars, project development, the Journal Club and other topics.

Relevant decisions were made on the issues discussed.

## “QEYRƏT QANIN QAYNADAN POEZİYA” ADLI ONLAYN DƏRS

### ONLINE LESSON ENTITLED “POETRY THAT INSPIRES HONESTY”

Aprelin 24-də Xəzər Universitetində Humanitar, təhsil və sosial elmlər fakültəsinin I kurs tələbələrinə Diller və ədəbiyyatlar departamentiñ müəllimi Qardaşxan Əzizxanlının modəratorluğu ilə Məhəmmədhüseyn Şəhriyarin həyat və yaradıcılığına həsr olunmuş “Qeyrət qanın qaynadan poeziya” adlı onlayn dərs keçirilib. Universitetin İqtisadiyyat və menecment fakültəsinin I kurs tələbələrinin də qatıldığı açıq dərsdə Təbrizdən tanılmış şəhriyarşunas, “Qürub” dərgisinin baş yazarı Rza Həmraz iştirak edib.

M. Şəhriyarin öz səsində “Yalan dünya” şeiri ilə başlayan dərsdə Q.Əzizxanlı şairin “Heydərbabaya salam” əsərinin təkcə onun həyat və yaradıcılığında deyil, Güneyli-Quzeyli Azərbaycan ədəbiyyatında yeni bir hadisə olduğunu qeyd edib. Fənn müəllimi, həmçinin, unudulmaz şairin bənzərsiz poetik nümunələrindən parçalar söyləyib.

Şəhriyar elinin hörməti qonağı R.Həmraz şairin bioqrafiyasının və yaradıcılığının nisbəten az məhüm olan tərəflərinə işq salıb, Şəhriyarin xatirəsinin neçə əziz tutulduğundan, ənənəvi olaraq keçirilən “Şəhriyar günləri”ndən söz açıb, Vətən sevdalı şeirlərin müəllifinin birlik arzularından danışıb.

Təbrizli qonaqla dialoq şəklində keçən dərsdə tələbələrdən Tacir Həşimov, Elvin Məmmədsaləhov və Şahin Əliyevin M.Şəhriyardan söyledikləri şeir parçaları, R.Həmraz'a ünvanladığı sualları dərsin ən maraqlı məqamlarından olmaqla, kövrək duygular yaradıb.

Tədbir haqqında AZƏRTAC və digər saytlar xəber yayımlamışlar.

On April 24, Khazar University held an online lesson for first-year students of the Faculty of Humanities, Education, and Social Sciences, entitled “Poetry that Inspires Honesty,” moderated by Gardashkhan Azizkhanli, a lecturer at the Department of Languages and Literature.

Rza Hamraz, a well-known researcher of Mohammad-Hossein Shahriar poetry from Tabriz and editor-in-chief of “Gurub” magazine, took part in the open lesson, which was also attended by first-year students of the Faculty of Economics and Management.

In the lesson, which began with the poem “Dust and Ashes” recited in the voice of M. Shahriyar, Gardashkhan Azizkhanli noted that the poet's work “Heydar Babaya Salam” is a unique work not only in his life and poetry, but also in the literature of South-North Azerbaijan. The subject teacher also recited excerpts from the unique poetic examples of the unforgettable poet.

Distinguished guest R. Hamraz highlighted the relatively little-known aspects of the poet's biography and poetry, spoke about his cherished memory , the traditional “Shahriyar Days” and dreams of the unity of the author of patriotic poems.

During the lesson in the form of a dialogue with the guest from Tabriz, the poems of students Tacir Hashimov, Elvin Mammadsalohov and Shahin Aliyev from M. Shahriyar, the questions addressed to R.Hamraz were among the most interesting points of the lesson and caused touchy feelings.

## “XƏZƏR”İN ƏMƏKDAŞI MEDIASIYA TƏLİMLƏRİNİ BAŞA VURMUŞDUR

### “KHAZAR” STAFF MEMBER COMPLETED MEDIATION TRAININGS

Xəzər Universiteti Psixologiya departamenti-nin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin rəhbəri psixoloq Məlek Kərimova Azərbaycan Respublikası Ədliyyə Akademiyasının mediasiya təlimi qurumu tərefindən mediatorların peşə bacarıqlarının artırılması məqsədi ilə keçirilən “Aile mediasiyası” təlimlərində iştirak etmişdir. M. Kərimova iştirakçıların bilik və bacarıqlarının yoxlanılması məqsədilə 2021-ci il mayın 3-də təşkil edilmiş imtahandan keçərək, təlimləri müvəffəqiyyətlə başa vurmuşdur.

Qeyd edək ki, bu il iyul ayının 1-dən etibarən Azərbaycanda məhkəmədən öncə mülbahisələrin alternativ həlli yolu kimi mediasiya prosesinin tətbiqinə başlanılıcaq. Xüsusilə boşammalar zamanı tərəflərin birbaşa məhkəməyə deyil, mediasiyyaya müraciət edilməsi nəzərdə tutulmuşdur.

Əlamətdar haldır ki, Xəzər Universitetinin tərəfdaşı olduğu Erasmus+ KA2 layihəsi - “Mediasiya: Təlim və ictimai transformasiya (MEDIATS)” layihəsi Azərbaycanda da tətbiq olunacaq bu prosesə öz töhfəsini verəcək.

Malak Karimova, Psychologist, Coordinator of Khazar University's Department of Psychology, Head of the “Khazar” Psychological Center, participated in the “Family Mediation” trainings held by the mediation training institution of the Academy of Justice of the Republic of Azerbaijan to improve the professional skills of mediators. M. Karimova successfully completed the training, passing an exam organized on May 3, 2021 to test the knowledge and skills of the participants.

It should be noted that from July 1 this year, Azerbaijan will start to use the mediation process as an alternative solution to pre-trial disputes. Especially in the case of divorce, the parties are expected to apply to mediation, not directly to the court.

It is noteworthy that the Erasmus + KA2- the Mediation: Training and Social Transformation (MEDIATS) project, to which Khazar University is a partner, will contribute to this process which will also be implemented in Azerbaijan.

## “FROM START TO SMART” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDE TƏLƏBƏLƏR ÜÇÜN MƏLUMATLANDIRICI SEMİNAR

### INFORMATIVE SEMINAR FOR STUDENTS WITHIN THE “FROM START TO SMART” PROJECT

Mayın 4-də “Youth Inc.” Sahibkarlıq Programının təşkilatçılığı ilə “From Start to Smart” sahibkarlığa dəstək layihəsi çərçivəsində Xəzər Universitetinin tələbəleri üçün ZOOM vasitəsilə məlumatlandırma seminar keçirildi.

Karyera İnkişaf Mərkəzinin koordinatoru Elnurə Əhmədzadə seminarı açaraq, tələbələri salamladı. Sonra Youth Inc. əməkdaşı Aynur Əliyeva tələbelərə layihə, onun məqsədi və qeydiyyat prosesi barədə ətraflı məlumat verdi. Müxtəlif fakültələrin tələbələrinin iştirak etdiyi seminarda Youth Inc. əməkdaşları Aynur Vəliyeva və Talifa İsgəndər tələbələrin suallarını cavablandırırdılar.

On May 4, at 5 pm “Youth Inc.” Entrepreneurship Program hosted an informative seminar for Khazar University students. With the participation of students from various faculties the meeting was held via Zoom.

The meeting started with the greeting of Career Development Coordinator Elnurə Ahmadzada. Then Youth Inc. representative provided detailed information about project, its aim and process of registration. At the end Youth Inc. representatives Aynur Valiyeva and Talifa Isgandar answered students' questions.

## XƏZƏR UNIVERSİTETİNİN TƏLƏBƏLƏRİ "HƏRBİ QƏNİMƏTLƏR PARKI"nda

### KHAZAR UNIVERSITY STUDENTS AT "MILITARY TROPHY PARK"

Mayın 4-də Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin koordinatoru Orxan Zamanov və departamentin müəllimi Zəhra İsləmova-nın təşkilatçılığı və rəhbərliyi ilə Humanitar, təhsil və sosial elmlər və Təbiət elmləri və mühəndislik fakültələrinin I kurs tələbələri "Hərbi Qənimətlər Parkı"ni ziyaret ediblər.

Tələbələr 44 günlük müharibə dövründə müzəffər ordumuz tərəfindən düşmənin elekçirilmiş silah, döyüş və digər hərbi texnikaları, həmcinin mühəndis istehkam qurğularını böyük maraqla izlədilər. "Hərbi Qənimətlər Parkı"na sefər etməkdə əsas məqsəd dövlətimizin geleceyi olan tələbələrimizi Vətən müharibəsi ərzində şanlı ordumuzun keçdiyi ağır döyüş yolu, hərbi əməliyyatların gedisi və zəfər qalibiyətinin nticələri ilə eyani surətdə tanış etmək idi. Ziyarətdə müstəqil araşdırmaçı, tarixçi Dövran Abuzarov və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fonduun müdürü Şəfa Mövsümov da iştirak etmiş, tələbələrə Vətən müharibəsi və Azərbaycanın müzəffər ordusunun həyata keçirdikləri hərbi əməliyyatlar haqqında real faktlarla zəngin məlumatlar vermişlər.

### "XƏZƏR"İN XARİCİ TƏLƏBƏLƏRİ "HƏRBİ QƏNİMƏTLƏR PARKI"nda

### KHAZAR UNIVERSITY INTERNATIONAL STUDENTS AT "MILITARY TROPHIES PARK"

Mayın 4-də 50-ye qədər ölkədən 29 ali təhsil müəssisəsinin 70-dən artıq tələbəsi, o cümlədən, Xəzər Universitetinin 3 tələbəsi "Hərbi Qənimətlər Parkı"ni ziyarət etdilər. Ziyarət zamanında bələdçilər və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən tələbələr 44 günlük Vətən müharibəsi haqqında ətrafi məlumatlandırıldılar, ermənilər tərəfindən dinc əhaliyə və orduya qarşı istifadə edilən texnikalarla tanış oludular.

Xəzər Universitetindən olan tələbələr Azərbaycan Dövlət Televiziyası və xəbər agentliklərinə öz təsərrüfatları barədə müsahibə verdilər.

**Luke Adepoju Alamu (tələbə)** - Xəzər Universitetindən və Azərbaycanın digər universitetlərindən olan xarici tələbə yoldaşlarınınla "Hərbi Qənimətlər Parkı"na sefər etməkdən memnunluq duyuram. Şədəm ki, döyüş mühitinin miniatür konstruksiyasında hərbi texnikanın açıq nümayişinin şahidi oldum. Azərbaycan Respublikasının ərazi bütövlüyüünü və ədəleti təmin etmək üçün son damla qanına kimi vuruşan və şəhid olanların qəhrəmanlıqlarını təcəvvür etməyə çalışdım. Torpaqların azad edildiyinə və qanuni sahiblərinə qaytarıldığına görə şədəm.

On May 4, under the guidance of Orkhan Zamanov, Coordinator of the Department of History and Archeology at Khazar University, and Zahra İsləmova, a lecturer at the Department, first-year students in the Humanities, Education, Social Sciences, Natural Sciences and Engineering visited the "Military Trophy Park".

Students watched with great interest military equipment and engineering structures seized by the Armed Forces of Azerbaijan from Armenian Army during the 44-day war. The main purpose of the visit to the Military Trophy Park was to acquaint students, the future of our country, with the difficult path of our glorious army during the Great Patriotic War, the course of military operations and the results of our victory. Independent researcher, historian Dovran Abuzarov and director of the Patriotic War Fund of the National Museum of History of Azerbaijan of ANAS Shəfa Mövsümov also took part in the visit. The students were provided with facts about the Great Patriotic War and the military operations carried out by the victorious army of Azerbaijan.

On May 4, more than 70 students (from 49 countries) from 29 higher education institutions, including 3 students from Khazar University, visited the Military Trophies Park. During the visit, the students were informed in detail about the 44-day Karabakh War by the guides and representatives of the Ministry of Education, and were acquainted with the techniques used by Armenians against the civilian population and our soldiers. Students from Khazar University gave interviews to Azerbaijan State Television and other news agencies about their impressions.

**Luke Adepoju Alamu (student)** - As I explored the Trophies park with my fellow international students from Khazar University and other Universities within Azerbaijan, I was happy and filled with excitement. But as happy as I was to witness an open display of military equipment in a miniature construct of the combat environment, I tried to re-live and imagine the plight of the fallen heroes who paid the ultimate price to ensure justice and territorial reclamation for Azerbaijan Republic. I realized how it also served as a painful reminder of the human and material cost of the conflict. I am glad the regions were liberated and returned to its rightful owners.



## "XƏZƏR"İN TƏLƏBƏSİ "BİR" TƏLƏBƏ-KÖNÜLLÜ PROGRAMINDA FƏAL İŞTİRAKINA GÖRƏ TƏLTİF OLUNUB

Mayın 7-də 2020-ci il "Könüllülər ili" çərçivəsində aktiv fəaliyyət göstərən bir qrup tələbə-könüllülerin təltif olunma mərasimi keçirilib.

Mərasimdə iştirak edən təhsil naziri Emin Əmrullayev könüllülük fəaliyyətinin tələbelərə qazandırıldığı üstünlüklerden danışub. Təhsil naziri "BİR" Tələbə-Könüllü Programının iştiracılarını təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.

Pandemiya dövründə könüllülerin aktiv fəaliyyətini diqqətə çatdırıb təhsil nazirinin müavini Firudin Qurbanov könüllülük fəaliyyəti əsasında qazanılan bilik və bacarıqların fərdin şəxsiyyət kimi formallaşmasında müüm rol oynadığını vurgulayıb.

Mərasimin sonunda könüllülərə sertifikatlar təqdim olunub. Təltif olunanlar arasında Xəzər Universiteti Humanitar, təhsil və sosial elmlər fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kurs tələbəsi Türkən Mürsəlova da vardır.

## KHAZAR UNIVERSITY STUDENT AWARDED FOR ACTIVE PARTICIPATION IN "ONE" STUDENT-VOLUNTARY PROGRAM

On May 7, a group of student volunteers who are active in the "Year of Volunteers" 2020 was awarded.

Attending the ceremony, the Minister of Education Emin Amrullayev spoke about the benefits of volunteering for students. The Minister of Education congratulated the participants of the "One" Student-Voluntary Program and wished them success in their activities.

Noting the active work of volunteers during the pandemic, Deputy Minister of Education Firudin Gurbanov stressed that the knowledge and skills gained through volunteering play an important role in the formation of the individual.

At the end of the ceremony, the volunteers were awarded certificates. Türkən Mursalova, a third-year student majoring in the Azerbaijani language and literature teaching at Khazar University's School of Humanities, Education, and Social Sciences was among the recipients.

## "XƏZƏR"İN DEPARTAMENT MÜDİRİNİN TƏQDİMATI KONFRANSIN İKİ ƏN YAXŞI TƏQDİMATINDAN BİRİ SEÇİLMİŞDİR

## THE PRESENTATION BY HEAD OF DEPARTMENT AT KHAZAR UNIVERSITY SELECTED AS ONE OF THE TWO BEST PRESENTATIONS OF THE CONFERENCE

Xəzər Universitetinin Həyat elmləri departamentinin müdürü Aşəf Əmərov mayın 6-7-də Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə online qaydada keçirilən "Biologiyada elmi nəqliyyətlər və çağırışlar" X Beynəlxalq elmi konfransında "Qarabağ və Dilbaz at cinslərinin genom profilinin tədqiqi: Genetik markerlərin allel variasiyalarının aşkar edilməsi və seleksiyada istifadəsi" adlı təqdimatla çıxış etmişdir.

Asaf Omarov, Head of Khazar University's Department of Life Sciences, participated in the 10th International Scientific Conference entitled "Scientific Advances and Challenges in Biology" organized by Baku State University online on May 6-7, and made a presentation on "Study genome profile of Karabakh and Dilbaz horse breeds: Identification and utilization of genetic markers and allele variations in breeding programs".

The presentation was selected as one of the best two presentations of the conference.

**"ŞUŞANIN İŞĞALI VƏ AZAD OLUNMASI:  
TARİXİ - KONFLİKTOLOJİ REALLIQLAR"  
MÖVZUSUNDA ELMİ MÜZAKİRƏ**

**SCIENTIFIC DISCUSSION ON “OCCUPATION  
AND LIBERATION OF SHUSA: HISTORICAL  
AND CONFLICTOLOGICAL REALITIES”**

Mayın 8-də Xəzər Universiteti Tarix və arxeologiya departamentinin təşkilatçılığı və Humanitar, təhsil və sosial elmlər və Təbiət elmləri və mühəndislik fakültələrinin tələbələrinin iştirakı ilə “Şuşanın işğalı və azad olunması: tarixi - konfliktoloji realıqlar” mövzusunda virtual elmi müzakirə keçirilib. Müzakirədə Tarix və arxeologiya departamentinin müəllimi Dr. Bayram Quliyev Füzuli şəhərinə, Azix mağarasına seferi haqqında özünüň çəkdiyi fotoslarla mütəşayiət olunan təqdimatla çıxış edib.

Təqdimat və işğaldan azad olunmuş Füzuli şəhərində, Azix mağarasında erməni vandallıqlarını əks etdirən fotoslar, müzakirədə departamentin digər müəllimlərinin iştirakı və fikir mübadiləsi tələbələrin xüsusi marağı ilə qarşılanmış, verilen suallar ərafətində müzakirə aparılmışdır.

On May 8, Khazar University's Department of History and Archeology held a virtual scientific discussion on "Occupation and Liberation of Shusha: Historical and Conflictological Realities" with the participation of students from the School of Humanities, Education, Social Sciences, and Natural Sciences and Engineering. During the discussion, Dr. Bayram Guliyev, a lecturer of the Department of History and Archeology, made a presentation about his visit to Fizuli, Azykh Cave, accompanied by photos taken by him.

Presentation and photos of Armenian vandalism in the liberated city of Fizuli, Azykh cave, the participation of other teachers of the department in the discussion and the exchange of views were met with great interest by students, and questions were discussed.

**TIMES HIGHER EDUCATION PROFESSOR HAMLET  
İSAXANLIYA TƏŞƏKKÜR MƏKTUBU GÖNDƏRmişdir**

**TIMES HIGHER EDUCATION SENT A THANK-YOU  
LETTER TO PROFESSOR HAMLET ISAKHANLI**

2021-ci il mayın 13-də Times Higher Education təşkilatı Xəzər Universitetinin iqlim dəyişikliyi, onun təsiri və nticələri ilə mübarizə üzrə araşdırılmalara verdiyi töhfəye görə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya təşəkkür məktubu türvanlamışdır.

Məktubda Xəzər Universitetinin "Times Higher Education Impact Rankings 2021" reyting cədvəlində 13-cü Dayanıqlı İnkişaf Məqsədi: İqlim Dəyişikliyi üzrə dönyanın ən yaxşı 566 universiteti arasında yer aldığı bir daha vurğulanmışdır.

Məktubda həmçinin Xəzər Universiteti Birleşmiş Milletlər Təşkilatının Ətraf Mühit Programı tərəfindən dəstaklənən "Race to Zero" (Sıfır karbon) programına dəvət edilmişdir.

On May 13, 2021, Times Higher Education sent a thank-you letter to Professor Hamlet Isakhanli, founder of Khazar University and Chairman of the Board of Directors and Trustees, for Khazar University's contribution to researchs on climate change, its impact and consequences.

The letter reiterates that Khazar University is among the 566 best universities in the world according to the Times Higher Education Impact Rankings 2021 on 13th Sustainable Development Goals: Climate Change.

Khazar University was also invited to join the Race to Zero campaign, supported by the United Nations Environment Programme.

**"Xəzər Xəbər"İN ƏMƏKDAŞININ  
MƏQALƏSİ İLK XEBER.ORG SAYTINDA  
ARTICLE BY KHAZAR UNIVERSITY STAFF  
MEMBER ON İLK XEBER.ORG WEBSITE**

2021-ci il aprelin 26-da "İlk xəbər" onlayn ictimai siyasi qəzətdə "Xəzər Xəbər" jurnalının baş redaktor müavini, əməkdar jurnalist Əlirza Balayevin "Münamecdən hərzəguluğa" adlı məqaləsi dərc edilmişdir.

Məqalədə son illər Azərbaycan poeziyasında Allaha dəb halına düşmüş lüzumsuz, qeyri-etiğ müraciətlər təqnid olunur:

On April 26, 2021, online socio-political newspaper Ilk Khabar published an article by Alirza Balayev, Deputy Editor-in-Chief of Khazar Khabar magazine, entitled "Image of God in Poetry".

The article criticizes unnecessary, unethical appeals to God, which have become fashionable in Azerbaijani poetry in recent years.

<https://ilkxaber.org/news.php?id=52127>

**"XƏZƏR"İN MÜƏLLİMİNİN  
MƏQALƏSİ  
YENİSABAH.AZ SAYTINDA  
ARTICLE BY KHAZAR  
UNIVERSITY LECTURER  
ON YENİSABAH.AZ WEBSITE**

2021-ci il aprelin 29-da *Yenisabah.az* saytında Xəzər Universitetinin müəllimi, Türk İslam Araşdırmaçıları Mərkəzinin başqanı Dr. Telman Nüsrətəoglumun "Aprel işğali və tarixdən almacaq dersler" adlı məqaləsi dərc olunmuşdur.

Məqalədə 1920-ci il aprelin 27-də Azərbaycanın bolşevik Rusyası tərəfindən işğalı nəticəsində M. Ə. Rəsulzadənin liderliyi ilə yaradılmış müstəqil dövlətin süqutuna səbəb olan tarixi şəraitdən bahs edilir.

<https://yenisabah.az/aprel-isgali-ve-tarixden-alinacaq-dersler>



**AZERTAC: XƏZƏR UNIVERSİTETİNİN  
TƏLƏBƏSİ DATA YARIŞMASININ QALİBİ OLDU**

**AZERTAC: KHAZAR UNIVERSITY  
STUDENT WINS DATA COMPETITION**

2021-ci il mayın 5-də AZERTAC Elektron Hökümetin İnkışafı Mərkəzinin təşkilatçılığı ilə dünya şöhrəti alım Lütfi Zadənin xatirəsinə həsr olunan "Rəqəmsal idarəetmədə suni intellekt" konfransı çərçivəsində Data yarışmasının keçirilməsi və bu yarışda Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin kompüter elmləri ixtisasının IV kurs tələbəsi Elşən Qədimovun 3-cü yeri tutması, 1000 manat pul mükafatı və sertifikatla təltif olunması haqqında xəbər yayılmışdır.

Xəbəri *tehsil-press.az*, *CBC.az* və digər saytlar da dərc etmişlər.

[https://azertag.az/xeber/Xezer\\_Universitetinin\\_telbesi\\_Regemsal\\_idareetmede\\_suni\\_intellekt\\_Data\\_yarismasinin\\_qalibi\\_oldsu-1773925](https://azertag.az/xeber/Xezer_Universitetinin_telbesi_Regemsal_idareetmede_suni_intellekt_Data_yarismasinin_qalibi_oldsu-1773925)



**Yeni SABAH**

On April 29, 2021, *Yenisabah.az* published an article by Dr. Telman Nusratoglu, a lecturer at Khazar University and head of the Center for Islamic Studies, entitled "April Occupation and Lessons to be taken from History."

The article discusses the historical circumstances that led to the collapse of the independent state created on April 27, 1920 as a result of the occupation of Azerbaijan by Bolshevik Russia under the leadership of M.A. Rasulzade.

<https://yenisabah.az/aprel-isgali-ve-tarixden-alinacaq-dersler>

### AZERTAC: İTALİYANIN “WATER GRABBING” PORTALINDAKI MƏQALƏDƏ XƏZƏR UNIVERSİTETİNİN ƏMƏKDASININ MÜLAHİZƏLƏRİ DƏ YER ALIB

### AZERTAC: COMMENTS BY KHAZAR UNIVERSITY STAFF MEMBER IN ITALIAN PORTAL “WATER GRABBING”

2021-ci il mayın 5-də AZERTAC İtaliyanın “Water Grabbing” portalının Azərbaycanın su hövzələri haqqında xəritə və fotosalarla müşayiət olunan geniş məqalədə dərc etməsi və məqalədə Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin müdürü Rövşən Abbasovun da mülahizələrinə yer verilməsi haqqında xəber yayımlanmışdır.

Xəbərdə qeyd olunur ki, məqalə ilə Xəzər Universitetinin saytında yerləşdirilmiş linkdə tanış olmaq mümkündür.

Tehsil-press.az və digər saytlar da həmin xəberi dərc etmişlər.

[https://azertag.az/xeber/Italiyanin\\_Water\\_Grabbing\\_portalindaki\\_meqaledede\\_Xezer\\_Universitetinin\\_emekdasinin\\_mulahizeleri\\_de\\_yer\\_alib-1773901](https://azertag.az/xeber/Italiyanin_Water_Grabbing_portalindaki_meqaledede_Xezer_Universitetinin_emekdasinin_mulahizeleri_de_yer_alib-1773901)



On May 5, 2021, AZERTAC reported that the Italian portal “Water Grabbing” published an article on Azerbaijan’s water basins containing maps and photos, and Rovshan Abbasov, head of Khazar University’s Department of Geography and Environment, also commented on the article.

According to the news the article is available at the link posted on Khazar University’s website.

Tehsil-press.az and other websites also published the news.

### “UNIVERSİTET RƏHBƏRLİYİ TƏHSİL MÜƏSSİSƏSİNİN TƏDQİQATLARA CƏLB OLUNMASINDA OLDUQCA MARAQLI GÖRÜNÜR”

### “UNIVERSITY ADMINISTRATION SEEMS VERY INTERESTED IN BEING INVOLVED IN RESEARCH”

2021-ci il mayın 7-də azedu.az xəber portali Yusif Əfəndizadə ilə geniş müsahibə dərc etmişdir.

Portal qeyd edir ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Programı” çərçivəsində xaricdə təhsil almaq imkanı qazanan gənclərdən biri də Yusif Əfəndizadədir. O, həzirdə Dövlət Programı çərçivəsində Fransanın Lyon Universitetində doktorantura təhsili alır.

“Təhsilə yatırılan investisiya həm qazanlı, həm də uzunmüddətlidir” başlığı ilə verilmiş müsahibədə Y. Əfəndizadə Xəzər Universitetindən də bəhs edir. “Əməkdaşlıq etdiyim Xəzər Universiteti ilə də zaman-zaman müəyyən mövzularda müzakirələrimiz olur. Universitet rəhbərliyi təhsil müəssisəsinin tədqiqatlara cəlb olunmasında olduqca maraqlı görünür. Bu, ilkin olaraq müsbət addım kimi qiymətləndirilməlidir.”

<https://azedu.az/az/news/43173-tehsile-yatirilan-investisiya-hem-qazancli-hem-de-uzunmuddetlidir>

On May 7, 2021, the news portal azedu.az published an extensive interview with Yusif Afandizadeh.

The portal notes that Yusif Afandizadeh is one of the youth who have the opportunity to study abroad within the “State Program to increase the international competitiveness of the higher education system in the Republic of Azerbaijan for 2019-2023.” He is currently studying for a doctorate at the University of Lyon, France under the State Program.

In an interview entitled “Investment in Education is Both Profitable and Long-Term,” Afandizadeh also spoke about Khazar University: Occasionally, we have discussions with Khazar University on certain topics. The university administration seems very interested in being involved in research. That fact must be taken into account”





## **YOUTUBE'DƏ "XƏZƏR"İN ŞƏHİD MƏZUNU HAQQINDA VİDEOÇARX**

### **VIDEO ABOUT MARTYRED GRADUATE OF "KHAZAR" UNIVERSITY ON YOUTUBE**

Youtube kanalında "Xəzər"ın şəhid məzunu İqbal Babayev haqqında videoçarx nümayiş etdirilir.

İqbal Zeki oğlu Babayev 1995-ci il sentyabrın 10-da anadan olmuşdur. Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsini bitirmiştir. 2018-ci ildə həqiqi herbi xidmətə çağırılmış, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda herbi xidmət keçmişdir.

Azərbaycan xalqının Vətən müharibəsi başlanğıcında köntüllü cəbhəyə getmiş, Cəbrayıllı, Zəngilan və Füzuli rayonları uğrunda döyuşlarda iştirak etmişdir. Füzuli rayonunun Seyid Əhmədli kəndi düşməndən azad edildikdən sonra döyüşü yoldaşları ilə Azərbaycan bayrağını ucaldarkən şəhid olmuşdur.

Videoçarxdə şəhidin valideynləri və qardaşları xatirələrini bələdşürərlər.

<https://www.youtube.com/watch?v=hiGSjqvEIZ8>

### **DEPARTAMENT MÜDİRİNİN "ƏKİNCİ" KANALINDA ÇIXIŞI**

2021-ci il mayın 7-də Xəzər Universiteti Coğrafiya və straf mühit departamentinin müdürü Dr. Rövşən Abbasov "Əkinçi" kanalında çıxış etmişdir.

Çıxışda Ermenistanın ekoloji terroru nəticəsində transsərhəd çayların çırkləndirilərək Azərbaycana axıdlılması, bunun da nəticəsində mikroflora və mikrofaunanın məhv edilməsi, suyun tərkibindəki ağır metalların miqdarının normaldan dəfələrlə çox olması və digər ekoloji məsələlərə toxumulmuşdur.

### **SPEECH ON CHANNEL "AKINCHI" BY HEAD OF THE DEPARTMENT**

On May 7, 2021, Dr. Rovshan Abbasov, Head of the Department of Geography and Environment at Khazar University, spoke on the "Akinci" channel.

The speech touched upon the pollution of transboundary rivers in Azerbaijan as a result of Armenia's environmental terror, the destruction of microflora and microfauna, the excessive amounts of heavy metals in the water and other environmental issues.

<https://www.youtube.com/watch?v=Jn9sCDNuZV4&t=169s>

## **SPUTNIKAZ'DA TIMES HIGHER EDUCATION-UN REYTING CƏDVƏLİNƏ AİD ANALİTİK MƏQALƏ**

### **ANALYTICAL ARTICLE ON SPUTNIKAZ RELATED TO RANKING TABLE BY TIMES HIGHER EDUCATION**

*Sputnik.az* saytı 2021-ci il mayın 9-da dünyanın en məfuzlu reyting təsisatlarından biri olan "Times Higher Education"(THE) təşkilatının 2021-ci il üçün BMT-nin "Dayaniqli İnkışaf Məqsədləri"nə əsaslanan reyting cədvəlinə ("THE University Impact Rankings 2021") aid analitik məqale dərc etmişdir (müəllif Nigar İsgəndərova).

Müəllif məqalədə "niyə Azərbaycanın 51 universitetindən Xəzər Universiteti başda olmaqla yalnız 5-i reyting cədvəlində yer alıb" suallını təhsil eksperti Kamran Əsədov və millət vəkili Şahin Seyidzadənin iştirakı ilə araşdırmağa çalışır və ölkə təhsinin bir sıra problemləri müzakirə olunur.

Məqaləni *dia.az*, *gundemxeber.az*, *xalqxeber.az*, *xeberfakt.az* və digər saytlar da dərc etmişlər.

<https://sputnik.az/life/20210509/426904034/Tehsille-bagli-ikrahdogurucu-meqamlar.html>



On May 9, 2021 analytical article by Nigar Is-gandarova was published on *sputnik.az* related to the ranking table "The University Impact Rankings 2021" of "Times Higher Education", one of the prestigious ranking agencies, based on UN Sustainable Development Goals 2021.

In the article the question "why only 5, including Khazar University, out of 51 universities in Azerbaijan are included in the rankings" has been investigated with the participation of education expert Kamran Asadov and MP Shahin Seyidzade, and a number of problems in the country's education system have been discussed.

The article was published by *dia.az*, *gundemxeber.az*, *xalqxeber.az*, *xeberfakt.az* and other websites.



### **"ƏDALƏT" QƏZETİNDE "XƏZƏR"İN TƏLƏBƏSİNİN DƏ TƏLTİF OLUNMASI HAQQINDA XƏBƏR**

#### **NEWS ON AWARDED KHAZAR STUDENT IN "ADALAT" NEWSPAPER**

2021-ci il mayın 10-da "Ədalət" qəzeti "Könüllülər ili" çərçivəsində aktiv fəaliyyət göstərən bir qrup tələbə-könüllünün təltifetmə mərasimini və təltif edilənlər arasında Xəzər Universiteti Humanitar, təhsil və sosial elmlər fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müləmməti ixtisasının ill kurs tələbəsi Türkən Mürsəl qızı Mürsəlovanın da olması haqqında xəber dərc edib.

On May 10, 2021, the "Adalat" newspaper published news on awarding ceremony held for a group of student volunteers who are active during the "Year of the Volunteers", and Turkan Mursalova, a third-year student majoring in Azerbaijani language and literature studying at Khazar University's School of Humanities, Education, and Social Sciences is among those awarded students.

<https://adalet.az/w216925>



## KIYEV MİLLİ İQTİSAD UNIVERSİTETİNİN REKTORU XƏZƏR UNIVERSİTETİ İLE ƏMƏKDAŞLIQDAN DANIŞDI

### THE RECTOR OF KYIV NATIONAL ECONOMIC UNIVERSITY SPEAKS ABOUT COOPERATION WITH KHAZAR UNIVERSITY

2021-ci il mayın 17-də *report.az* xəbər portali-nın Şərqi Avropa bürosu Vadim Getman adına Kiyev Milli İqtisad Universitetinin rektoru Dmitri Lukyanenkodan müsahibə almışdır. Rektor Azərbaycan universitetləri ilə əlaqələrində böyük edərək, Xəzər Universiteti ilə əməkdaşlıqdan da səhbat açaraq, birgə layihələrin heyata keçirildiyini vurgulamışdır.

Həmin mesahibəni *agreqator.az*, *azerbaycan24.com* və digər saytlar da Azərbaycan, rus və ingilis dillərində yayımlamışlar.

<https://report.az/elm-ve-tehsil-xeberleri/ukrayna-universitetinin-rektoru-azerbaycanla-terefdasliga-yeni-dinamika-vermek-lazimdir-musahibe/>

#### AZERTAC "DÜNYA" MƏKTƏBİNDE KEÇİRİLMİŞ BEYNƏLXALQ FORUM HAQQINDA

#### AZERTAC ON INTERNATIONAL FORUM HELD IN “DUNYA” SCHOOL

2021-ci il mayın 19-da AZERTAC Xəzər Universitetinin “Dünya” məktəbində “XXI əsr şəxsiyyətinin formallaşmasında ənəmlı amillər” adlı beynəlxalq onlayn forum keçirildiyi haqqında xəbər yayımlamışdır.

Xəbərdə qeyd olunur ki, tədbir “Dünya” təhsil kompleksinin qurulmasında böyük əməyi olan həmtəsiçi, dəyərli pedaqoq Nailəxanım Isayevanın əziz xatirəsinə ifhaf olunub. Həmçinin, bildirilir ki, forumda Azərbaycan alim və mütəxəssisleri ilə yanaşı, Türkiye və ABŞ-dan olan elm və təhsil nümayəndələri də iştirak etmişlər.

*Tehsil-press.az* və digər saytlar da bu barədə xəbər yayımlmışlar.

[https://azertac.az/xeber/Beynelxalq\\_forum\\_XXI\\_esr\\_sexsiyyetinin\\_formalasmasinda\\_onemli\\_amiller-1784389](https://azertac.az/xeber/Beynelxalq_forum_XXI_esr_sexsiyyetinin_formalasmasinda_onemli_amiller-1784389)

On May 17, 2021, the Eastern Europe bureau of the *report.az* interviewed Dmitry Lukyanenko, Rector of the Kyiv National Economic University named after Vadym Hetman. Speaking about the relations with Azerbaijani universities, the rector also talked about cooperation with Khazar University, emphasizing that joint projects are being implemented.

The same interview was published by *aggregat.az*, *azerbaycan24.com* and other sites in Azerbaijani, Russian and English.



On May 19, 2021, AZERTAC published news on the international online forum entitled “Important Factors in the Formation of a 21<sup>st</sup> Century Personality” which was held at Khazar University’s “Dunya” School.

According to the news, the forum was dedicated to the memory of the co-founder, valuable educator Nailekhanim Isayeva, who made a unique contribution to the establishment of the “Dunya” Educational Institute. It was also noted that the forum was attended by Azerbaijani scientists and specialists, as well as representatives of science and education from Turkey and the United States.

The news was also published by *Tehsil-press.az* and other websites.

**AZERTAC: "XƏZƏR XƏBƏR"  
JURNALININ NÖVBƏTİ  
NÖMRƏSİ ÇAP OLUNUB**

**AZERTAC: NEXT ISSUE OF  
"KHAZAR KHABAR"  
MAGAZINE PUBLISHED**

2021-ci il mayın 19-da AZERTAC Xəzər Universitetinin mətbu orqanı olan "Xəzər Xəbər" jurnalının növbəti nömrəsinin (mart-aprel 2021-ci il, № 404-405) çap olunması haqqında xəbər yayılmışdır.

Xəberdə qeyd olunur ki, jurnalı Xəzər Universitetinin saytında yerləşdirilmiş linkdən yükləyərək, oxumaq mümkündür.

[https://azertag.az/xeber/Xezer\\_xeber\\_jurnalinin\\_novbeti\\_nomresi\\_chap\\_olunub-1783939](https://azertag.az/xeber/Xezer_xeber_jurnalinin_novbeti_nomresi_chap_olunub-1783939)



2021-ci il mayın 20-de Xəzər Universitetinin Psixolojiya departamentinin müəllimi və doktorantı Nilufar Əlizadə "Araz FM"-də yayımlanan "Dadlı Şou" programının qonağı olub. Programda Nilufar Əlizadə, "Uşaqlıq inanclarının bu günümüze təsiri" haqqında danışaraq, valideynlərin övladlarına qarşı edə biləcəyi doğrular yanaşmaları təqdim edib.

Psixoloq izleyicilər tərefindən maraqla dinlənilən mövzuya aid sualları program boyu cavablandırıb.

**ÖLKƏ SAYTLARI TIMES HIGHER EDUCATION  
TƏŞKİLATINDAN XƏZƏR  
UNİVERSİTETİNƏ TƏŞƏKKÜR MƏKTUBU  
GÖNDƏRİLMƏSİ HAQQINDA**

**COUNTRY WEBSITES ON THANK-YOU LETTER TO  
KHAZAR UNIVERSITY BY TIMES HIGHER EDUCATION**

2021-ci il mayın 21- de *azpolitika.info*, *novator.az*, *turkustan.info*, *gununsesi.info*, *mia.az* və digər çoxlu ölkə saytları Xəzər Universitetinin "Times Higher Education Impact Rankings 2021" reytinq cədvəlinde 13-cü Dayanıqlı İnkişaf Məqsədi: İqlim Dəyişikliyi təzre diliyanın en yaxşı 566 universiteti arasında yer aldığı münasibətə "Times Higher Education" təşkilatından Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qeyyūmlar Şurasının sədri professor Hamlet İsa-xanlıya təşəkkür məktubu göndərilməsi haqqında xəbər yayılmışdır.

Xəberlərdə hemçinin qeyd olunur ki, Xəzər Universiteti Birleşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı tərefindən destəklənən "Race to Zero" (Sıfır karbon) proqramına dəvət edilmişdir.

<https://azpolitika.info/?p=631220>



On May 19, 2021, AZERTAC published news on the publication of the next issue of "Khazar Khabar", the press organ of Khazar University (March-April 2021, № 404-405).

The news states that the magazine can be downloaded and read through the link posted on Khazar University's website.

**"XƏZƏR"İN ƏMƏKDAŞI "ARAZ FM" DƏ  
KHAZAR STAFF MEMBER AT "ARAZ FM"**

On May 20, 2021, Nilufar Alizadeh, a lecturer and doctoral student in the Department of Psychology at Khazar University, was a guest on the "Delicious Show" broadcasted on "Araz FM". In the program, Nilufar Alizadeh spoke about the "Influence of childhood beliefs on today" and presented the right approaches that parents can take towards their children.

The psychologist answered questions on the topic, which were met with great interest by the audience throughout the program.



On May 21, 2021, *azpolitika.info*, *novator.az*, *turkustan.info*, *gununsesi.info*, *mia.az*, and other country websites published news on a thank-you letter to Professor Hamlet Isakhanli, founder of Khazar University and Chairman of the Board of Directors and Trustees, by Times Higher Education on the occasion of being ranked in Times Higher Education Impact Rankings 2021 on 13th Sustainable Development Goal: Climate Change among the world's 566 best universities.

In the news, it was also noted that Khazar University was invited to join the Race to Zero campaign, supported by the United Nations Environment Programme.

## PICASP LAYIHƏSİNİN NÖVBƏTİ GÖRÜŞÜ

### THE NEXT MEETING WITHIN PICASP PROJECT

Aprelin 27-də Xəzər Universitetinin tərəfdaslığında PICASP layihəsi çərçivəsində virtual görüş keçirilmişdir. Tədbirə Azərbaycandan Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin və İnkışaf Mərkəzinin, Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları, Miras cəmiyyətinin üzvləri və layihənin tərəfdəş ölkələri olan İtaliya, Polşa, Litva, Rusiya, Qazaxistandan nümayəndələr qoşulmuşdur.

Tədbirin əsas məqsədi Xəzər regionundakı müxtəlif qurumlardakı kursların vəziyyəti və cəlb edilə biləcək maraqlı tərəfləri müzakirə etmək idi.

Görüş layihə koordinatoru olan İtaliyanın Ud'A Universitetinin (Università degli Studi G. d'Annunzio di Chieti-Pescara) nümayəndəsinin iştirakçıları salamlaması ilə başladı. Sonra tərəfdəş universitetlərin əməkdaşları layihənin sonrakı addımları üçün bir baza olaraq qurumlarındakı kurslar və maraqlı tərəflər haqqında çıxış etdilər.

Daha sonra Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov təqdimatla çıxış etdi. O, turizm və otel menecmenti sahəsində kurikulumların inkişaf etdirilməsi mövzusunda danışdı.

Tədbir göləcək görüşlərin planlaşdırılmasının müzakirəsi ilə bitdi.

## CREATIVE SPARK LAYİHƏSİ ÇƏRÇİVƏSİNDE NÖVBƏTİ SEMİNAR

### THE NEXT SEMINAR WITHIN CREATIVE SPARK PROJECT



Aprelin 28-də Xəzər Universiteti İngiltərənin Middlesex Universiteti ilə birlikdə Creative Spark layihəsi çərçivəsində virtual seminar keçirdi. "Sahibkarlıqdə qadınlar - çətinliklər və imkanlar" adı altında keçirilen seminarın növbəti qonağı Laura Həmidova idi.

Qeyd edək ki, o, Xəzər Universitetində Hüquq və Sosial Araşdırımlar üzrə həm bakalavr, həm də magistr dərəcəsi alıb və Azərbaycanda yerləşən "FireWorks HRM" şirkətinin qurucusudur.

MS TEAMS programı vasitəsilə baş tutan tədbir İnkışaf Mərkəzinin rəhbəri Raziya Isayevanın giriş sözü ilə başladı. O, keçirilen silsili seminarların mövzusu və məqsədi haqqında məlumat verdi.

Daha sonra Laura Həmidova öz təhsil və karyera yolundan danışaraq bu yolda tələbələri çətinliklərdən bəhs etdi. O, özüñün sahibkarlıq sahəsindəki təcrübəsini bölüşdü.

Bundan sonra iştirakçılar öz suallarını ünvanladılar.

Seminarda Xəzər Universitetinin tələbə və əməkdaşları ilə yanaşı, İngiltərənin Middlesex Universitetinin professoru Dr. George Dafoulas iştirak etdi.

On April 27, a virtual meeting was held within the framework of PICASP project, which Khazar University is a partner. The event was attended by staff members of Khazar University's Faculty of Economics and Management, Development Center, Azerbaijan University of Tourism and Management, members of "Miras" Public Association, and representatives from partner countries, Italy, Poland, Lithuania, Russia, and Kazakhstan.

The main purpose of the event was to discuss the situation of the courses in the different institutions in the Caspian area and the possible stakeholders which can be involved.

The meeting began with a greeting by the project coordinator, a representative of the University of Ud'A in Italy (Università degli Studi G. d'Annunzio di Chieti-Pescara). Then Employees of the partner universities spoke about courses and stakeholders in their institutions as a base for further steps of the project.

Further on, Jeyhun Mammadov, Dean of the Faculty of Economics and Management at Khazar University, made a presentation. He spoke about about courses and stakeholders in their institutions as a base for further steps of the project.

The event ended with a discussion of planning future meetings.

On April 28, Khazar University held a virtual seminar with the University of Middlesex in the United Kingdom within the framework of Creative Spark project. Laura Hamidova was the next guest of the seminar entitled "Women in Entrepreneurship - Challenges and Opportunities".

She got her bachelor and master degree in law and social studies from Khazar University and is the founder of "FireWorks HRM", a company based in Azerbaijan.

The seminar, which took place through the MS TEAMS program, began with an introductory speech by Raziya Isayeva, Head of the Development Center. She informed the participants about the topic and purpose of a series of seminars.

Then Laura Hamidova spoke about her education and career and the difficulties she has faced in this path. She shared her experience in the field of entrepreneurship.

Then the seminar was followed by the questions addressed by the participants.

The seminar was attended by Dr. George Dafoulas, a professor at Middlesex University in the United Kingdom, along with Khazar University students and staff.



## “DAYANIQLI İNKİŞAF NAMİNƏ MƏDƏNİ İRS VƏ TURİZM” MÖVZUSUNDA SEMİNAR

### SEMINAR ON “CULTURAL HERITAGE AND TOURISM FOR SUSTAINABLE DEVELOPMENT”

Aprelin 30-da Xəzər Universiteti İnkışaf Mərkəzi və İqtisadiyyat və menecment fakültəsinin təşkilatçılığı ilə universitetin tərəfdəş olduğu Erasmus+ PICASP layihəsi çərçivəsində “Dayaniqli inkişaf naminə mədəni irs və turizm” adlı virtual seminar keçirildi. Tədbir Azərbaycanda turizm imkanları və mədəni irsin qorunması məsələlərinin diqqətə çatdırılması məqsədi ilə təşkil olunmuşdu.

Seminarı Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin rəhbəri Ülkər Bayramova açaraq, qonaqları salamladı, tədbir və təqdimatların mövzusu haqqında məlumat verdi. İlk təqdimat Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədovum “Dayaniqli inkişaf naminə turizm” mövzusunda çıxışı oldu.

Tədbirdə qonaq spiker qismində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin layihələr üzrə mütəxəssisi, həmçinin Xəzər Universitetinin məzunu Elçin Kerimov “Azərbaycanda mədəni irsin qorunması və mədəni turizm: Şəkinin tarixi hissəsi” adlı geniş təqdimatla çıxış etdi. Spiker çıxışında Azərbaycanda mədəni irs və mədəni turizm imkanlarından danışdı, xüsusilə Şəkinin mərkəzində olan mədəni-tarixi abidələr haqqında iştirakçılara geniş məlumat verdi.

Seminar mövzuları iştirakçılar tərəfindən mərakeş qarşılandı və tədbir iştirakçılarının sualları və mülzakirələrle bitdi.

Tədbirə Xəzər Universitetinin tələbələri və emekdaşları, Azərbaycan Turizm və Menecment Universitetinin tanınmış professoru, sənətsünnətliliq üzrə fəlsəfə doktoru Minaxanım Əsədli, həmin universitetin tələbələri və emekdaşları, həmçinin Miras Assosasiyasının üzvləri qoşulmuşdular.

On April 30, Khazar University's Development Center and the School of Economics and Management organized a virtual seminar entitled “Cultural Heritage and Tourism for Sustainable Development” within the framework of “Erasmus + PICASP” project. The event was organized in order to raise awareness on tourism opportunities and preservation of cultural heritage in Azerbaijan.

Opening the seminar, Ulkar Bayramova, Director of the Khazar University Teaching and Learning Center, greeted the guests and provided information on the topic of the event and presentations. The first presentation was delivered by the Dean of the School of Economics and Management at Khazar University, Dr. Jeyhun Mammadov on “Tourism for Sustainable Development”.

Elchin Karimov, a project specialist at the State Tourism Agency of the Republic of Azerbaijan and a alumni of Khazar University, made a presentation entitled “Preservation of Cultural Heritage and Cultural Tourism in Azerbaijan: The Historical Center of Sheki” as a guest speaker at the event. In his speech, the speaker spoke about the opportunities for cultural heritage and cultural tourism in Azerbaijan, in particular, informed the participants about the cultural and historical monuments in the center of Sheki.

The seminar attarcted the great interest of the participants and the event ended with questions and discussions.

The event was attended by students and staff of Khazar University, a well-known professor at the Azerbaijan University of Tourism and Management, Doctor of Philosophy in Art History, Professor Minakhanim Asadli, students and staff of that university, and members of the “Miras” Association.



# MOLLANIN CƏNNƏTDƏN QOVULMASI

*(Hekayə)*

**İsaxan İsaxanlı**

Gürcüstanın ucqar dağ kəndlərindən birində bir molla vardı. O, kənddə mollahıq edən yeganə adam idi. Bir neçə cavan uşaqlara da mollahının bəzi elementlərini öyrətmişdi və bu yolla kənddə bütün yas mərasimlərini yola salırdı. Bəzi xoşagəlməz xüsusiyyətləri olsa da (yemək görəndə nəfsini saxlaya bilmirdi, bir az da şorgöz idı), o heç vaxt ölü sahiblərini incitmır, onları razi salmağa çalışırdı. Hətta qəbiristanlıqda dəfn zamanı canfəşanlıq göstərir, bəzən ölü sahibinin yaxın adamı kimi özü qəbrə düşür, ölüntün yerini şəxşən rahatlayırırdı. Məhz bu xüsusiyyətləri molla yəhudi kənd camaati arasında xeyli hörmət qazandırmışdı. Yavaş-yavaş onu qonşu kəndlərə və başqa, nisbətən uzaq kəndlərə də dəvət etməyə başladılar. Bu minvalla molla kifayət qədər var-dövlət toplamış və kəndin zəngin adamlarından birinə çevrilmişdi. Artıq elə olmuşdu ki, molla yas mərasimlərində ikinci planda durur, bütün işləri onun şagirdləri həyata keçirirdilər. Amma gəlir, təbii ki, molların cibinə gedirdi. Kənd camaati da, kənddə başqa molla olmadığına görə, ona müəyyən mənada, yarıdoğru, yarımcəburi hörmət göstərirdilər. Molla da bu vəziyyətdən meharətlə istifadə edir, eys-işrat içinde yaşayırırdı. Arvadı öləndən sonra özündən iyirmi yaşı cavan bir qızla evlənmişdi. Deyilənə görə, həle uzaq kəndlərdən birində də başqa bir arvad saxdayırdı.

\*\*\*

İllər keçdi. Molla xəstələnib öldü. Onu hörmətlə son manzılə yola saldılar. Nə qədər olmasa, kəndin əsas mollahı idi.

... Molla cənnətə düşdü. Həmişə onun böyük həvəslə təsvir etdiyi cənnət – o yaşıl ağaç, ağacın altından axan süd, bal, şərbət çayları, cənnət quşlarının cəh-cəh vurduğu gül-çiçəkli bağ-bağça, budaqları yere dəyen hər cür meyvə ağacları, hər birinin də altında min cür naz-nemət düzülmüş taxtlar, daha nələr, nələr... inək onun gözlərinin qabağında idi. Hər gün vəqe olan kef məclisləri, qulluq edən gənc, gözəl huriylər – hər şey əfsanələrdəki kimi. Ən əsası da o idi ki, burada hər şey pulsuz idi. Pul xərcləməmək molla yəhuditə düşməyin özü qədər ləzzət verirdi. Amma o, elə bilirdi ki, burda da hər şey yerdəki kimidir, molla nə istəsə, edə bilər. Axi yer üzərində puluna minnət, pulun varsa, lap məsciddə... Molla düşüncələrindən diksindi.

Molla burda da şörgözlüyündən qalmırıldı, başladı ona meyvə, şərbət getirən huriyə kobud şəkildə sataşmağa, əl-qol atmağa. Huri əvvəlcə molların zarafat etdiyini düşünür, ciddi reaksiya vermirdi. Molla getdikcə həddini aşmağa başladı. Huri bir neçə dəfə xəbərdarlıq etsə də, molla əl çəkmədi ki, əl

çəkmədi. Axırda huri məcbur olub molladan şikayət etdi. Şikayət bir neçə instansiyarı keçəndən sonra gəlib Tanrıya çatdı. Tanrı qəzəblənib əmr etdi ki, molları onun hüzüruna gətirsinlər. Molları gətirdilər. Tanrı tərs-tərs onun üzüne baxdı, bir söz də soruşmadı (sifətindən xoş gəlməmişdi), birbaşa cəza kəsti: "Günahlarını yumaq üçün bir şans verilsin, son dəfə sınağa çəkilsin. İkigünlüyünə yer üzərinə göndərilsin. Onu taniya biləcək bütün insanlardan gizlin saxlanmalıdır. Aile üzvlərini, qohum-aqrəbasını kenardan izleyə bilər, ünsiyyətə girmək isə yasaqdır".

Hökm oxunduqca molların rəngi qaçıır, haldan-hala düşürdü. Nəhayət hökm oxundu və molla suyu süzülmüş halda (bir tərəfdən də cəhənnəmə göndərilmədiyi üçün sevinirdi) otağına gəldi.

\*\*\*

Düz gecə saat 12-də qapı döyüldü. Qara paltarda, başında qara əmmamə, uzunboylu, qorxunsifətli, səribaxışlı, bedheybat bir nəfər içəri girdi. Molla eyməndi: "Cənnətdə də belə qorxunc sıfətlər varmış, heç belə bilməzdim". Sonra o, sanki bir qədər məntiqlə düşünməyə başladı: "Bir də ki indi məni burdan qovurlar, yola salmağa mələklər gəlməyəcək, hər halda". İçəri girənin boynundan iri hərflərlə yazılımış kimlik vərəqi asılmışdı. Molla kimlik vərəqinə gözaltı nəzər saldı – Əzrailin bacısı oğlu. Mollanı titrətmə tutdu. O, yer üzərində yaşayarkən, ömrünün sonuna yaxın zəngin həyat sürməyə, eyş-işrətə o qədər alışmışdı ki, artıq heç kimi saymır, heç kimdən qorxmurdu (ən azı, o özü belə deyirdi). Hətta son vaxtlar yaxın çevrəsində tez-tez təkrar etdiyi bir söz vardi: "Mən Allahdan başqa, heç kimdən qorxmuram, ləp Əzrailin bacısı oğlu gəlsin". İndi birdən-birə Əzrailin bacısı oğlunu qarşısında görəndə az qaldı ki, qorxudan dili tutulsun. Əzrailin bacısı oğlu bunu hiss etdi və sakit səslə dedi: "Qorxma, mənim səninə bir işim yoxdur, mən Tanrıının əmrini yerinə yetirməyə gəlmişəm. Getmək vaxtidir". Əzrailin bacısı oğlu bu sözləri səmimi söyləmişdi. Çünkü o, doğrudan da, əmr qulu idi və yalandan kiməsə hədə-qorxu gəlməyə ixtiyarı yox idi. Amma mollaya elə gəldi ki, o bu sözləri xüsusi istehza ilə dedi. Molla öz-özlüyündə onun sözlərini belə qəbul edirdi: "Sənin o qorxmuram dediyin Əzrailin bacısı oğlu mənəm, gəlmişəm. İndi gəl görüm, nə deyirsən". Molla beynindən keçənlərdən diksindi, qorxudan sıfəti ölü sıfətinə dönmüşdü, rəngi sapsarı saralımışdı.

Eşıya çıxdılar. Əzrailin bacısı oğlu qollarını yana açdı. Hər biri təxminən beş metr uzunluğunda iki qara qanad peydə oldu. O, molları sol qanadının altına alıb havaya qalxdı. Molla ürəyində düşündü: "Bu da sənə cənnət. Burda da hər şey elə yer üzündəki kimidir. Bax, Əzrail özü oturub cəhənnəmdə, orunu idarə edir, bacısı oğlu da cənnətdə at oynadır. Dünyanın işi belədir də! Kaş bu Əzrailin bacısı oğlu ilə dost olaydım, bu qanadlara sığınib yaşamaq qiyamət olardı. Yer üzündə də belə deyil? Hər birinin qanadı altında yaşayır. Mən kimin qızından əskiyəm ki? Bir geri qayıdım, onunla dostlaşacam". Ürəyindən keçən bu fikirlər onu yenice bir qədər rahatlamışdı ki, Əzrailin bacısı oğlunun səsi molları fikrində ayırdı: "Geldik. Düz 48 saat sonra burda ol. Gecikmə, haaa!" Bu son iki söz elə bir intonasiya ilə deyildi ki, molları yenə titrətmə tutdu. Nəsə demək istədi, lakin udquna bilmədi, sözü boğazında qaldı. Əzrailin bacısı oğlu bir göz qırpmında yox oldu.

\*\*\*

Molla dərindən nəfəs aldı. Hər yer qapqaranlıq idi. Öz-özünə: Guya ki, işiq gözünə gətirə bil-məzdi, – deyə Əzrailin bacısı oğlunun dalınca deyinməyindən də qalmadı. Qərara gəldi ki, gecəni burda keçirsin. Bir qayanın dibində uzanıb yatdı.

Molla obaşdan oyandı. Ətrafa nəzər saldı. Təməş dağlara, yaxınlıqdakı təpələrin döşündə bitmiş yabani armud ağaclarına baxdıqca ürəyi açıldı. Bir qədər aralı hər tərəfi hündür şam ağacı ilə örtülmüş göl görünürdü. Gölün üstündə yenice çıxməqda olan günəşin al şəfəqləri qızarmaqda idi. Molla bu göldə keçirdikləri kef məclislərini yadına saldı (onlar bu gölə xüsusi ad da qoymuşdular – "kef gölü"), "nə gözəl günlərimiz vardi" deyə köksünü öbürdü. Yağış çıxəlməyə başladı. Molla ətrafi götürən kəkotunun iyini içinə çəkmək üçün dizüstə çökdü, kəkotu təpəciyinin dibindən bir kəkklik pırılı ilə uçdu. Quşun iki balası sarı dimdiklərini açıb-yumaraq cikkildəşir, molların əli

barmaqlarını diimdikləyirdi. Bu gözəllikdən zövq alan molla heyratlı başını buladı. Sonra bir qədər aşağı endi – çaya tərəf. Hər ayağını bir daşın üstünə qoyub, yaxşı-yaxşı yuyundu. Ayaqqabalarını, corablarını çıxartdı, şalvarının balağını dizinə qədər çırmaladı, bir daşın üstündə oturub ayaqlarını suya salladı. Suyun altında əl boyda qızılbalıqlar sanki bir-biriylə ötəşə durmuşdular, suyxarı şütüyürdüler. Bu manzərəni görən molla öz-özüne dedi: "Vallah, əsl cənnət elə bu dünyadadır".

Xeyli dincəldikdən sonra molla başladı kəndə tərəf getməya. Kəndə yaxınlaşanda gördü ki, kənd yaman dəyişib. Kəndin girişində üçmərtəbəli bir mağaza ucalırdı. O vaxtlar bunun yerində balaca, sarı bir dükan vardı. Dükançı öz dükanını tünd-sarı rəngə boyamışdı ki, hər kəsin diqqətini cəlb eləsin. Ona görə də, hamı o düükana "Sarı dükan" deyirdi. Molla kəndin içine tərəf getdikcə yol elə bil saqqız kimi uzanırdı. Kənd kənd deyildi, sanki kiçik bir şəhəri xatırladırırdı. Molla bütün kəndi dolaşdı. Hər tərəfdə əsasən ikimərtəbəli evlər tikilmiş, demək olar ki, hər həyatda maşın vardi. "Cənnət" restoranı, "Cənnət" şadlıq sarayı, "Cənnət" çayxanası – hər yan cənnətə bələnmişdi. Molla gülümşəyərək başını buladı və yenə təkrar etdi: "Vallah, əsl cənnət elə bu dünyadadır".

Molla gəlib öz evlərini zorla tapdı. Mollanın evi kəndin qəbiristanlığına yaxın bir yerdə, bir az da hündürdə yerləşirdi və o istiqamətdə sonuncu ev idi. O vaxtlar mollanın evi kəndin ən yaxşı evlərindən biri sayılırdı. Baxdı ki, evləri elə o vaxtdan qalan evdir, ətrafdakı dəbdəbəli evlərin kölgəsində itib-batıb. "Dünyanın işinə bir bax, gör kimlər neçə ev tikib. Mən burda olsaydım, ikimərtəbəli yox, lap üçmərtəbəli ev tikərdim" – deyə qəmli-qəmli başını buladı. Molla təpənin döşünə qalxdı, ordan evlərinin həyatını seyr etməyə başladı. Yaşa dolmuş doğmalarını gördükcə ürəyi qıbar elədi. Həyatda tanımadiği uşaqlar da oynasındılar, yəqin ki, nəvələri, nəticələri idı. Molla özündən asılı olmayaraq deyindi: "Allahum, mənə nə ağır cəza verdin, kaş məni cəhənnəmə göndəreydin, bu dərdi verməyəyəydin". Ailəni uzaqdan izləyib yaxınlaşa bilməmək, illərlə həsrətinə çəkdiyin insanlarla bu qədər yaxındaykən bir-birinə qovuşa bilməməkdən ağır dərd olarmı? Molla dözmək məcburiyyətində idi (ailə üzvləri ilə temasda olmaması Tanrıının hökmündə xüsusi qeyd edilmişdi). Molla göz yaşlarını saxlayamadı, içün-icin ağladı.

Ürəyini boşaltdıqdan sonra bir qədər sakitləşdi. Artıq günortadan keçmişdi. Molla gördü ki, möhkəm acıb. Fikirləşdi ki, bir yeməkxanaya gedib yemək yesin. Birdən yadına düşdü ki, cibində pul yoxdur – Allah versin cənnəti, hər şey pulsuz idi. Burda isə pulsuz heç adama salam da verməzlər. Birdən ağılna bir ideya geldi. Fikirləşdi ki, bir ölü yeri tapıb getsin, qarnını yaxşıca doydursun. Soraqlaşa-soraqlaşa gəlib bir eve çıxdı. Mollanın vaxtında bu ev yox idi, yəqin ki, bu evin sahibi sonradan köçüb galenlərdən idi. Baxdı ki, insanlar elə hey üç-üç, beş-beş axışib galırlar. Həyat arı pətəyi kimi qaynayırdı. Xeyli sayda səliqəli geyinmiş, qalstuklu adamlar da var idi, yəqin ki, rayon mərkəzindən gəlmış vəzifəli şəxsler idi. Molla fikirləşdi ki, rəhmətlik hörmətli adam club, içəri girib bir tərəfdə sakitcə oturdu. Ətrafa göz gəzdirməyə başladı. Məclisə bir nəfər də tanıldığı adam yox idi – molla bu dünyadan gedəli çox vaxt keçmişdi. Bir sözlə, nə molla kimisə tanıdı, nə də kimse mollanı. Birdən mollanın diqqəti məclisin lap ayağında, qapının yanında oturmuş bir nəfər üzərində cəmləşdi. Molla diqqətlə baxdı, bu, o vaxtlar nəinki bu kənddə, ümumiyyətla, bütün bölgədə ən "irəlide gedənlər"den idi. O qədər var-dövlət toplamışdı ki, gözü heç kimi görmürdü. Kənd camaati ona Qılı Hasan ləqəbi qoymuşdu. Hətta bir yas məclisində Qılı Hasan məclisə gələndə "Fatihə"ni bir az geç verdiyinə görə hamının gözünün qabağında mollanı təhqir etmişdi. Molla o zaman ona cavab verməmişdi, Qılı Hasanla düşməncilik etmək heç kimə xeyir gətirməzdı. Molla baxdı ki, Qılı Hasanın üzünü tük basıb, sıfatı qırış-qırışdır. Siqaret çəkən adamlar kimi, dişləri sapsarı saralmışdı. Əynindəki pencəyi və başındaki papağının da nimdaş olduğu görünürdü. Molla düşündü: "Ey dili-qafıl! Bir zamanlar o, məclisə girəndə hamı az qalırdı ki, ayağa qalxın, həmişə məclisin başında oturardı, hətta çox məclislərdə başda xüsusi bir yer boş buraxılırdı ki, birdən Qılı Hasan gələr. İndi heç ona tərəf baxanı da yoxdur, ən hörmətsiz qonaq kimi qapının ağızında özüne zorla yer edib. Atalar

yaxşı deyiblər: "Əvvəlin gəlince, axırın gəlsin".

Molla baxdı ki, bəzi adamlar ağızlarına maska taxıblar. Yanında oturan bir cavan oğlandan insanların nə üçün maska taxdıqlarını soruşdu. Oğlan həvəsiz cavab verdi: "Ağsaqqal, bütün dünya bu zəhrimər virusun əlində əsir-yesir qalıb, sən də insanlar niyə maska taxıb deyirsən. Hökumət qayda qoyub, ona görə də taxıblar. Kstati, sənin maskan yoxdur. Maskə taxmayanları yüz manat cərimə edirlər, hər an polis içəri girib yoxlama apara bilər". Cərimə sözünü eşidəndə, cərimə verməyə alışq olmayan (o, hamışa alirdı) molların canına vəlvələ düşdü. Üstündə yüz manat nədir, bir qəpik də yox idi. Molla oğlandan xahiş etdi: "Ay oğul, maskamı cənnətdə qoymuşam, eeeh, mən nə danışıram e, evdə unutmuşam. Zapas maskan olmaz ki?" Oğlan bic-bic qumişdi: "Odur bax, ağsaqqal, kiminsə maskası stolun üstündə qalıb, istəyirsən tax, narahat olma, bir şey olmaz". Molla oğlanın sözlərinə heç fikir də vermedi, işlənmiş maskanı taxıb oturdu. Molla süfrəyə göz yetirdi. İlahi! Süfrədə nə yox idi – üç-dörd növ xurma, təzə meyvələr, meyvə quruları, pomidor, xiyar, hələ reyhanlı çoban-salatını demirəm, göy-göyərti, müxtəlif pendir çeşidləri, şirniyyatlar, qoz, findiq, badam ləpeləri, paxlava, şəkərbura, badambura, qarpız, yemiş, meyvə şirələri, daha nələr, nələr... Bir sözlə, quş iliyi-can dərmanı – hər şey var idi. Bir-birinin dalınca isti yeməklər gəlməyə başladı – bozartma, qızartma, kələm dolması, yarpaq dolması, səbzəli plov. Məclisi idarə edən baş molların səsi eşidildi: "Bismillahir rəhmani rəhim. Allah qəbul eləsin, çörək kəsin". Baş molla sözünü bitirən kimi hamı cumdu yeməyə. Molla da maskasını bir tərəfə qoyub iştahla yeməyə başladı. Adamlar yaman yaxın-yaxın oturmuşdular, hər tərəfdən bir əl uzanırdı. Bir neçə dəqiqənin içində süfrə boşaldı. Molla vurnux-mağşa başlıdı, doymamışdı. Birdən başını qaldırıb məclisi idarə edən baş molların stoluna baxdı. Baş molla təkcə oturmuşdu, başını sallayıb yeməyi ilə məşğul idi, hərdən bir də sakitcə məclisə nəzər salırdı. Molla baxdı ki, baş molların stolu o biri stollardan xeyli zəngindir. Ətrafdakıların bağlı yeməyə qarışmışdı, molla saymazyana ayağa qalxıb məclisin başına tərəf getdi. Baş molla cavan bir oğlan idi, özündən yaşı, boylu-buxunlu, başında buxara papaq bir nəfərin ona tərəf gəldiğini görüb, ədəb-ərkarla ayağa durdu: Hacı, buyurun, ayləşin – deyib, molları stola dəvət etti. Qulluqedənlər burnu görüb, tez təzə qab-qacaq qoydular, isti yeməklərdən gətirdilər. Adı stollardan fərqli olaraq, burda yemek çeşidləri daha zəngin idi. Qızılbalıq, nərəbaliği... Molla bir anlığa özünü cənnətdə hiss etdi. Amma birdən yadına düşdü ki, cənnətdə nərəbaliği, ümumiyyətlə, vermirdilər, qızılbalıq isə cəmi həftədə bir gün – cüümə günləri veriliirdi. Molla yene düşündü: "Vallah, əsl cənnət elə bu dünyadadır".

Molla yaxşıca qarnını doydurdu, cürbəcür meyvə şirələrini əlinə alıb yerə qoydu – seçməkdə çətinlik çəkirdi. Birdən şüşələrin arasında onun heç vaxt görmədiyi və o biri stolların üstündə olmayan bir şüşə gördü. Əlinə aldı. Bu nə möcüzədir – hacı arağı, bizim vaxtimızda belə şeylər yox idi. Baş molla onun təəccübləndiyini görüb, qımişaraq göz vurdur, yeni kefina bax, hacı! Baş molla araqdan süzdü: "Allah mərhuma rəhmət eləsin, mömin adam idi, haram çörək yeməzdi, dilinə də bir qram içki vurmazdı. Yeri cənnətlik olsun". Molla göy-göyərtini qomalayıb fətirin içine qoydu, üstünə də iki pendir düzdü, uzun bir düzmk düzəltdi. Molla düzməyi yeyə-yeyə, ağızını marçıldada-marçıldada kəkələməyə başladı: "Ay rəhmətliyin oğlu, nə cənnət, cənnət ki öz ayağı ilə bura gəlib".

Məclis qızışmışdı. Elə bil yas məclisi deyil, toy məclisi idi. Deyən kim, gülən kim, zarafat edən kim, hündürdən telefonla danışan kim, bir sözlə, vur çatlaşın! Molla da bu yemək-içməyi görüb hardan və nə üçün gəldiğini tamam unutmuşdu (əbəs yerə deməyiblər ki, "molla aşı görəndə Quran yaddan çıxır"). Dalbadal iki-üç stəkan yenə vurdular. Birdən molla baş mollaya tərəf əyildi: "Sən Öl, düz sözümüzür, bura cənnətdən irəlidir ki, geri deyil". Baş molla tərs-tərs ona baxdı: "Ayıb deyil, hacı, bu nə sözdür, ordan gəlmisinə, nədir?" Molla sanki höcətlə cavab verdi: "Bəli, ordan gəlmmişəm. Amma oralarda mən belə bir şey görmədim". Baş molla baxdı ki, deyəsən, molla sayıqlayır, sıfəti də

qıpcırımızı qızarıb. Fikirləşdi ki, yəqin, arağın təsirindəndir. Obiri araqlar kimi olmasa da, hər halda, adı araq idi. Yavaşça ona sən əyildi: "Hacı, sən deyəsen, bir az o məsələ, daha bədir, içmə". Molla şux səslə: "Əşı, bəri söz görək, ay rəhmətliyin oğlu, sabah çıxb gedirəm, bir də belə şeyi harda görəcəm". Baş molla başını bulayıb bir stekan da süzdü. Bu zaman xoşbəxtlikdən (baxır kimin üçün), kimse baş mollaya əli ilə işaret edib "Fatiha" verməsini istədi. Baş molla hörmət əlaməti olaraq üzünü mollaya tutdu: "Buyurun, hacı, "Fatiha" verin". Molla bir stekan dovğanı başına çəkib hortultu ilə içdi, ağızını silib: Yox, yox sən buyur, məclis senindir – dedi. Baş molla "Fatiha" verdi, məclis dağıldı. Ölü yiyesi yaxınlaşış baş mollaya təşəkkür etdi, cibinə 300 manat pul qoydu. Mollanın gözü onun əlində qalmışdı. Bunu hiss edən ölü yiyesi iki dənə 50-lük çıxarıb mollaya uzatdı. Molla pulu öpüb, əvvəlcə gözünün üstünüə, sonra da döş cibinə qoydu.

\*\*\*

Artıq hava qaralırdı. Molla evlərinə tərəf gəldi, yenə təpənin döşünə qalxb həyatlarını izləməyə başladı. Aynın işığı düz həyatlarına düşündü. Birdən-bire molların üzündə xoş bir təbəssüm yarandı: "Tanrı həyatımızı işıqlandırır ki, doğmalarımı yaxşı seyr edə bilim". Molla özü üçün quraşdırduğu bu fikirdən xeyli rahatlaşdı, kefi yerinə gəldi, uzun müddət evlərinə tərəf baxdı, evdə son lampa sönənə qədər ordan ayrılmadı.

Gecələməyə bir yeri yox idi. Əvvəlcə fikirləşdi ki, birinci gecə olduğu kimi, yenə gedib həmin yerdə gecələsin, birdən ağlına gəldi ki, burdan təxminən 40-50 kilometr aralı bir kənddə onun bir qadın taruşu var idi. Molla burda yaşayanda tez-tez onun yanına gedib-gəlirdi. Fikirləşdi ki, onun o qadınla əlaqələri haqqında heç kim heç nə bilmirdi. Heç o qadının özü də, yəqin ki, molların ölümündən belə xəbərsiz idi. Molla bir yol maşını ilə həmin kəndə gəldi. Birbaşa tanışının evinə getdi. Arvad qapını açıb qonağı diqqətlə süzdü, deyəsen, tanıdı. Bir qədər çəşbaş halda, həm də narazı səslə dedi: "Bu sənsən? Gör neçə illər keçib, amma heç dəyişməmişən. Görəsən, ay hardan doğdu ki, sən bizi yada saldın. Bu vaxta qədər hardaydın, ay etibarsız?" Molla başa düşdü ki, zənni onu aldatmayıb, onun başına gələnlərdən arvadın xəbəri yoxdur. Özündən bir-iki şey quraşdırıb dərinəndi, arvadı inandırmağı bacardı. Arvad bir az naz-qoz edəndən sonra sakitləşdi. Molla baxdı ki, arvad lap qocalıb, əldən düşüb. Bir vaxtlar onun gözəlliyi dillərdə dastan idi, molla da onunla gəzdiyi üçün həmişə qürrələnirdi. Ancaq indi... Neyləyə bilərdi, gecələməyə yeri də yox idi. Molla: "Çünkü oldun dəyirmənci, çağır gəlsin dən, Koroğlu" – deyib gözünü yumdu, gecəni onun yanında keçirdi. Səher qalxb, yeməyini yedi, cibindən 50 manat çıxarıb arvada vermək istədi, sonra nə düşündü, nə düşünmədi, heç nə vermədən vidalaşış çıxdı. Evdən çıxandan sonra molla elə bil yuxudan ayıldı. Dünən ölü yerində içdiyi araq (hacı arağı olsa da), köhnə tanışının evində gecələməyi – bunların hamısı böyük günah idi. Axi o yer üzüna sınağa çəkilmək üçün göndərilmişdi. Zəhrimara qalasan səni, hacı arağı. Molla bilmirdi neyləsin, özünü danlayır, söyür, ah-vay edirdi. Birdən fikirləşdi ki, hele axşama qədər vaxtı var. Rayon mərkəzinə yaxın yerdə bir ziyarətgah var idi. O vaxtlar molla oraya tez-tez gedərdi. Birbaşa getdi həmin ziyarətgaha. Molla dünən ölü yerində "qazandığı" pula yaxşı bir qoç aldı, ordaca kəsdirdi. Özü də Quran oxuyub: "Allahum, sən hər şeyi bağışlayansan, keç günahlarından" – deyib, əti ordakı kasib-kusublara payladı.

Artıq hava qaralmağa başlamışdı. Əzrailin bacısı oğlunun sözleri yadına düşdü – gecikmə, haaa!. Molların tükləri ürpədi. Qərara gəldi ki, içini daha çox göynətməmək üçün heç evlərinə de getməsin. Birbaşa gəldi vədə yerinə. Oturub gözəmeye başladı. Edam cezası verilmiş məhkum calladını gözləyərkən nə hissələr keçirirsə, molla da o hissələri keçirirdi. Bir az keçəndən sonra gördü ki, ürəyi bulanır, deyəsen, bir az hərarəti də var idi. Nə qədər yatmağa çalışsa da, gözlerinə yuxu getmədi. Qılı Hasarın surəti gözlərinin önündən getmirdi. Molla elə bil ki illərdir yuxuda imiş, indi ayıldı. Düşündü: – Bu həyat mənə bir də verilsaydı, mən biliram, necə yaşayardım. Ey kasibin malına

əl üzədanlar, özünü başqalarından üstün tutanlar, özünü başına gələcəklərdən xəbərsiz kimi aparıb, bu fani dünyanın eyş-işrətinə uyanları Bilin ki, Qadir Allah hamının əsl qiymətini bilir, hər şeyi görür. Allahım, mənə bircə şans da ver!

\*\*\*

Vaxt tamam oldu. Molla cənnətə qayıtdı. Özünü yaxşı hiss etmirdi, nafəs almaqda zorlanır, öskürdü, hərarəti 39-a çatmışdı. Onu bu halda Tanrıının yanına aparmaq olmazdı. Səhə loğmanını çağırıldılar. Loğman bəzi dərmanlar yazdı, məsləhət gördü ki, bir neçə gün müalicə olunsun. Bütün dost-tanış – hamı molların qayıtdığını eşidib, ziyarətinə gəlirdi. Çox çəkmədi ki, gəlib-gedənlərin hamısı öskürmeye başladı. Ətrafa hay-küy düşdü. Xəber cənnətin baş loğmanına çatdı. Baş loğman xüsusi bir komissiya düzəltdi. Komissiyanın gəldiyi nəticə hamını silkələdi – cənnətə virus düşmüşdü və bu virusu buraya molla gətirmişi. Xəbəri Tanrıya çatdırıldılar. Tanrı Əzrailin bacısı oğlunu çağırtdırdı: "De görülm, nə baş verib?"

Əzrailin bacısı oğlu iki əlini döşünə qoydu, ədəb-ərkanla baş əyib sözünə başladı: "Tanrıım, ey yerin-göyün sahibi, əmrinizlə onu yer üzünə apardım və hər dəqiqəsini izladım. O verdiyiniz şansı tamamilə unutmuşdu. Bütün vaxtını ölü yerində, yemək-içməkdə keçirdi. Tanrıım, bu adam az qalmışdı ki, sizin sirtinizi faş eləsin, bir neçə dəfə yanındakulara cənnətdən gəldiyini söylədi. Amma xoşbəxtlikdən, yanındakilar onun bu sözlerini sayıqlama kimi qəbul edib, ciddi fikir vermədilər. Bu adama heç etibar etmək olmaz, Tanrıım!. Bütün bunlar bir yana, o ailə üzvləri ilə görüşməsə də, sizin əmrinizi pozdu, nikahda olmadığı bir qadınla görüşdü. Ən dəhşətli isə, Tanrıım, o, yer üzündən cənnətə virus gətirib. İndi loğmanlarımız o virusun dərmanı üzərində işləyirlər". Tanrı Əzrailin bacısı oğlunu diqqətlə dinlədi, üzünü tir-tir əsən mollaya çevirdi və son qərarını verdi: "Əbədi cəhənnəm oduna atılsın!" Sonra Tanrı üzünü Əzrailin bacısı oğluna tutdu: "Elə edin ki, o virus cəhənnəmdəkilər də yayılmasın. Dərman tapılanda yer üzünə də göndərin". "Narahat olmayın, Tanrıım. O virusun əsl dərmanı elə cəhənnəm odudur" – Əzrailin bacısı oğlu cavab verdi. Tanrı "gedə bilərsən" işarətini verdi və Əzrailin bacısı oğlu ədəb-ərkanla baş əyib çıxdı. Tanrıının hökmü dərhal yerinə yetirildi. O gündən bu günə molla-dan bir xəbər çıxmadi.

Bəli, oxucum! Allah Rahmandır, Aqildir, Adildir. O, hər şeyi bilir, görür, yerbəyer edir!..

\*\*\*


Qəhrəmanımız dünyasını dəyişəndən sonra kənd ağsaqqalları yığışib bir baş molla seçmişdilər. O, qonşu kənddən idi. Camaatın bir hissəsinin narazılığına baxmayaraq (keçmişən çox ürəkaçan deyildi, bir vaxtlar içki düşküni olmuşdu), neyləmək olardı, ağsaqqallar belə qərara gəlmışdilər. Kənd ağsaqqallarından biri dilləndi: "Kim nə deyirsə, desin, molla Niyaz (qəhrəmanımızın adı Niyaz imiş) yaxşı adam idi. Xatasız qul olmaz, onun da xataları vardi. Amma, nə olursa-olsun, bütün məclislərimizi rahatca yola verirdi. Allah ona rəhmət eləsin, onun yeri cənnətdədir. İnstəllah, siz də onun kimi kənd camaatının hörmətini qazanarsınız". Baş molla qürurla dilləndi: "İnstəllah, instəllah! Sizin köməyinizlə, Allah mənə də molla Niyazın yanına getməyi qismət edər". Hamı birağızdan dilləndi: "Amin, amin!"

Uğur olsun, yeni baş molla. İnstəllah, arzuna çatarsan. Qəhrəmanımız səni gözlayır.

*İyun- iyul 2020-ci il  
Buzovna*



## Almaniya Federativ Respublikası



### KEÇMİŞ VİBLİNQEN MONASTIRININ KİTABXANASI

Keçmiş Vıblinqen monastırının kitabxanası dünyanın ən gözəl kitabxanaları sırasına daxildir. Kitabxana monastırın əsası qoyulan 1093-cü ildən formalaslaşmağa başlamışdır. Rəsmi açılışı 1744-cü ildə olmuşdur. Həmin vaxt kitabxana 15 min nadir əlyazmasına malik idi. Hazırda dünyanın ən zəngin kitabxanalarından biridir.

# QƏBUL QAYDALARI

## DÜNYA MƏKTƏBİ

Məktəbə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə iştirak etmək üçün məktəbə gelmək, bize zeng etmək və ya online qeydiyyatdan keçə bilərsiniz.

<http://e.dunyaschool.az/sagirdqebul/>

Müsabiqədə şagirdlərin təhsili alındıqları sinfə uyğun bllik səviyyəsi, sağlamlığı, maraq dairesi esas götürülür. Her bir şagirdin fərdi xüsusiyyətlərini öyrənmək üçün valideynlərə səhbətlər aparılır.

Qəbul imtahanında en yüksək netice göstəren VIII-XI sinif şagirdləri təqaüd imkanı qazanırlar.

İngilis bölməsində tədris Beynəlxalq Bakalavr Teşkilatının (IB) Ibtidal (PYP), orta məktəb (MYP) və Diplom proqramları (DP) esasında qurulur. Diplom proqramında təhsil müddəti iki ildir (X,XI siniflər).

Azərbaycan və rus bölməlerinde ingilis dili ikinci dil kimi beynəlxalq standartlara uyğun tədris olunur. Şagirdlərin seçimi ilə fransız, alman və ya çin dili de öyredilir.

Dünya mətbəндə fikirləşməyi öyrətmək prinsipli əsas götürülür ve tədris prosesinin teşkili bu yönündə qurulur. Sınıflarda şagird sayının az olması her bir şagirdə fərdi yanaşmağa imkan yaratır.

Sağlam əsaslar üzərində qurulmuş ciddi nizam-intizam telim-terbiyə prosesinin yüksək seviyyədə teşkiline kömək edir.

## DÜNYA ANA MƏKTƏBİ

Ana Mətbənə qəbul zamanı her bir uşağın fərdi xüsusiyyətlərini öyrənmək üçün mətbənin psixoloqu valideynlərə fərdi səhbətlər aparır. Uşaqlar psixoloqlı müayinədən və hekim müayinəsindən keçirilir. Uşaqların sağlamlığı, normal qavrama qabiliyyəti, selis nitqi və maraq dairesi esas götürülür. Məktəbə qəbul ədilecek şagirdlər "Şagird qəbulu üzrə məktəbdaxili komissiya"nın rəyi əsasında müəyyən edilir və məktəb rehberinin emri ilə rəsmiləşdirilir.

Qəbul üçün tələb olunan sənədlər:

- Ərizə
- 4 əedad fotosəkkil (3x4, rəngli)
- Doğum haqqında şəhadətnamənin sureti
- Tibbi arayış
- Yaşayış yeri haqqında arayış
- Valideynin iş yeri haqqında arayış

## ÜNVAN

Əcəmi Naxçıvanı 9

## TELEFONLAR

+994 12 563 59 40/47/48

+994 55 632 95 28

## NİYƏ XƏZƏR UNİVERSİTETİ?

- Diplomların bütün xarici ölkələrdə tanınması
- Dövlət sifarişi əsasında təhsil almaq imkanı
- Eyni vaxtda 2 ixtisas üzrə təhsil almaq imkanı
- Təhsil haqqının Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (keçmiş TQDK) imtahanlarında yığılan ballara uyğun olaraq ödənilməsi
- Təhsil haqqının hissə-hissə ödənilməsi
- Zəngin kitabxana, innovativ laboratoriylar, müasir informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun varlığı
- Dövlət sifarişi və ya ödənişli təhsil almalarından asılı olmayaraq, təhsildə göstərdikləri nailiyyətlərə görə təqaüd almaq imkanı
- Əlavə ödəniş etmədən təhsilinin bir hissəsini Amerika, Avropa və Asiyadan tanınmış ali məktəblərində davam etdirmə imkanı
- Keyfiyyətli və əhatəli tələbə xidmət sistemi (həkim, psixoloji mərkəz, karyera-işə düzəlmə mərkəzi və s.)
- Yüksək standartlara cavab verən müasir yataqxana

### TƏHSİL HAQQININ ÖDƏNİLMƏSİNDE GÜZƏŞTLƏR

650-700 bal - təhsil haqqından tam azad edilir

600-649 bal - təhsil haqqının ödənilməsində 50% güzəşt edilir

550-599 bal - təhsil haqqının ödənilməsində 40% güzəşt edilir

500-549 bal - təhsil haqqının ödənilməsində 25% güzəşt edilir

450-499 bal - təhsil haqqının ödənilməsində 20% güzəşt edilir

400-449 bal - təhsil haqqının ödənilməsində 15% güzəşt edilir

350-399 bal - təhsil haqqının ödənilməsində 10% güzəşt edilir

Uğurlu karyera qurmaq,  
təhsildən zövq almaq və  
yadda qalan tələbə  
həyatı yaşamaq istəyirsən?

Xəzər Universitetini  
seç!

### BAKALAVR SƏVİYYƏSİNDE İXTİSASLARIMIZ

- \* Kompüter elmləri
- \* Kompüter mühəndisliyi
- \* Neft-qaz mühəndisliyi
- \* İnşaat mühəndisliyi
- \* Radiotexnika və telekommunikasiya mühəndisliyi
- \* Elektrik və elektronika mühəndisliyi
- \* Kimya mühəndisliyi
- \* Mexanika mühəndisliyi
- \* Riyaziyyat və informasiya müəllimliyi
- \* Fizika müəllimliyi

**1**  
**QRUP**

### **2** **QRUP**

- \* Mühasibat
- \* Maliyyə
- \* İqtisadiyyat
- \* Menecment
- \* Marketing
- \* Biznesin idarə edilməsi
- \* Turizm işinin təşkili
- \* Regionşunaslıq (Avropa)
- \* Beynəlxalq münasibətlər
- \* Coğrafiya müəllimliyi

- \* İngilis dili və ədəbiyyatı
- \* Azərbaycan dili və ədəbiyyatı
- \* Tərcümə (ingilis dili)
- \* Politologiya
- \* İngilis dili müəllimliyi
- \* Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
- \* İbtidai sinif müəllimliyi
- \* Tarix müəllimliyi
- \* Tarix və coğrafiya müəllimliyi

**3**  
**QRUP**

### **4** **QRUP**

- \* Kimya müəllimliyi
- \* Biologiya müəllimliyi
- \* Kimya və biologiya müəllimliyi
- \* Psixologiya
- \* Baytarlıq təbabəti

**5**  
**QRUP**

- \* Dizayn
- \* Təsviri incəsənət müəllimliyi